

3108y_Az_AEyani_Yekun imtahan testinin sualları

Fənn : 3108y Riyaziyyat-2

1

Sıxlıq funksiyası $f(x) = \frac{1}{\sigma\sqrt{2\pi}} e^{-\frac{(x-\mu)^2}{2\sigma^2}}$ olan normal paylanmanın momentlər üsulu ilə μ və σ naməlum parametrimizi x_1, x_2, \dots, x_n seçməyə görə nöqtəvi qiymətləndirməsini tapın.

$$\mu = \frac{1}{(x_i)^2}$$

$$\mu = \bar{x}_c$$

$$\mu = (\bar{x}_c)^2$$

$$\mu = \frac{1}{x_c}$$

düzgün cavab yoxdur

2

Sıxlıq funksiyası $f(x) = \frac{1}{b-a}$ olan müntəzəm paylanmanın momentlər üsulu ilə b parametrimizi x_1, x_2, \dots, x_n seçməyə görə nöqtəvi qiymətləndirməsini tapın.

$$\mu = \bar{x}_c + \sqrt{3D_c}$$

$$\mu = \sqrt{3D_c}$$

$$\mu = \bar{x}_c - \sqrt{3D_c}$$

düzgün cavab yoxdur
 $\mu = \bar{x}_c - 3D_c$

3 Ümumi yiğimin orta kvadratik meyli $\sigma = 6$, seçmə ortası $x_c = 17$ və seçmənin həcmi $n = 36$ və $t = 1,85$ verilərsə, məlum olmayan α riyazi gözləməsinin qiymətləndirmək üçün etibarlılıq intervalını tapın.

$$15 < \alpha < 18,85$$

$$< \alpha < 10$$

$$< \alpha < 12$$

düzgün cavab yoxdur
 $\alpha < 8$

- 4 Seçmənin paylanması verilir:
Seçmənin şərti paylanması yazın.

| | | | | | |
|-------|------|------|------|------|------|
| x_i | 23,6 | 28,6 | 33,6 | 38,6 | 43,6 |
| n_i | 5 | 20 | 50 | 15 | 10 |

| | | | | | |
|----------------------------------|----|----|----|----|----|
| <input checked="" type="radio"/> | -2 | -1 | 0 | 1 | 2 |
| n_i | 5 | 20 | 50 | 15 | 10 |

| | | | | | |
|-----------------------|----|----|----|----|----|
| <input type="radio"/> | -2 | -1 | 0 | 1 | 2 |
| n_i | 5 | 20 | 50 | 10 | 15 |

| | | | | | |
|-----------------------|----|----|----|----|----|
| <input type="radio"/> | -2 | -1 | 0 | 1 | 2 |
| n_i | 20 | 5 | 50 | 15 | 10 |

| | | | | | |
|-----------------------|----|----|----|----|----|
| <input type="radio"/> | -2 | -1 | 0 | 1 | 2 |
| n_i | 15 | 5 | 20 | 50 | 10 |

- 5 Seçmənin paylanması verilmişdir:
 $U_i = x_i - c$ şərti variantlarına
keçərək x_c - ni tapın.

| | | | | |
|-------|-------|-------|-----|-------|
| x_i | x_1 | x_2 | ... | x_k |
| n_i | n_1 | n_2 | ... | n_k |

$$\bar{x}_c = c + \frac{\sum_{i=1}^k n_i U_i}{n}$$

$$\bar{x}_c = c - \frac{\sum_{i=1}^k n_i U_i}{n}$$

$$\bar{x}_c = c + \frac{\sum_{i=1}^k n_i U_i}{n}$$

düzgün cavab yoxdur

$$\bar{x}_c = c - \frac{\sum_{i=1}^k n_i U_i}{n}$$

- 6 Həcmi $n=51$ olan seçməyə görə $D_c=5$ dispersiyanın yerinidəyişən qiymətləndirilməsi tapılmışdır. Dispersiyanın yerinidəyəşməyən qiymətləndirilməsini tapın.

- 5,1
 4
 4,6
 düzgün cavab yoxdur
 4,5

- 7 Seçmənin verilmiş paylanmasına görə

$U_i = 10x_i - 195$ şərti variantlarına
keçərək, seçmə ortanı tapın.

| | | | | |
|-------|------|------|------|------|
| x_i | 18,4 | 18,9 | 19,3 | 19,6 |
| n_i | 5 | 10 | 20 | 15 |



$\bar{x}_c = 192,5$

$\Omega_c = 189$

$\Omega_c = 193$

düzgün cavab yoxdur
 $\Omega_c = 190,5$

8 Sıxılıq funksiya $f(x) = \lambda e^{-\lambda x}$, $x \geq 0$ olan üstlü paylanmasıın momentlər üsulu ilə naməlum parametrini x_1, x_2, \dots, x_n seçməyə görə nöqtəvi qiymətləndirilməsini tapın.

$\lambda = \frac{1}{\bar{x}_c}$

$\lambda = \frac{1}{(\bar{x}_c)^2}$

$\lambda = \bar{x}_c$

düzgün cavab yoxdur
 $\lambda = \frac{1}{(\bar{x}_c)^2}$

| | | | | | | | | | | | | | |
|-------|---|-------|------|------|------|------|------|-------|---|----|----|----|----|
| 9 | <table border="1"><tr><td>x_i</td><td>23,6</td><td>28,6</td><td>33,6</td><td>38,6</td><td>43,6</td></tr><tr><td>n_i</td><td>5</td><td>20</td><td>50</td><td>15</td><td>10</td></tr></table> | x_i | 23,6 | 28,6 | 33,6 | 38,6 | 43,6 | n_i | 5 | 20 | 50 | 15 | 10 |
| x_i | 23,6 | 28,6 | 33,6 | 38,6 | 43,6 | | | | | | | | |
| n_i | 5 | 20 | 50 | 15 | 10 | | | | | | | | |

seçmənin paylanması verilmişdir.

$\bar{x}_c = h \cdot M_1 + 3,36$ - ni tapın

- 33,85
 30,85
 33
 düzgün cavab yoxdur
 30,25

10 Həcmi olan paylanması ilə verilən seçmənin hasil üsulu ilə seçmə dispersiyasını tapın.

| | | | | | | |
|-------|----|----|----|----|----|----|
| x_i | 13 | 15 | 17 | 19 | 21 | 23 |
| n_i | 5 | 15 | 50 | 16 | 10 | 4 |

$D_c = 5,36$

$D_c = 4,36$

$D_c = 5,2$

düzgün cavab yoxdur

$D_c = 4,2$

11 arqumentindən asılı X diskret təsadüfi kəmiyyətinin həqiqətəoxşarlıq funksiyasını yazın.

- $(x_1, x_2, \dots, x_n : \theta) = P(x_1; \theta) \cdot P(x_2; \theta) \cdots P(x_n; \theta)$
 $(x_1, x_2, \dots, x_n : \theta) = P(x_1; \theta) \cdot P(x_2; \theta) \cdots P(x_n)$
 $(x_1, x_2, \dots, x_n : \theta) = P(x_1; \theta) \cdot P(x_2) \cdots P(x_n)$
 düzgün cavab yoxdur
 $(x_1, x_2, \dots, x_n : \theta) = P(x_1) \cdot P(x_2; \theta) \cdots P(x_n; \theta)$

12 Momentlər üsulu ilə x_1, x_2, \dots, x_n seçməyə görə Puasson paylanması təyin edən λ parametrini nöqtəvi qiymətləndirin. Burada x_i -ədədi təcrübədə hadisənin baş verməsi sayıdır.

$$\Omega = (\bar{x}_c)^2$$

- düzgün cavab yoxdur
 $\Omega = \bar{x}_c$

$$\Omega = (n\bar{x}_c)^2$$

$$\lambda = \frac{1}{\bar{x}_c}$$

13 Tələbənin üç imtahannın hər birinin müvəffəqiyyətlə verə bilməsi ehtimalları uyğun olaraq 1-ci 0,9-a; 2-ci 0,9-a və 3-cü 0,8-a bərabərdir. Tələbənin heç olmasa iki imtahanı verə bilməsi hadisəsinin ehtimalını tapın.

- 0,648
 0,956
 0,954
 düzgün cavab yoxdur
 0,819

14 Muxtelif növ məhsul istehsal edən 3 dəzgahın istehsal nisbətləri 1:3:6 kimidir. Qarışışlı şəkildə olan məhsulların içərisindən 2 dənə lazım olanı götürülür. Hər ikisinin eyni dəzgahın istehsal məhsulu olması hadisəsinin ehtimalını tapın.

- 0,24
 0,48
 0,46
 düzgün cavab yoxdur
 0,18

15 Yarışma keçirmək üçün 16 voleybol komandanı (hər birində 8 komanda olmaqla) püşklə 2 yarımqrupa bölünmüştür. 2 ən güclü komandanın bir yarımqrupda olması hadisəsinin ehtimalını tapın.

- 7/16
 7/15
 4/15
 düzgün cavab yoxdur
 8/15

16 İstehsal olunan məhsulun standarta uyğun olması orta hesabla 95%-ə bərabərdir. Əgər məhsul standarta uyğundursa, onda onun nəzarət sxemindən keçə bilməsi ehtimalı 0,98, qeyri-standartdırsa bu ehtimal 0,06-a bərabərdir. Qeyri standart olaraq iki dəfə nəzarətdən keçə bilməsi hadisəsinin ehtimalını tapın.

- düzgün cavab yoxdur
 0,005
 0,003
 0,001
 0,0002

17 5 cüt ayaqqabı yerləşən qutuda 3-cütü kişi, 2 cütü isə qadın ayaqqabısıdır. Təsadüfi 2 cütü başqa qu-tuya eyni cüt miqdarda qadın və kişi ayaqqabı tutan qutuya qoyulur. Bundan sonra 2-ci qutuda eyni miqdarda kişi və qadın ayaqqabı cütü olacağının ehtimalını tapın

- 0,76
 düzgün cavab yoxdur
 0,06
 0,6
 0,16

18 Təsadüfi düzülmüş 10 kitabdan: 3-müəyyən kitabı yan-yana olması hadisəsinin ehtimalını tapın.

- düzgün cavab yoxdur
- 0,54
- 0,053
- 0,603
- 0,067

19 Nəzarət işlərinin yoxlanması nəticələrinə görə məlum oldu ki, 1-ci qrupda 30 tələbədən 20-si müsbət qiymət almışdır. 2-ci qrupda 25-dən – 15-i müsbət qiymət almışdır. Təsadüfi seçilmiş işin I-qrup tələbəsi tərəfindən yazılıması ehtimalını tapın.

- 0,537
- 0,636
- 0,063
- düzgün cavab yoxdur
- 0,539

20 Tələbə tərəfindən üç fənnindən hər biri üzrə yoxlama işinin yerinə yetirilməsi ehtimalı müvafiq olaraq 0,6; 0,5 və 0,8-ə bərabərdir. Tələbə tərəfindən iki fənn üzrə yoxlama işinin vaxtında yerinə yetirilməsi hadisəsinin ehtimalını tapın.

- düzgün cavab yoxdur
- 0,64
- 0,76
- 0,56
- 0,46

21 TNŞ-nin nəzarətçisi 20 ədəd tikilmiş paltonun keyfiyyətini yoxlayaraq onun 16-sı birinci növ, qalanlarının isə ikinci növ olduğunu müəyyən etdi. Təsadüfi götürülmüş üç paltonun birinin ikinci növ olması ehtimalını tapın.

- düzgün cavab yoxdur
- 0,612
- 0,531
- 0,421
- 0,599

22 Qutuda eyni ölçüdə və formada 7 ədəd-100 vatlıq, 13 ədəd isə 75 wattlıq elektrik lampaları qarışdırılmışdır. 3 lampa təsadüfi olaraq çıxarılmışdır. Bunlar dan hamisinin eynigüclü lampa olması ehtimalını tapın.

- 0,383
- düzgün cavab yoxdur
- 0,282
- 0,02
- 0,553

23 Zavodun məhsulları içərisində A tip yararlısızlıq 4%, B tipi isə 3,5% təşkil edir. Zavodun yararlı məhsulları 95% təşkil edir. Yararsız hesab edilən məhsullar arasında A nişanlı məhsullar üzrə B tip yararsızlığı rast gəlinmə hadisəsinin ehtimalını tapın.

- 0,526
- 0,625
- düzgün cavab yoxdur
- 0,265
- 0,562

24 Sexin bütün məhsullarını iki nəzarətçi yoxlaşdırır, birinci nəzarətçi məməlatlarının 55%-ni, qalanlarıni ikinci nəzarətçi yoxlayır. Birinci nəzarətçinin məhsullardan qeyri-standartlarını götürməsi ehtimalı 0,01-ə, ikincininki isə 0,02-ə bərabərdir. Təsadüfi götürülmüş məhsul standart kimi markalanmış – lağın sonradan qeyri-standart çıxmışdır. Onun ikinci nəzərətçi tərəfindən aşkara çıxarılma ehtimalını tapın.

- 12/29
- 5/21
- 18/29
- 2/29
- düzgün cavab yoxdur

25 7 müsabiqə iştirakçılarının çıkış ardıcılığını müəyyən etmək üçün püşk atma keçirilir. Bu püşk atma nəticəsində necə variantda çıkış ardıcılığı alına bilər?

- 504
- 5040
- düzgün cavab yoxdur
- 5400
- 540

26 Tələbənin üç imtahanının hər birinin müvəffəqiyyətlə verə bilməsi hadisəsinin ehtimalları uyğun olaraq 1-ci 0,9-a; 2-ci 0,9-a və 3-cü 0,8-ə bərabərdir. Tələbənin yalnız 2-ci imtahani verə bilməsi hadisəsinin ehtimalını tapın

- düzgün cavab yoxdur
- 0,018
- 0,9
- 0,81
- 0,72

27 Təsadüfi götürülmüş telefon nömrəsi 5 rəqəm-lidir. Bu nömrədə bütün rəqəmlərin eyni olması hadisəsinin ehtimalını tapın. Məlumdur ki, telefon nömrəsi sıfır rəqəmilə başlamır.

- düzgün cavab yoxdur
- 0,0001
- 0,1
- 0,001
- 0,01

28 Əmtəə firması üç istehsalçı müəssisə-dən 1:4:5 nisbətində televizor tədarük edir. Praktika gəstərmışdır ki, 1-ci, 2-ci və 3-cü istehsalçıdan alınan televizorların zəmanət müddətində təmir olunması üçün müraciət olunmaması uyğun olaraq 98%, 88% və 92% təşkil edir. Zəmanət müddətində televizorun cari təmirə ehtiyacının olmasına nəzərə alaraq hansı istehsalçı firmadan televizor almaq sərfəlidir?

- 1-ci və 3-cüdən
- düzgün cavab yoxdur
- 2-cidən
- 1-cidən
- 3-cüdən

29 Aşağıdakı ifadələrdən hansı A, B, C hadisələrindən yalnız birinin baş verdiyini ifadə edir?

$$\overline{ABC} + \overline{ABC} + \overline{ABC}$$

$$Q \cdot B \cdot C$$

$$\frac{\text{düzgün cavab yoxdur}}{A + B + C}$$

30 8 kartda: 2,4,6,7,8,11,12,13 ədədləri yazılmışdır. Təsadüfi olaraq götürülmüş iki kartdaki ədədlərdən kəsr düzəldilmişdir. Kəsrin ixtisar olunması ehtimalını tapın.

- 1 / 14
- 2/7
- düzgün cavab yoxdur
- 2/14
- 5/14

31 Oyun zəri bir dəfə atılır. Düşən xalın 4-dən az olması ehtimalını tapın.

- 1/3
- 1 / 6
- 1/2
- düzgün cavab yoxdur
- 2/ 5

32 Paçkadaki 100 lotoreya biletindən 10 dənəsi uduşludur. Bir nəfər 5 bilet alır. Alınmış biletlərin hamısının uduşlu olması ehtimalını tapın.

- $1 \cdot 10^{-5}$
- $3 \cdot 10^{-5}$
- $3 \cdot 10^{-6}$
- düzgün cavab yoxdur
- $4 \cdot 10^{-5}$

33 Metro qatarı 6 vaqondan ibarətdir. 3 sərnişinin eyni bir vaqona əyləşməsi ehtimalını tapın.

- 1/3
- 5/36
- 1/36
- düzgün cavab yoxdur
- 1/2

34 1,2,...,8 rəqəmləri təsadüfi qaydada yazılırlar. 1 və 2 rəqəmlərinin yanaşı olaraq artma istiqamətində yazılması ehtimalını tapın.

- 1/17!
- 1/9
- 1/8
- düzgün cavab yoxdur
- 1/5!

35 Tələbə qrupunda 12 oğlan və 8 qız var. Konfransda iştirak etmək üçün qrupdan təsadüfi olaraq 6 nəfər seçilir. Seçilmiş nümayəndələrin yarısının oğlan olması ehtimalını tapın.

- 0,999
- 0,028
- 0, 308
- düzgün cavab yoxdur
- 0,147

36 10 dənə oyun zəri atılır. Heç olmazsa bir zərdə 6 xalının düşməsi ehtimalını tapın.

- 0,1
- 0,38
- 0,838
- düzgün cavab yoxdur
- 0,83

37 Beş kartda 1,2,3,4,5 rəqəmləri yazılmışdır. Təsədüfi olaraq üç kart çıxarılır və onları çıxarıldıqları sıradə soldan sağa düzürlər. Alınan ədədin ardıcıl rəqəmlərdən ibarət olması ehtimalını tapın.

- 0,4
- 0,4
- 0,05
- düzgün cavab yoxdur
- 0,167

38 Qutuda 6 qırmızı və 4 göy qələm var. Təsadüfi olaraq onlardan üçü çıxarılır. Onlardan üçünün də göy rənqdə olması ehtimalını tapın.

- 0,29
- 0,03
- 1/30
- düzgün cavab yoxdur
- 7/30

39 Yeddi mərtəbəli binanın liftinə birinci mərtəbədə altı adam minir. Hər bir sərnişinin istənilən mərtəbədə düşməsi ehtimalı eynidir. Hər mərtəbədə bir sərnişinin düşməsi ehtimalını tapın.

- 5/361
- 5/234
- 1/216
- düzgün cavab yoxdur
- 5/48

40 Üç oyun zəri atılır. Hər bir zərdə 5 xalının düşməsi ehtimalını tapın.

- 1/216
- 1/623
- 2/321
- düzgün cavab yoxdur
- 1/ 262

41 Üç tələbə müəyyən bir hesablama aparır. Birinci tələbənin səhv etməsi ehtimalı 0,1- ə, ikinci tələbənin 0,15-ə və üçüncü tələbənin isə 0,2-yə bərabərdir. Ancaq iki tələbənin hesablamaları düzgün aparması ehtimalını tapın.

- düzgün cavab yoxdur
- 0,29
- 0,329
- 0,4
- 0,32

42 İki məktəbli oyun oynayır. Onlardan biri fikrində 1- dən 9- a qədər ədədlərdən birini tutur, o biri isə həmin ədədi tapır. Fikirdə tutulan ədədin üçüncü cəhddə tapılması ehtimalını tapın.

- 1/9
- 1/6
- 1/16
- düzgün cavab yoxdur
- 1/36

43 Alıcıya 4- ü uduşlu olan 50 lotereya biletini təklif olunur. Alıcı təsadüfi olaraq 3 bilet alır. Alınmış biletlərin hamısının uduşlu olması ehtimalını tapın.

- 0,0002
- 0,0004
- 0,002
- düzgün cavab yoxdur
- 0,05

44 Yeşikdə 15 təzə və 5 işlənmiş tenis topu var. Oyun üçün təsadüfi olaraq 2 top götürülür və oyundan sonra geri qaytarılır. Sonra ikinci oyun üçün yenidən iki top çıxarılır. Ikinci oyunun təzə topalarla oynanılması ehtimalını tapın.

- 0,445
- 0,619
- 0,431
- düzgün cavab yoxdur
- 0,546

45 Tələbə qrupunda 3 əlaçı, 5 yaxşı oxuyan və 12 zəif oxuyan tələbə var. Imtahanda əlaçı tələbənin 5 və ya 4 olması eyni ehtimallıdır. Yaxşı oxuyan tələbənin 5,4 və ya 3 olması eyni ehtimallı və zəif oxuyan tələbənin 3 və ya 2 olması eyni ehtimallıdır. Təsadüfi olaraq imtahan verməyə çağırılmış tələbənin 4 qiyməti alması ehtimalı nə qədərdir?

- düzgün cavab yoxdur
- 0,2352
- 0,2163
- 0,2665
- 0,2153

46 İki atıcı hadəfi vurur. Birinci hədəfi vurma ehtimalı 0,8, ikinci hədəfi vurub ehtimalı 0,7 olarsa eyni zamanda atəş atdıqda atıcılarından ancaq birin hədəfi vurma ehtimalını tapın.

- 0,38
- 0,36
- 0,42
- düzgün cavab yoxdur
- 0,41

47 Bir nəfər iki bilet alır. İki bilet dən heç olmasa birinin udma ehtimalı 0,36 olarsa, bir biletin udma ehtimalını tapın.

- 0,2
- 0,7
- 0,5
- düzgün cavab yoxdur
- 1

48 ALMA sözündən seçilmiş hərfin O hərfi olması ehtimalını tapın.

- 0
- 2
- 1
- düzgün cavab yoxdur
- 0,1

49 İki oyun zəri atılır. Düşən xalların cəminin 5-ə bərabər olması p ehtimalını tapın. Cavaba 27 p yazın.

- 3
- 4
- 5
- düzgün cavab yoxdur
- 8

50 Tələbə 6 gündə 3 imtahan verməlidir. Tələbə imtahan cədvəlini necə üsulla qura bilər.

- 120
- 100
- 140
- düzgün cavab yoxdur
- 130

51 5 eyni kağız parçasında 2, 4, 8, 9, 14 ədədləri yazılıb, bunlardan ixtiyari 2-si götürülür. Kağızlardakı ədədlərdən düzəlmiş kəsrin ixtisas olunmaması ehtimalını: 2/p-ni tapın.

- 5
- p
- 2/3
- düzgün cavab yoxdur
- p/2

52 Aşağıdakı ifadələrdən hansı A, B, C hadisələrinin yalnız ikisinin baş verdiyini ifadə edir?

- $(A + B) \cdot \bar{C}$
- $\bar{A} + B \cdot (B + C) \cdot (A + C)$
- AB+AC+BC
- düzgün cavab yoxdur
- $\bar{ABC} + \bar{ABC} + \bar{ABC}$

53 5 eyni kağız parçasında F, I, K, B, A hərfləri yazılıb. Bu kağızları qarışdırıb içindən 4-ü götürülür və ardıcıl düzülür. Kağızlardakı hərflərdən AKIF sözünün düzəlməsi ehtimalını: p-ni tapın.

- 1/120
 C_4^1
 1/30
 düzgün cavab yoxdur
 C_5^4

54 Əgər çevrə daxilinə kvadrat çəkilbsə, ixtiyari qeyd edilən nöqtənin kvadrat daxilinə düşməsi ehtimalını: p-ni tapın.

- π/π ;
 4;
 $\pi/2$
 düzgün cavab yoxdur
 π/π .

55 Vahid radiuslu çevrənin mərkəzi, tərəfinin uzunluğu 1-ə barabər olan kvadratın təpə nöqtələrindən birində yerləşir. Çevrə daxilində götürülmüş ixtiyari nöqtənin kvadratın da daxilində olması ehtimalını: p-ni tapın.

- 1/4
 $\pi/4$
 1/2
 düzgün cavab yoxdur
 $\pi/2$

56 Əgər A və B hadisələri aslı deyillərsə, onlardan hec olmasa birinin baş verməsi ehtimalı hansı düstur ilə tapılır:

$$\text{O} (A \cdot B) = P(A) \cdot P(B)$$

$$\text{O} (A + B) = P(A) + P(B) + P(AB)$$

$$\text{O} (A + B) = P(A) + P(B)$$

düzgün cavab yoxdur
 $(A \cdot B) = P(A) \cdot P(B/A)$

57 A və B birgə hadisələrindən heç olmazsa birinin başverməsi ehtimalı hansı düsturla hesablanır?

- $P(A+B) = P(A) + P(B);$
 $P(A+B) = P(A) + P(B) - P(AB);$
 $(A \cdot B) = P(A) \cdot P(B)$
 düzgün cavab yoxdur
 $(A \cdot B) = P(A) \cdot P(B/A)$

58 Birinci yesikdə a sayıda aq və b sayıda qara kürə, ikinci yesikdə c sayıda aq və d sayıda qara kürə var. Hər yesikdən eyni zamanda ixtiyari bir kürə çıxarılır. Hər iki kürənin qara olması ehtimalı neçədir?

- $\frac{d}{a} + \frac{d}{c}$
 $\frac{b}{a+b} + \frac{d}{c+d}$
 $\frac{b}{a+b} \cdot \frac{d}{c+d}$
 düzgün cavab yoxdur
 $\frac{d}{a} \cdot \frac{d}{c}$

59 Orfoqrafiya lügətində 18000 söz var. Elmi əsər üzərində işləyən dilçi alim bunlardan 14000 sözü yalnız bir dəfə işlədib. Bu lügətdən ixtiyarı seçilən bir sözün alım tərəfindən bir dəfədən çox işlənməsi ehtimalını: p-ni tapın və 18 p=?

- 4
- 7
- 5
- düzgün cavab yoxdur
- 9

60 A və B asılı olmayan hadisələr olduqda $P(A/B)$ şərti ehtimalı necə hesablanır?

$$\frac{P(A \cdot B)}{P(B)}$$

- $P(B)$;
- $P(A)$;
- düzgün cavab yoxdur
- $P(A) \times P(B)$;

61 Məktəb müəllimlərinin aldığı hər 100 mə-bil telefonun 80-i keyfiyyətli çıxır. 400 dənə alınan mə-bil telefonun keyfiyyətli çıxanlarının sayının 300-lə 360 arasında olması ehtimalını tapın.

$$\frac{e^{-1}}{3!}$$

$$\frac{\varphi(-2,5)}{8}$$

$$\frac{Q^4 e^{-6}}{4!}$$

- düzgün cavab yoxdur
- $\Phi(5) - \Phi(-2,5)$

62 İlkin elan olunan qiymətlərlə səhm-lərin orta hesabla 20%-i səhm bazarında satılır. İlkin elan olunmuş qiymətlərlə 9 səhm paketindən 2-dən az səhm paketinin satılması hadisəsinin ehtimalını tapın.

- 0,8
- 0,4
- 0,436
- düzgün cavab yoxdur
- 0,2

63 İlkin elan olunan qiymətlərlə səhm-lərin orta hesabla 20%-i səhm bazarında satılır. İlkin elan olunmuş qiymətlərlə 9 səhm paketinin satılması üçün ən böyük ehtimallı ədədi tapın.

- 1 və 2
- yalnız 2
- yalnız 3
- düzgün cavab yoxdur
- 3 və 4

64 Eyni güclü iki şahmatçı şahmat oynayır. Dörd partiyadan ikisində, ya da iki partiyadan birində qalib gəlməsi ehtimallarından hansı böyükdür (heç-heçə nəzərə alınmır)?

$$P_4(1) > P_2(5)$$

$$P_4(2) = P_2(3)$$

$$P_4(2) > P_2(1)$$

$$P_4(2) < P_2(1)$$

- düzgün cavab yoxdur

65 A hadisənin bir sınaqda baş verməsi ehtimalı 0,4-ə bərabərdirsə, 4 asılı olmayan sınaqda A hadisəsinin 3 dəfə baş verməsi ehtimalını tapın.

- 0,4083
- 0,1536
- 0,0834
- 0,384
- düzgün cavab yoxdur

66 Dərslik 200000 nüsxə tirajda çap olun-müşdur. Dərsliyin düzgün yiğilmaması ehtimalı 0,0001 – ə bərabərdir. Tirajda düz beş yararsız kitabın olması ehtimalını tapın.

-

$$\frac{5^5 e^{-3}}{3!}$$

düzgün cavab yoxdur

$$\frac{5^4 \cdot e^{-5}}{4!}$$

$$\frac{10^4 e^{-4}}{4!}$$

$\frac{10^5 e^{-20}}{5!}$

67 Piramida şəklində yiğilmiş 8 tüfəngdən 5-i optik priselli, 3-ü adı tüfəngdir. Priselli tüfənglə hədəfin vurulması ehtimalı 0,96, priselsiz tüfənglə hədəfin vurulması ehtimalı 0,6 olarsa, ixtiyari götürülmüş tüfənglə hədəfin vurulması ehtimalını tapın.

- 0,818
 düzgün cavab yoxdur
 0,825
 0,821
 0,816

68 Hər sınaq zamanı A hadisəsinin baş verməsi ehtimalı 0,8 olarsa, üç aslı olmayan sınaq zamanı A hadsəsinin 2 dəfədən az omayaraq baş vermə ehtimalını tapın.

- 0,886
 0,648
 0,647
 düzgün cavab yoxdur
 0,649

69 Qirayət zalında ehtimal nəzəriyyəsindən 10 kitab var. Onların 4-də üz vərəqin altında ulduz cəkilib. Kitabxanaçı baxmadan 3 kitab götürüb. Götürülən hər üç kitabda ulduz olması ehtimalını tapın.

- 1/30
 1/14
 1/13
 düzgün cavab yoxdur
 1/15

70 Kitabın nəfis çap olunması yoxlanılır. Kitabın nəfis çap olmasının ehtimalı 0,8-a bərabər olarsa, götürülmüş üç kitabdan ancaq ikisinin nəfis çap olunması ehtimalını tapın.

- 0,242
 0,245
 düzgün cavab yoxdur
 243
 0,384

71 Qurğunun dayanmasını xəbər verən iki bir-birindən aslı olmayaraq işləyən siqnalizasiya sistemi var. Onlardan birinin dayanması xəbərini verməsi ehtimalı 0,9 o birinin isə 0,85 olarsa, qurğu dayanmanın xəbər verməsi ehtimalını tapın.

- 0,24
 0,22
 0,21
 düzgün cavab yoxdur
 0,23

72 Ehtiyat hissəsinin əla növdən olmasını əmtəəşunas yoxlayır. Ehtiyat hissəsinin əla növdən olması ehtimalı 0,8 – ə bərabər olarsa, götürülmüş üç ehtiyat hissəsindən ancaq ikisinin əla növ olması ehtimalını tapın.

- 0,244
 0,242
 0,384
 düzgün cavab yoxdur
 0,243

73 Sexdə 8 qadın 4 kişi işləyir. Tabel nömrələrinə görə ixtiyari 4-nü götürüb, götürülən nömrələrin hamısı qadnlara aid olması ehtimalını tapın.

- 16/99
 13/99
 12/99
 düzgün cavab yoxdur
 14/99

74 Tələbə ona lazım olan düsturu üç müxtəlif kitabda axtarır. Düsturun birinci kitabda olması ehtimalı 0,7, ikincidə olması ehtimalı 0,8, üçüncüdə olması ehtimalı 0,6 olarsa, düsturun hər üç kitabda olması ehtimalını tapın.

- 0,505
- 0,503
- 0,336
- düzgün cavab yoxdur
- 0,504

75 Fikirdə 3-ə bölünən ikirəqəmli ədəd tutulmuşdur. Təsadüfən söylənilən ədədin fikirdə tutulan ədəd olması ehtimalını tapın.

- 1/30
- 1/32
- 1/33
- düzgün cavab yoxdur
- 1/31

76 Payız əkini dövründə hesablamaşlar ki, traktorun 100 dəfə dayanmasının 52-si yanacağın vaxtında verilməməsi, 35-i kotanın pis olması, qalanları isə başqa səbəbdən olmuşdur. Başqa səbəbə görə traktorun dayanmasının nisbi tezliyini tapın.

- 0,17
- 0,55
- 0,32
- düzgün cavab yoxdur
- 0,13

77 $P(AB) = 0,78$ $P(\overline{AB}) = 0,12$ olarsa . $P(A) = ?$

- 0,648
- 0,9
- 0,0936
- düzgün cavab yoxdur
- 0,8

78 Təsadüfi olaraq 20-ni aşmayan sadə ədəd götürülmüşdür. Bu ədədin $6k+5, k \geq 0$ şəklində olması ehtimalını tapın.

- 3/8
- 3/4
- 1/2
- düzgün cavab yoxdur
- 1/4

79 Qrupdakı 30 tələbədən 10 nəfərinin idman dərəcəsi var.Təsadüfən seçilmiş 3 tələbənin idman dərəcəli olması ehtimalını tapın.

- 0,03
- 0,08
- 0,01
- düzgün cavab yoxdur
- 0,09

80 Tam qrup təşkil edən hadisələr üçün aşağıdakı bərabərliklərdən hansı doğrudur.

- $P\left(\frac{A_k}{A}\right) = \frac{P(A_k) \cdot P\left(\frac{A}{A_k}\right)}{\sum_{i=1}^n P(A_i) \cdot P\left(\frac{A}{A_i}\right)}$
- düzgün cavab yoxdur
- $P(A) = \sum_{i=1}^n P(A_i) \cdot P\left(\frac{A}{A_i}\right)$
- $P(A+B) = P(A) + P(B) + P(AB)$
- $P\left(\frac{A}{B}\right) = \frac{P(A)}{P(B)}$

81 Tam ehtimal düsturu aşağıdakılardan hansıdır.

- $P\left(\frac{A}{B}\right) = \frac{P(AB)}{P(B)}$
- $P(A) = \sum_{i=1}^n P(A_i) \cdot P\left(\frac{A}{A_i}\right)$
- düzgün cavab yoxdur
- $P\left(\frac{A_k}{A}\right) = \frac{P(A_k) \cdot P\left(\frac{A}{A_k}\right)}{\sum_{i=1}^n P(A_i) \cdot P\left(\frac{A}{A_i}\right)}$

82 Müəssisədə bərabər sayıda qadın və kişi var. Kişiilərin 6% - i, qadınların 8% - i şagird kimi fəaliyyət göstərir. Seçilmiş şəxsin şagird olduğu məlum olarsa, onun kişi olması ehtimalını tapın.

- 3/14
- 3/8
- 3/7
- düzgün cavab yoxdur
- 1/3

83 Bir günün dərs cədvəli 5 dərsdən ibarətdir. 11 fəndən düzəldilə biləcək cədvəlin variantlar sayını müəyyən edin.

- 5544
- 554
- 55440
- düzgün cavab yoxdur
- 5054

84 Qurğuda 3 bir-birindən asılı olmayan batareya işləyir. Qurğuda bu batareyaların xarab olması ehtimalı uyğun olaraq 0,1, 0,2, 0,3 olarsa, bu qurğunun işləməməsi üçün batareyalardan hec olmasa, birinin xarab olması ehtimalını tapın.

- 0,493
- 0,0495
- 0,494
- düzgün cavab yoxdur
- 0,496

85 9 mərtəbəli binanın 1-ci mərtəbəsində liftə 3 nəfər minir və bunlar bir-birindən asılı olmadan 2-ci mərtəbədən 9-cu mərtəbəyə qədər müxtəlif mərtəbələrdə düşə bilər. Bütün sərnişinlərin 6-ci mərtəbədə düşməsi hadisəsinin ehtimalını tapın.

- düzgün cavab yoxdur
- 0,00195
- 0,0195
- 0,01095
- 0,195

86 Seçmənin həcmi $n=51$ olduqda, dispersiyanın yerdəyişmə $D_c = 2$ qiymətləndirilməsi tapılıb. Dispersiyanın yerinidəyişməyən qiymətləndirilməsini tapın.

- 2,04;
- 3,51;
- 3,06;
- düzgün cavab yoxdur
- 3,60;

87 Seçmənin paylanması verilmişdir:

$$\frac{\sum n_i}{n} - i \text{ tapın.}$$

| | | | | |
|-------|---|----|----|----|
| x_i | 5 | 7 | 7 | 15 |
| n_i | 8 | 30 | 10 | 2 |

- 1
- n
- 1/n
- düzgün cavab yoxdur
- $\frac{1}{n} \cdot \bar{x}_c$

88 Seçmə tezliklərinin paylanması verilmişdir:

| | | | | |
|-------|---|---|----|----|
| x_i | 5 | 8 | 14 | 17 |
| n_i | 4 | 3 | 3 | 10 |

Nisbi tezliklərin paylanması tapın.

| | | | | |
|----------------------------------|-----|------|------|-----|
| <input checked="" type="radio"/> | 5 | 8 | 14 | 17 |
| w_i | 1/5 | 3/20 | 3/20 | 1/2 |

| | | | | |
|-----------------------|-----|------|------|-----|
| <input type="radio"/> | 5 | 8 | 14 | 17 |
| w_i | 1/2 | 3/20 | 3/20 | 1/5 |

| | | | | |
|-------|------|-----|------|-----|
| x_i | 5 | 8 | 14 | 17 |
| w_i | 3/20 | 1/5 | 3/20 | 1/2 |

düzgün cavab yoxdur

| | | | | |
|-------|-----|-----|------|------|
| x_i | 5 | 8 | 14 | 17 |
| w_i | 1/2 | 1/5 | 3/20 | 3/20 |

89 Seçmənin paylanması verilmişdir:

Seçmə ortanı yazın.

| | | | | |
|-------|-------|-------|-----|-------|
| x_i | x_1 | x_2 | ... | x_k |
| n_i | n_1 | n_2 | ... | n_k |

$\bar{x}_c = \frac{\sum_{i=1}^k n_i x_i}{n}$

$\bar{x}_c = \frac{\sum_{i=1}^n n_i x_i}{n-1}$

$\bar{x}_c = \frac{\sum_{i=1}^k x_i}{n}$

düzgün cavab yoxdur
 $\bar{x}_c = \frac{\sum_{i=1}^k n_i}{n}$

90 Seçmənin paylanması verilmişdir:

Seçmə dispersiyasını yazın.

| | | | | |
|-------|-------|-------|-----|-------|
| x_i | x_1 | x_2 | ... | x_k |
| n_i | 1 | 1 | ... | 1 |

$D_c = \frac{\sum_{i=1}^k (x_i - \bar{x}_c)^2}{k}$

$D_c = \frac{\sum_{i=1}^k n_i (x_i - \bar{x}_c)^2}{k}$

$D_c = \frac{\sum_{i=1}^n n_i (x_i - \bar{x}_c)^2}{n}$

düzgün cavab yoxdur

$$D_c = \frac{\sum_{i=1}^n n_i (x_i - \bar{x}_c)^2}{n}$$

91 Seçmənin paylanması verilmişdir:

Variantları k dəfə artırıqda seçmə dispersiya neçə dəfə artar?

| | | | | |
|-------|-------|-------|-----|-------|
| x_1 | x_2 | x_3 | ... | x_k |
| n_1 | n_2 | n_3 | ... | n_k |

∞ – dəfə

k dəfə

k^2 – dəfə

düzgün cavab yoxdur

1 dəfə

92 200 sınaqda A hadisənin hər birində baş verməsi ehtimalı 0,3-ə bərabərdir. A hadisəsinin 200 sınaqda baş verməsini göstərən X kəsilməz təsadüfi kəmiyyətin D(X) dispersiyasını tapın

- 42
 47
 43
 düzgün cavab yoxdur
 40

93 İqtisad Universitetinin kredit fakültəsinin 1-ci kursunda 1825 tələbə oxuyur. 4 tələbənin 15 sentyabrda ad günü olması ehtimalını tapın.

$$\frac{25}{24} e^{-5}$$

- düzgün cavab yoxdur
 $\frac{25}{24} e^5$

94 Hər sınaqda A hadisəsinin baş verməsi ehtimalı 0,003-ə bərabərdir. $\lambda = 6, m = 4$ olduqda Puasson funksiyası $0,1339$ -a bərabərdir, A hadisəsinin 2000 sınaqda 4 dəfə baş verməsi ehtimalını tapın. ($e^{-6} \approx 0,000258$)

- 0,1339;
 0,2827;
 0,9999;
 düzgün cavab yoxdur
 0,5935;

95 Bank 2100 fermer təsərrüfatına müəyyən məbləğdə kredit verir. Hər bir fermer təsərrüfatının təyin olunmuş müddətə alınan pulları banka qaytarması ehtimalı 0,7-yə bərabərdir. ən azı 1470 fermer təsərrüfatının verilən məbləği banka qaytarması ehtimalını tapın.

- düzgün cavab yoxdur

96 n sayıda Bernulli sınaqlarında $n=10$ cüt ədəd və $p=0,8$ olduqda ən böyük ehtimallı ədədi tapın.

- düzgün cavab yoxdur
 9
 9,4
 10,4
 8

97 X və Y təsadüfi kəmiyyətlərinin riyazi gözləmələri və dispersiyaları uyğun olaraq: $M(x)= 5, D(X)=2; M(Y) = 4; D(Y)=1$. $Z=X+2Y-3$ təsadüfi kəmiyyətinin riyazi gözləməsini: m – i tapın.

- 7
 11
 9
 düzgün cavab yoxdur
 10

98 n sayda asılı olmayan Bernulli sınavalarında en büyük ehtimalı ədədi taparkən aşağıdakı düsturların hansından istifadə olunur?

- 1) $np + q \leq k_0 \leq np + p$ 2) $np + q \leq k_0 \leq np - p$
3) $np - q \leq k_0 \leq np + p$ 4) $np - q \leq k_0 \leq np - p$

- 3
 2
 1
 düzgün cavab yoxdur
 4

99 İlkin elan olunan qiymətlərlə səhmlərin orta hesabla 20%-i səhm bazarında satılır. İlkin elan olunmuş qiymətlərlə 5 səhm paketindən 3 paketin satılması ehtimalını tapın.

- 0,0512
 1/5
 64/125
 düzgün cavab yoxdur
 126/623

100 Tələbə 1 yarımildə 7 imtahan vermelidir. Tələbənin hər 1 imtahandan müsbət qiymət alması ehtimalı 0,8-ə bərabərdir. Tələbənin 4 imtahandan müsbət qiymət alması ehtimalını tapın.

- 0,1147
 0,4
 0,2
 düzgün cavab yoxdur
 0,6

101 Satış üçün 24 əmtəənin hər birinin satılma ehtimalı 0,6-ya bərabərdir. əmtəə nümunələrinin satış üçün yararlı hesab olunan en böyük ehtimallı ədədini tapın.

- 16
 13
 düzgün cavab yoxdur
 12

102 Standart detalın avtomat dəzgahında düzəltmə ehtimalı 0,8-ə bərabərdir. Təsadüfi götürülən 5 detalın standart olmasının en böyük ehtimallı ədədini tapın.

- 4
 5
 3
 düzgün cavab yoxdur
 2

103 X təsadüfi kəmiyyətini k sabit ədədinə vurduqda onun riyazi gözləməsi necə dəyişir?

- k dəfə artar
 Dəyişməz;
 düzgün cavab yoxdur
 k toplananı əlavə edilər

104 Məktəb təzə il hədiyyəsi etmək üçün 8 kq almalı, 20 kq gilanarlı, 12 kq alçalı və 10 kq portağallı konfet aldı. Bütün konfetləri qarışdırıldılar və hər bir hədiyyə paketinə 6 konfet qoyular. Məktəbli Sərdarın paketində 2 gilanarlı, 2 alçalı, 1 almalı və 1 portağallı konfetin olması ehtimalını tapın.

- 0,053
 0,039;
 0,095
 düzgün cavab yoxdur
 0,084.

105 Rasiya ilə üç kodlaşdırılmış məlumat verilir. Hər məlumatın kodunun deşifrə olunması zamanı səhv edilməsi ehtimalı 0,3 –dür. İkidən az olmayan sayıda məlumatın kodunun səhv deşifrə olunması ehtimalını tapın.

- 0,216
 0,441
 0,343
 düzgün cavab yoxdur
 0,325

106 Bombanın hədəfə dəyməsi ehtimalı 0,25-dir. 8 bomba atılmışdır. Hədəfə dəyən bombaların 7 dən az olmaması ehtimalını tapın

- düzgün cavab yoxdur
- 0,0021
- 0,00038
- 0,054
- 0,0096

107 Ailədə 5 uşaq var: oğlan uşağının doğulması ehtimalı 0,51- dir. Ailədə oğlanların sayının ikidən çox olmaması ehtimalını tapın.

- 0,48;
- 0,66
- 0,14;
- düzgün cavab yoxdur
- 0,14

108 $np - q \leq m_0 \leq np + p$ bərabərsizliyindən təyin olunan m_0 necə adlandırılır (n aslı olmayan hər bir sınaqda baş verməsi ehtimalı p -ə bərabər olan hadisələrdə)?

- ən böyük
- ən böyük ehtimallı
- optimal
- düzgün cavab yoxdur
- mümkün olmayan

109

$n=1000$; $p=0,002$ olduqda $P_{1000}(5)$ - i Puasson düsturu ilə tapmaq üçün λ parametрini tapın.

- 2
- 3
- 4
- düzgün cavab yoxdur
- 0,4

110 Oyun zəri 16 dəfə atılır. Düşən xalların 3-ədədinə bölünən ən böyük ehtimallı sayını tapın.

- 5
- 8
- 6
- düzgün cavab yoxdur
- 9

111 İki eynigüclü komanda futbol oynayır. Oyunun gedişində 4 top vurulmuşdur. Hesabın bərabər olması ehtimalını tapın.

- 0,2
- 0,4
- 0,3
- düzgün cavab yoxdur
- 0,5

112 Üç silahdan hədəfə atış açılmışdır. Onların hədəfi vurması ehtimalları uyğun olaraq 0,7, 0,8 və 0,9-dur. Hədəfi ancaq bir silahın vurması ehtimalını tapın.

- 0,092;
- 0,338;
- 0,125;
- düzgün cavab yoxdur
- 0,589;

113 Hədəfə 10 bomba atılır: onlardan hər birinin hədəfə dəymə ehtimalı 0,2-dir. Hədəfə dəymələrin sayının 2 və 4 ədədləri sərhəddində olması ehtimalını tapın.

- 0,591;
- 0,732;
- 0,635;
- düzgün cavab yoxdur
- 0,129;

114 Texnoloji proses 14 parametrə görə yoxlanılır. Hər parametrin yol verilən sərhədlərdən kənara çıxması ehtimalı 0,2-dir. Yol verilən sərhədlərdən kənara çıxan parametrlərin sayının 4-dən az olmaması ehtimalını tapın

- 0,302;
- 0,368;
- 0,605;
- düzgün cavab yoxdur
- 0,289;

115 Düz xətt parçası üç bərabər hissəyə bölünmüştür. Parça üzərinə təsadüfi olaraq 3 nöqtə atırlar. Hər hissə üzərinə bir nöqtə düşməsi

ehtimalını tapın.

- 2/9
- 6/8
- 5/8
- düzgün cavab yoxdur
- 7/8

116 Yarış zolağında 4 maneə vardır. Birinci maneəni idmançı 0,9 ehtimalla müvəffəqiyyətlə dəf edir, ikincini 0,7 ehtimalla, üçüncüünü 0,8 və dördüncüünü 0,86 ehtimalla dəf edir. İdmançının bu 4 maneədən ikisini dəf etməsi ehtimalını tapın.

- 0,2204;
- 0,615;
- 0,954
- düzgün cavab yoxdur
- 0,564.

117 Market 1000 ədəd su butulkası (şüşə qab) almışdır. Daşınma zamanı butulkanın sıurma ehtimalı 0,0003-ə bərabərdir. Daşınma zamanı 4 butulkanın sıması ehtimalını tapın.

- düzgün cavab yoxdur

118 Hər hansı bölgədə yaşayın 100 ailədən 80-də soyuducu var. 400 ailədən 350-də soyuducunun olması ehtimalını tapın.

- düzgün cavab yoxdur

119 1 güllənin hədəfi vurması ehtimalı 0,8-ə bərabərdir. 100 güllədən 0-nin hədəfi vurması ehtimalını tapın.

- düzgün cavab yoxdur

120

Müavir-Laplasın integrallər teoremində $P_n(m_1; m_2) = \varphi(x_2) - \varphi(x_1)$ düsturundan istifadə olunur. -ni tapmaq üçün aşağıdakılardan hansı götürülür ?

- 1) $\varphi(x_2) = \int_0^{x_2} e^{-\frac{x^2}{2}} dx,$
- 2) $\varphi(x_2) = \frac{1}{\sqrt{2\pi}} \int_0^{x_2} e^{-\frac{x^2}{2}} dx,$
- 3) $\varphi(x_2) = \frac{1}{\sqrt{2\pi}} \int_0^{x_2} e^{-x^2} dx,$
- 4) $\varphi(x_2) = \frac{1}{\sqrt{2\pi}} \int_0^{x_2} e^{-x^2} dx.$

- 3
- 2
- 1
- düzgün cavab yoxdur
- 4

121

Müavir-Laplasın lokal düsturu $P_n(m) = \frac{1}{\sqrt{n\pi}} \cdot \varphi(x)$ şəklindədir. Aşağıdakılardan hansı üçün doğrudur.

- 1) $\varphi(x) = \frac{1}{\sqrt{2\pi}} e^{\frac{x^2}{2}}$
- 2) $\varphi(x) = \frac{1}{\sqrt{2\pi}} e^{-\frac{x^2}{2}}$
- 3) $\varphi(x) = \frac{1}{2\pi} e^{\frac{x^2}{2}}$
- 4) $\varphi(x) = \frac{1}{2\pi} e^{\frac{x^2}{2}}$

- 2
- 3
- 1
- düzgün cavab yoxdur
- 4

122

$p = 0,8; q = 0,2; m_1 = 300; m_2 = 360$ olduqda $P_n(m_1; m_2)$ ehtimalını tapmaq üçün

$P_n(m_1; m_2) = P_n(300; 360) = \varphi(x_2) - \varphi(x_1)$ düsturundan istifadə olunur. - i tapın.

- (-2,5)
- 2
- 2,5
- düzgün cavab yoxdur
- 5

123 Market 400 soyuducu alır. Hər bir soyuducunun satılma ehtimalı 0,8-ə bərabərdir. Bir ayda 300-dən az olmayaraq soyuducunun satılması ehtimalını tapın.



- düzgün cavab yoxdur
- 124 X təsadüfi kəmiyyəti paylanma qanunu ilə verilmişdir. $P(X > 2)$ ehtimalını tapın.
- | | | | | |
|-------|------|-----|-----|------|
| x_i | 1 | 2 | 3 | 4 |
| p_i | 1/16 | 1/4 | 1/2 | 3/16 |
- 3/32
 11/16
 3/128
 düzgün cavab yoxdur
 15/16
- 125 n sayıda asılı olmayan sınağın hər birində hadisənin baş verməsi ehtimalı p olarsa, ən böyük ehtimallı ədəd: hansı bərabərsizliklə təyin edilər?
- düzgün cavab yoxdur
- 126 Dəmir pulu necə dəfə atmaq lazımdır ki, şəkilli üzünün düşməsini göstərən X təsadüfi kəmiyyətin dispersiyası 6-ya bərabər olsun.
- 24
 6
 10
 düzgün cavab yoxdur
 12
- 127 $x_1, x_2, \dots, x_n, \dots$ təsadüfi kəmiyyətlər arcılığına Çebişev teoremini tətbiq etmək üçün aşağıdakılardan hansı doğru deyil?
- 1) Bu təsadüfi kəmiyyətlər ardıcılılığı cüt-cüt asılı olmayıandır.
 - 2) Bu təsadüfi kəmiyyətlər sonlu riyazi gözləməyə malikdir.
 - 3) Bu təsadüfi kəmiyyətlər dispersiyaları $DX_i \leq C$ ($i = 1, n$) şərtini ödəməlidir.
 - 4) Bu təsadüfi kəmiyyətlər cüt-cüt asılı təsadüfi kəmiyyətlərdir.
- 4
 2
 1
 düzgün cavab yoxdur
 3
- 128 Çebişev bərabərsizliyindən istifadə olunaraq $P(|X - 16| < 3) \geq \frac{29}{45}$ qiymətləndirilməsi verilir. $P(|X - 16| \geq 3)$ - ü qiymətləndirin.
- düzgün cavab yoxdur
- 129 Çebişev bərabərsizliyindən istifadə edərək $P(|X - MX| \leq 5\sigma)$ - ni qiymətləndirin
- düzgün cavab yoxdur
- 130 $DX = 0,004$ olduqda Çebişev bərabərsizliyindən istifadə edərək $P(|X - MX| < 0,2)$ - ni qiymətləndirin.
- düzgün cavab yoxdur
- 131 Çebişev bərabərsizliyindən istifadə olunaraq $P(|X - 0,5| < 2) \geq \frac{22}{25}$ qiymətləndirilməsi verilir. $P(|X - 0,5| \geq 2)$ - ni qiymətləndirin
- düzgün cavab yoxdur
- 132 İlkin elan olunan qiymətlərlə səhmlərin orta hesabla 20%-i səhm bazarda satılır. İlkin elan olunmuş qiymətlərlə 9 səhm paketindən 5 səhm

paketinin satılması hadisəsinin ehtimalını tapın.

- 0,006
- 0,6
- 0,066
- düzgün cavab yoxdur
- 0,66

133 İlkin elan olunan qiymətlərlə səhm-lərin orta hesabla 20%-i səhm bazarda satılır. İlkin elan olunmuş qiymətlərlə 9 səhm paketindən heç olmama 2 səhm paketinin satılması hadisəsinin ehtimalını tapın.

- 0,564
- 0,182
- 0,565
- düzgün cavab yoxdur
- 0,544

134 Zavod bazaya 3000 standart məhsul göndərmişdir. Məhsulun nəqliyyata yüklənməsi zamanı 0,2%-i sıradan çıxarsa: 3 məhsulun sıradan çıxmazı hadisəsinin ehtimalını tapın.

- düzgün cavab yoxdur

135 Nəşriyyatın ekspeditoru qəzetləri 3 poçt şöbəsinə çatdırır. Qəzetlərin 1-ci şöbəyə vaxtında çatdırılması ehtimalı 0,95, 2-ci şöbəyə – 0,9 və 3-cü şöbəyə – 0,8-dir. Yalnız bir şöbənin qəzetləri vaxtında alması hadisəsinin ehtimalını tapın.

- 0,025
- 0,324
- 0,236
- düzgün cavab yoxdur
- 0,032

136 20 əmanət bankından 10-u şəhərdən kənardə yerləşir. Yoxlamadan keçirmək üçün 5 əmanət bankı seçilmişdir. Seçilmiş əmanət banklarından 3-nün şəhərdə olması hadisəsinin ehtimalını tapın.

- 0,48
- 0,348
- 0,34
- düzgün cavab yoxdur
- 0,38

137 İstehsal edilmiş 600 elektrik lampasından 200-nün I zavoddan, 250-nin II zavoddan, 150-nin III zavoddan olması məlumdur. Bunların standart olması ehtimalları uyğun olaraq 0,97; 0,91 və 0,93-dür. Təsadüfi olaraq götürülmüş lampanın standart olması ehtimalını tapın.

- 0,593
- düzgün cavab yoxdur
- 0,452
- 0,824
- 0,935

138 Tutaq ki, müəssisədə istehsal olunan məhsulun 92%-i standarta uyğundur. Bu standart məhsulun 85%-i isə birinci növdür. Təsadüfən seçilən məhsulun birinci növ olması hadisəsinin ehtimalını tapmalı.

- 0,782
- 0,982
- 0,0782
- düzgün cavab yoxdur
- 0,895

139 Teləbənin üç imtahanın hər birinin müvəffəqiyyətlə verə bilməsi ehtimalları uyğun olaraq 1-ci 0,8-a; 2-ci 0,9-a və 3-cü 0,8-ə bərabərdir. Teləbənin yalnız bir imtahani verə bilməsi hadisəsinin ehtimalını tapın.

- 0,048
- 0,068
- 0,489
- düzgün cavab yoxdur
- 0,446

140 Mağazada 20-si idxal olan 30 televizor vardır. Müxtəlif markalı televizorların alınması ehtimalı eyni olarsa, gün ərzində satılmış 5 televizordan 3-nün idxal televizor olması ehtimalını tapın.

- 0,703
- 0,33
- 0,6
- düzgün cavab yoxdur
- 0,809

141 İki avtomat ümumi konveyerə verilən eyni detal istehsal edir. Birinci avtomatın məhsuldarlığı ikincidən iki dəfə artıqdır. Birinci avtomat orta hesabla 60%, ikinci avtomat isə 84% əla keyfiyyətli detal istehsal edir. Təsadüfi olaraq konveyerdən götürülmüş detal əla keyfiyyətli çıxır. Bu

detalın birinci avtomatda istehsal olunması ehtimalını tapın.

- 10/17
- 9/17
- 1/17
- düzgün cavab yoxdur
- 3/17

142 İstehsal olunan məhsulun standarta uyğun olması orta hesabla 93%-ə bərabərdir. Əgər məhsul standarta uyğundursa, onda onun nəzarət sxemindən keçə bilməsi ehtimalı 0,96, qeyri-standart-dırsa bu ehtimallı 0,05-a bərabərdir. Götürülmüş məhsulun nəzərətdən keçə bilməsi hadisəsinin ehtimallını tapın.

- 0,982
- 0,986
- 0,8963
- düzgün cavab yoxdur
- 0,9562

143 Təsadüfi götürülmüş telefon nömrəsi 5 rəqəm-lidir. Bu nömrədə bütün rəqəmlərin tək olması hadisəsinin ehtimalını tapın. Məlumdur ki, telefon nömrəsi sıfır rəqəmilərə başlamır.

- 5/196
- 5/169
- 5/121
- düzgün cavab yoxdur
- 5/144

144 Tələbə programda olan 30 sualdan 25-ni bilir. Əgər biletədə olan 4 sualdan 3-nə tələbə cavab veribsa onun imtahanı verdiyi hesab edilir. Biletin 1-ci sualına baxan tələbə onu bildiyini aşkar edir. Tələbənin imtahanı verə bilməsi hadisəsinin ehtimalını tapın.

- 0,819
- 0,932
- 0,891
- düzgün cavab yoxdur
- 0,092

145 Tələbə tərəfindən üç fənnindən hər biri üzrə yoxlama işinin yerinə yetirilməsi ehtimalı müvafiq olaraq 0,6; 0,5 və 0,8-ə bərabərdir. Tələbə tərəfindən heç olmasa 2 fənn üzrə yoxlama işinin vaxtında yerinə yetirilməsi hadisəsinin ehtimalını tapın.

- 0,6
- 0,7
- 0,9
- düzgün cavab yoxdur
- 0,8

146 Firmada 8 auditor işləyir. Onlardan 3-ü yüksək ixtisaslı və 2-si yüksək ixtisaslı olmaqla 5-i proqramçıdır. 3 auditor və 2 programçıdan ibarət qrupu ezamiyətə göndərmək lazımdır. Hər bir mütxəssisin eza-miyiyətə getmək imkanının bərabər olmasını nəzərə alaraq bu qrupda 1 yüksək ixtisaslı auditorun və 1-yüksək ixtisaslı programçının olması ehtimalını tapın.

- 0,032
- 0,229
- 0,329
- düzgün cavab yoxdur
- 0,349

147 Təmirə daxil olmuş 20 saatdan 8-nin mexanizminin ümumi təmizlənməyə ehtiyacı vardır. Təsadüfi olaraq eyni zamanda götürülmüş 8 saatdan heç olmasa 2-sinin mexanizminin ümumi təmizlənməyə ehtiyacı olması ehtimalını tapın.

- 0,344
- 0,399
- 0,233
- düzgün cavab yoxdur
- 0,422

148 Qutuda eyni ölçüdə və formada 7 ədəd-100 vatlıq, 13 ədəd isə 75 vatlıq elektrik lampaları qarışdı-tılmışdır. 3 lampa təsadüfi olaraq çıxarılmışdır. Bunlar-dan hes olmasa 2-nin 100-vatlıq lampa olması ehtimalını tapın.

- düzgün cavab yoxdur
- 0,75
- 0,31
- 0,27
- 0,7

149 Mağazada 10 televizor satılır. Onlardan 3-ün-də çatışmamazlıqlar var. Alıcıının üç dəfədən çox cəhd etməməsi şərti daxilində onun yararlı televizor alması ehtimalını tapın.

- 0,992
- 0,775

- 0,881
- düzgün cavab yoxdur
- 0,891

150 Yeşikdə 10 tüfəng yerləşir. Onlardan 6-sı optik priselli, 4 isə optik priselli deyil. Optik priselli tüfənglə hədəfi vurma 0,9-a, optik priselsiz tüfənglə hədəfi vurma ehtimalı 0,6-yə bərabərdir. İxtiyari götürdüyü tüfənglə atıcı hədəfi vurub. Aticının hədəfi optik olmayan tüfənglə vurması ehtimalını tapın.

- 28/85
- 0,78
- düzgün cavab yoxdur
- 27/87
- 0,75

151 Texniki nəzarət şöbəsində detaln rəngli olması yoxlanılır. Detaln rəngli olması ehtimalı 0,9-ə bərabər olarsa, götürülmüş iki detaldan ancaq birinin rəngli olması ehtimalını tapın.

- 0,18
- 0,34
- 0,32
- düzgün cavab yoxdur
- 0,36

152 Qutuda olan şarların ağ olması yoxlanılır. Qutuda olan şarların ağ olması ehtimalı 0,7-ə bərabər olarsa, götürülmüş üç şarın hər üçünün ağ olması ehtimalını tapın.

- 0,343
- 0,514
- 0,513
- düzgün cavab yoxdur
- 0,515

153 Qurğunun dayanmasını xəbər verən iki bir-birindən aslı olmayaraq işləyən siqnalizasiya sistemi var. Onlardan birinin dayanmasını xəbər verməsi ehtimalı 0,85, o birinin isə 0,9 olarsa, qurğu dayandıqda onlardan ancaq birinin xəbər verməsi ehtimalını tapın.

- 0,26
- 0,31
- 0,29
- düzgün cavab yoxdur
- 0,33

154 Tələbə 25 suladan 15-ni bilir. Tələbə ona düşən biletin suallarının üçündə bilməsi ehtimalını tapın.

- 91/460
- 57/203
- 56/203
- düzgün cavab yoxdur
- 58/203

155 Sexdə 6 böyük, 4 kiçik dəzgah işləyir. İş zamanı böyük dəzgahın xarab olma ehtimalı 0,9-a, kiçik dəzgahın xarab olma ehtimalı 0,8-ə bərabər olarsa, fəhlə ixtiyari seçilmiş dəzgahda işləyərkən həmin dəzgahın xarab olma ehtimalını tapın.

- 0,8625
- 0,88
- 0,87
- düzgün cavab yoxdur
- 0,89

156 Lazım olan kitab üç rəfdə axtarılır. Kitabın birinci rəfdə olması ehtimalı 0,9, ikinci rəfdə olması ehtimalı 0,6, üçüncü rəfdə olması ehtimalı 0,7 olarsa kitabın ancaq iki rəfdə olması ehtimalını tapın.

- 0,456
- 0,398
- 0,397
- düzgün cavab yoxdur
- 0,399

157 Şamaxıda sentyabr ayında çiskinli günlərin sayı 10-ə bərabər olarsa, sentyabrın birinci, ikinci və üçüncü günlərində havanıncıskinli olması ehtimalını tapın.

- 6/203
- 10/203
- 11/203
- düzgün cavab yoxdur
- 9/203

158 Fikirdə 5-ə bölünən ikirəqəmli ədəd tutulmuşdur. Təsadüfən söylənilən ədədin fikirdə tutulan ədəd olması ehtimalını tapın.

- 1/24
- 1/18
- 1/22
- düzgün cavab yoxdur
- 1/20

159 Təsadüfi olaraq seçilən ikirəqəmli ədədin 3 və 5 ədədlərdən heç olmazsa birinə bölünməsi ehtimalını tapın.

- 2/15
- 1/15
- 7/15
- düzgün cavab yoxdur
- 3/20

160 Birgə uyuşan hadisələr üçün toplama teoreminin riyazi ifadəsi aşağıdakılardan hansıdır.

- düzgün cavab yoxdur
-

161 Satışda 11 ədəd eyni formalı 5-i Çində, 6-sı Almaniyada istehsal edilmiş detal vardır. Təsadüfi olaraq 4 detal götürülür. Onlardan ən azı 2-sinin Almaniyada istehsal olunması ehtimalını tapın.

- 53/60
- 59/60
- 43/60
- düzgün cavab yoxdur
- 43/50

162 $P(AB) = 0,38$ $P(\overline{AB}) = 0,26$ olarsa . $P(A) = ?$

- 0,1008
- 0,64
- 0,08
- düzgün cavab yoxdur
- 0,48

163 $x^2 + 4x + q = 0$ kvadrat tənliyinin q sərbəst həddi təsadüfi olaraq $\{0; 1; 2; 3; 4; 5; 6; 7; 8; 9\}$ çoxluğunundan götürüldükdə onun köklərinin həqiqi ədəd olması ehtimalını tapın.

- 0,5
- 0,7
- 0,3
- düzgün cavab yoxdur
- 0,6

164 Təsadüfi olaraq 24-ü aşmayan sadə ədəd götürülmüşdür. Bu ədədin $4k+3, k \geq 0$ şəklində olması ehtimalını tapın.

- 3/8
- 3/4
- 5/9
- düzgün cavab yoxdur
- 1/4

165 Qrupda 30 tələbənin 10 nəfəri idman ustasıdır. Təsadüfi seçilən 3 tələbənin idman ustası olması ehtimalını tapın.

- düzgün cavab yoxdur
-

166 Asılı hadisələr üçün aşağıdakı bərabərliklərdən hansı doğrudur.

- düzgün cavab yoxdur
-

167 30 nəfər tələbəsi olan qrupda bir qrup başçısı, onun müaviniyi və həmkarlarının qrup üzrə nümayəndəsini seçmək lazımdır. Seçim variantlarının sayını tapın.

- 24360
- 8702
- 32360
- düzgün cavab yoxdur
- 9008

168 Tələbə ona lazım olan düsturu üç müxtəlif kitabda axtarır. Düsturun birinci kitabda olması ehtimalı 0,7, ikincidə olması ehtimalı 0,8, üçüncüdə olması ehtimalı 0,6 olarsa, düsturun ancaq iki kitabda olması ehtimalını tapın.

- 0,452
- 0,397

- 0,396
 düzgün cavab yoxdur
 0,398

169 Normal ümumi yiğimdan götürülmüş eyni $n_1 = 17$ həcmli dörd asılı olmayan seçməyə görə düzəldilmiş seçmə dispersiyalar: $S_1^2 = 0,21$; $S_2^2 = 0,25$; $S_3^2 = 0,34$; $S_4^2 = 0,40$ tapılmışdır. Dəqiqlik səviyyəsi $\alpha = 0,05$ olduqda Koçerin kriteriyasından istifadə edərək F_{mis} tapın.

- düzgün cavab yoxdur

170 Baş yiğim λ parametrinin Puasson paylanması malikdirsə və $(H_1; \lambda \neq 5)$ mürəkkəb fərziyyədirse, $(H_0; \lambda)$ fərziyyəni yazın

- düzgün cavab yoxdur

171 Normal X və Y ümumi yiğimlarından alınmış həcmi $n_1 = 9$ və $n_2 = 6$ olan iki asılı olmayan seçmədən seçmə dispersiyalar $D_c(x) = 14,4$; $D_c(y) = 20,5$ tapılmışdır. $S_x^2 + S_y^2$ - tapın.

- 40,8
 27,2
 34,9
 düzgün cavab yoxdur
 42

172 Eyni həcmli normal ümumi yiğimlardan $S_1^2 = 0,21$; $S_2^2 = 0,25$; $S_3^2 = 0,34$; $S_4^2 = 0,40$ dörd asılı olmayan dispersiyalar düzəlmişdir. Ümumi dispersiyani qiymətləndirin.

- 0,1
 0,01
 0,2
 düzgün cavab yoxdur
 1

173 Normal X və Y yiğimlarından alınan həcmi $n_1 = 15$ və $n_2 = 20$ olan iki asılı olmayan seçmədən düzəldilmiş seçmə dispersiyaları $S_x^2 = 0,76$; $S_y^2 = 0,38$ tapılmışdır. Dəqiqlik səviyyəsi $\alpha = 0,05$ olduqda $K_s(0,05; K_1; 13) = 2,69$ K_1 bərabərsizliyindən sərbəstlik dərəcəsini tapın.

- 14
 12
 11
 düzgün cavab yoxdur
 19

174 Puasson paylanması $P_k(k) \approx \frac{\lambda^k}{k!} e^{-\lambda}$ düsturundan yazın və Dx -i tapın.

- düzgün cavab yoxdur

175

| | | |
|---|-----|-----|
| X | 2 | 5 |
| p | 0,3 | 0,7 |

| | | |
|---|-----|-----|
| Y | 4 | 7 |
| p | 0,6 | 0,4 |

paylanmalanndan $P((x=5)+(y=7))$ - ni tapmalı

- 4/3
- 0,7
- 0,12
- düzgün cavab yoxdur
- 3/4

176 $f(x) = \begin{cases} 4e^{-4x}, & x > 0 \\ 0, & x \leq 0 \end{cases}$ olduqda verilir. Dispersiyani tapın.

- 1/72
- 1/4
- 1/16
- düzgün cavab yoxdur
- 36

177 Normal paylanmış x təsadüfi kəmiyyətinin riyazi gözləməsi $10 - a$, dispersiyası $16 - ya$ bərabərdir. Sınaq nəticəsində $x - in (2, 18)$ intervalında qiymət alması ehtimalını tapın.
 $2\Phi(2)$

178 Normal paylanmış x təsadüfi kəmiyyəti $f(x) = \frac{1}{\sigma\sqrt{2\pi}} e^{\frac{(x-\mu)^2}{2\sigma^2}}$ şəklində verilmişdir.
 σ parametrini tapın.

- Dx
- düzgün cavab yoxdur

179 Sərnişin avtobusları fasılısız olaraq 2 dəqiqdən bir işləyir. Təsadüfi olaraq sərnişin dayanacağa gəlir. Bu təsadüfi kəmiyyətin riyazi gözləməsini tapın.

- 1
- 1/2
- 1/2
- düzgün cavab yoxdur
- 1/12

180 Hədəf 45 atəş açılır. Hər bir atəşin hədəfə dəyməsi ehtimalı $2/3 - ya$ bərabərdir. x təsadüfi kəmiyyəti ilə hədəfə dəyən güllərin sayını işaret edək. x təsadüfi kəmiyyətinin riyazi gözləməsini tapın.

- 30
- 6
- 8
- düzgün cavab yoxdur
- 3

181 Üstlü paylanması dispersiyasını tapın.

- düzgün cavab yoxdur

182 Normal paylanmış x təsadüfi kəmiyyətinin riyazi gözləməsi $2 - a$, dispersiyası $9 - a$ bərabərdir. x təsadüfi kəmiyyətinin sıxlıq funksiyasını yazın.

- düzgün cavab yoxdur

183 Asılı olmayan x və y təsadüfi kəmiyyətləri uyğun olaraq $(2;6)$ və $(1;8)$ intervallarında müntəzəm paylanmasıdır. $x \cdot y$ hasilinin riyazi gözləməsini tapın.

- 18
- 26
- 24
- düzgün cavab yoxdur
- 28

184 Müntəzəm paylanmış X kəsilməz təsadüfi kəmiyyət $(2;8)$ intervalında sıxlıq funksiyası $f(x)$ olarsa, $f(5)$ -i tapın. Cavabı 30 f(5) kimi yazın.

- 5
- 6
- 8
- düzgün cavab yoxdur
- 1

185 Üstlü paylanması bir tərtibli mərkəzi momentini tapın.

- 0
- düzgün cavab yoxdur

186 Üstlü paylanmada $M(x) - \frac{1}{\lambda}$ tapın.

- 0
- düzgün cavab yoxdur

187 X kəsilməz təsadüfi kəmiyyətinin $F(x) = \begin{cases} 0 & , x \leq 0 \\ x^2 & , 0 < x \leq 1 \\ 1 & , x > 1 \end{cases}$ paylama funksiyası olarsa. Sınaq nəticəsində bu kəmiyyətin $(0,4; 0,6)$ intervalına daxil olması ehtimalını tapın. Cavabda 20p =?

- 5
- 7
- 4
- düzgün cavab yoxdur
- 9

188 $(2,10)$ intervalında müntəzəm paylanmış X kəsilməz təsadüfi kəmiyyətinin paylanma funksiyası $F(x)$ olarsa, $F(20)/F(5)$ tapın.

- düzgün cavab yoxdur
- 0,5
- 2
- 6
- 1/10

189 X kəsilməz təsadüfi kəmiyyəti paylanması ilə verilib.

| | | | | | | |
|--|-------|----|----|-----|------|------|
| $X < 44$ hadisəsinin ehtimalını tapın. | x_i | 40 | 43 | 44 | 45 | 46 |
| | p_i | | | 0,1 | 0,07 | 0,03 |

- 0,1
- düzgün cavab yoxdur
- 1
- 0,8
- 0,5

190 x və y asılı olmayan kəsilməz təsadüfi kəmiyyətləridirse, onda $z = x+y$ cəminin sıxlığı $g(z)$

funksiyasını $(-\infty, +\infty)$ intervalında tapmaq üçün

$$\begin{array}{ll} 1) \quad g(z) = \int_{-\infty}^{+\infty} f_1(x) \cdot f_2(y) dx & 2) \quad g(z) = \int_{-\infty}^{+\infty} f_1(x) \cdot f_2(x-z) dx \\ 3) \quad g(z) = \int_{-\infty}^{+\infty} f_1(x) \cdot f_2(z+x) dx & 4) \quad g(z) = \int_{-\infty}^{+\infty} [f_1(x) \cdot f_2(y)] dx \end{array}$$

düsturlarından hansını götürmək lazımdır.

- 1
düzgün cavab yoxdur
- 2
- 3
- 4

191 Avtomaşınların texniki sazlığını yoxlamaq üçün şosse yolunda yoxlama məntəqəsi qoyulmuşdur. Yoxlama məntəqəsindən maşınların keçmələri arasındaki vaxt (saatlarla)

$f(t) = 5e^{-5t}$ üstlü qanunu ilə paylanıbsa, yoxlayıcının növbəti maşını gözləmə zamanı ifadə edən T təsadüfi kəmiyyətinin orta kvadratik meylini tapın

- 1
düzgün cavab yoxdur
- 5
- 1/25
- 1/5
- 1

192 X kəsilməz təsadüfi kəmiyyətin paylanması funksiyası $F(x) = \begin{cases} 1 - e^{-\frac{x}{7}}, & x \geq 0 \\ 0, & x < 0 \end{cases}$ olarsa,

onun riyazi gözləməsini tapın.

- 7
- 1/5
- 0,5
- 0
- düzgün cavab yoxdur

193 Qrafiki olaraq sıxlıq funksiyasının nöqtələri yerləşir: a) müstəvinin hər hansı hissəsində b) birinci kvadratda c) üst yarımmüstəvidə d) ancaq birinci kvadratda

- b), c).
- a), b), c), d);
- b);
- a);
- düzgün cavab yoxdur

194 Avtomobilin təmiri vaxtı üstlü paylanmış X kəsilməz təsadüfi kəmiyyətdir və $\lambda=0,2$ olarsa, avtomobilin təmir orta vaxtını tapın.

- düzgün cavab yoxdur
- 9
- 12
- 15
- 5

195 Bəzək işğında ardıcıl olaraq 10 lampa qoşulmuşdur. Gərginlik artdıqda lampanın sıradan çıxması ehtimalı 0,1-dir. Gərginlik artdıqda bəzək işğının düzgün işləməsi ehtimalını tapın.

- 0,349
- 0,238
- 0,658
- 0,493
- düzgün cavab yoxdur

196 İqtisad Universitetinin kredit fakültəsinin 1-ci kursunda 4 tələbənin 15 sentyabrda ad günü olması ehtimalını tapmaq üçün Puasson düsturundakı parametri tapın.

- 5
- 2
- 4
- düzgün cavab yoxdur
- 1

197 Hər sınaqda A hadisəsinin baş vermesi ehtimalı 0,002-yə bərabərdir. $\lambda = 4, m = 5$

olduqda, $P_m(\lambda) = \frac{\lambda^m e^{-\lambda}}{m!}$ düsturu ilə təyin edilən Puasson funksiyası 0,1563-ə bərabərdirəsə, A hadisəsinin 2000 sınaqda 5 dəfə baş vermesi ehtimalını tapın.
($e^{-5} \approx 0,006969$)

- 0,1563;
- 0,02;
- 0,88;
- 0,0595 ;
- düzgün cavab yoxdur

198 X təsadüfi kəmiyyəti paylaması ilə verilib. x_i -1 9 29
Onun riyazi gözləməsini tapın. p_i 0,94 0,04 0,02

- 0
- 2
- 0,1
- 0,2
- düzgün cavab yoxdur

199

$P_n(k) = C_n^k p^k q^{n-k}$ Bernulli düsturundan istifadə edərək ;

$$1) \sum_{k=1}^n P_n(k) = 1; \quad 2) \sum_{k=0}^n P_n(k) = 1; \quad 3) \sum_{k=0}^{n-1} P_n(k) = 1; \quad 4) \sum_{k=1}^{n-1} P_n(k) = 1;$$

düsturlarından hansı doğrudur ?

- 2
- düzgün cavab yoxdur
- 1
- 3
- 4

200 Elektrik lampasının saz olması ehtimalı 0,9-a bərabərdir. Təsadüfi götürülən 6 elektrik lampasının 2-sinin saz işləmə hadisəsinin ehtimalını tapın.

- 0,8
- 0,0012
- 0,81
- 0,01
- düzgün cavab yoxdur

201 Müəyyən qurğunun 16 elementindən hər biri sınaqdan keçirilir. Elementin sınağa davam gətirə bilməsi ehtimalı 0,9-a bərabərdir. Sınağa davam gətirən elementlərin ən böyük ehtimallı ədədini tapın.

- 10
- 15
- 13
- 17

202 Batareya hərbi obyektdə 6 atəş açmışdır. 1 atəş zamanı güllənin hədəfə dəyməsi ehtimalı 0,4-ə bərabərdir. Hədəfə dəyən güllənin ən böyük ehtimallı ədədini tapın.

- 4
- 2
- 3
- 1
- düzgün cavab yoxdur

203 Bank 100 fermer təsərrüfatına faizsiz 10 il müddətinə kredit verir. Alınan məbləği 10 il müddətinə fermerlərin qaytarması ehtimalı 0,8-ə bərabərdir. Təsadüfi olaraq 8 fermer ayrılır. 10 il müddətinə 8 fermerdən 5-nin alınan krediti geri qaytarması ehtimalını tapın.

- 229/1000
 625/1024
 düzgün cavab yoxdur
 625/15625
 1024/15625

204 İqtisad Universitetinin kredit fakültəsinin 1-ci kursunda 1000 tələbə oxuyur. Yarım ildə zəif tələbənin oxuması ehtimalı 0,002 – yə bərabərdir. Yarım ildə 3 tələbənin zəif oxuması ehtimalını tapın.

- düzgün cavab yoxdur

205 Eyni güclü 2 rəqib şahmat oynayır. İki partiyadan birində və ya 4 partiyadan ikisində qalib gəlməsi ehtimallarından hansı böyükür ?

- düzgün cavab yoxdur

206

n sayda Bernulli sınaqlarında $\lambda = np \leq 10$ olduqda $n \rightarrow \infty$ -da $P_n(k)$ -ni tapmaq üçün Puasson düsturundan istifadə olunur.

Aşağıdakı düsturlardan hansı Puasson düsturudur ?

$$1) P_n(k) \approx \frac{\lambda^k e^{-\lambda}}{n!} \quad 2) P_n(k) \approx \frac{\lambda^k e^{-\lambda}}{k!} \quad 3) P_n(k) \approx \frac{\lambda^k e^{\lambda}}{k!} \quad 4) P_n(k) \approx \frac{\lambda^k e^{-\lambda}}{\lambda!}$$

- 2
 3
 1
 düzgün cavab yoxdur
 4

207 Hər hansı bölgədə yaşayan 100 ailədən 80-də soyuducu var. 400 ailədən 350-də soyuducunun olması ehtimalını taparkən neçəyə bərabər olmalıdır.

- (3,75)
 1,5
 3
 düzgün cavab yoxdur
 2

208 Hər hansı bölgədə yaşayan 100 ailədən 80-də soyuducu var. 400 ailədə 300-dən 350-yə qədər soyuducunun olması ehtimalını tapın.

- düzgün cavab yoxdur

209 Hər sınaqda hadisəsinin baş verməsi ehtimalı 0,25-ə bərabərdir. 243 sınaqda hadisəsinin 80 dəfə baş verməsi ehtimalını tapın.

- düzgün cavab yoxdur

210

Market 900 şüşə butulkada su alır. Hər bir su butulkasının satılma ehtimalı 0,5-ə bərabərdir.

$$P\left(\left|\frac{m}{900} - 0,5\right| \leq 0,02\right) \quad \text{tapın.}$$

- düzgün cavab yoxdur

211

sayda Bernulli sınağı aparılır və hər sınaqda hadisəsinin baş vermə ehtimalı -dir. Bu sınaqlar seriyasında hadisəsinin baş verməsinin sayı oldunda kəsri hadisəsinin baş vermə tezliyi adlanır. Onda 1) $P_n\left(\left|\frac{m}{n} - p\right| \leq \varepsilon\right) = \varphi\left(\varepsilon \sqrt{\frac{n}{pq}}\right)$, 2) $P_n\left(\left|\frac{m}{n} - p\right| \leq \varepsilon\right) = 2\varphi\left(\sqrt{\frac{n}{pq}}\right)$, 3) $P_n\left(\left|\frac{m}{n} - p\right| \leq \varepsilon\right) = 2\varphi\left(\varepsilon \sqrt{\frac{n}{pq}}\right)$, 4) $P_n\left(\left|\frac{m}{n} - p\right| \leq \varepsilon\right) = 2\varphi\left(\varepsilon \sqrt{\frac{n}{p}}\right)$,

düsturlarından hansı doğrudur ?

- 3
 2
 1
 düzgün cavab yoxdur
 4

212 1000 sayda bilet olan lotoreyada birinin qiyməti 100 pul vahidi, digərinin qiyməti 500 pul vahidi olan 2 əşya oynanılır. Uduşun riyazi

gözləməsinin 100 mislini tapın.

- 600
- 50
- 100
- düzgün cavab yoxdur
- 60

213 Vergi təlimatçısının yoxlamasına görə orta hesabla hər iki kiçik müəssisədən biri maliyyə intizamını pozur. 10000 qeydiyyatdan keçmiş kiçik müəssisənin 4800-dən 5200-ə qədərinin maliyyə intizamını pozması ehtimalını tapın.

- düzgün cavab yoxdur

214 Bombanın hədəfə dəyməsi ehtimalı 0,25-dir. 8 bomba atılmışdır. Hədəfə dəyər bombaların sayının 1 dən az olmaması ehtimalını tapın.

- 0,8999
- 0,0696
- 0,1021
- düzgün cavab yoxdur
- 0,454

215 Hədəfə 10 bomba atılır, onlardan hər birinin hədəfi vurma ehtimalı 0,2-dir. ən böyük ehtimallı vurmalar sayını tapın.

- 2
- 4
- 3
- düzgün cavab yoxdur
- 5

216 Ailədə 5 uşaq var: oğlan uşağının doğulması ehtimalı 0,51-dir. Ailədə oğlanların sayının ikidən çox olması ehtimalını tapın.

- 0,24
- 0,52;
- düzgün cavab yoxdur
- 0,86
- 0,68;

217 Lokatorun antenası firlanarkən təyyarənin şualandırılması müddətində 8 impuls əks olunur. Obyekti aşkarlamaq üçün qəbulədicidən 5 dən az olmayan sayıda impuls keçməlidir. Maneolörün impulsu dəfətməsi ehtimalı 0,1-dir. Antenanın bir dövrü müddətində obyektin aşkar edilməsi ehtimalını tapın.

- 0, 995;
- 0, 478;
- 0,651;
- düzgün cavab yoxdur
- 0,352;

218 Yarış zolağında 4 maneə vardır. Birinci maneəni idmançı 0,9 ehtimalla müvəffəqiyyətlə dəf edir, ikincini 0,7 ehtimalla, üçüncüünü 0,8 və dördüncüünü 0,6 ehtimalla dəf edir. İdmançının 2-dən az olmayan sayıda maneəni dəf etməsi ehtimalını tapın.

- 0,7428
- 0,7565;
- 0,6845
- düzgün cavab yoxdur
- 0,7624.

219 Üç silahdan hədəfə atəş açılmışdır. Onların hədəfi vurma ehtimalları uyğun olaraq 0,7 , 0,85 və 0,9-dur. Hər üç silahın hədəfə vurma ehtimalını tapın.

- 0,5355
- 0,5138;
- 0,5126;
- düzgün cavab yoxdur
- 0,5459;

220 Texnoloji proses 16 parametə görə yoxlanılır. Hər parametrin yol verilən sərhədlərdən kənara çıxması ehtimalı 0,2-dir. Yol verilən sərhədlərdən kənara çıxan parametrlərin ən böyük ehtimallı sayını tapın.

- 3
- 5
- 4
- düzgün cavab yoxdur
- 6

221 Üç silahdan hədəfə atəş açılmışdır. Onların hədəfi vurma ehtimalları uyğun olaraq 0,8, 0,7 və 0,9-dur. Hədəfi heç bir silahın vurmadiğı ehtimalını tapın.

- 0,006;
- 0,308;

- 0,065;
 düzgün cavab yoxdur
 0,329;

222 Təsadüfi secilmiş sürücünün avtomobilini sigorta etməsi ehtimalı 0,4 bərabərdir. 100 sürücü arasında avtomobillərini sigortalayan sürücülərin ən yüksək ehtimallı sayıni göstərin.

- 40
 70
 67
 düzgün cavab yoxdur
 80

223 Partiyada 4 detaldan 2-si standartdır. 2 ixtiyari detal götürülür. Bunların arasında standart detal olması sayının riyazi gözləməsini tapın.

- 2
 1
 2,5
 düzgün cavab yoxdur
 3

224 Əgər 1000 sayıda sınağın hər birində A hadisəsinin baş verməsi ehtimalı 0,002-yə bərabərdirsə, hadisənin 3 dəfə baş verməsi ehtimalını tapmaq üçün hansı düsturdan istifadə edilir?

- Bernulli düsturu ;
 Muavr-Laplasın lokal teoremi ;
 Puasson düsturu ;
 düzgün cavab yoxdur
 Muavr-Laplasın integrallı teoremi .

225 Dərslik 10000 nüsxə tirajda nəşr olunur. Dərsliyin çap olunmasında 0,0002 ehtimalla çap səhvinə yol verilmişdir. 10000 dərsliyin 4-ündə çap səhvinin olması ehtimalını tapın.

- düzgün cavab yoxdur
 8

226

Müavir-Laplasın integrallı düsturunun verilən məsələyə tətbiq olunması üçün

- 1) $npq \leq 10$ 2) $npq < 20$; 3) $npq \geq 20$; 4) $npq \leq 0,1$ bərabərsizliklərdən hansı götürülür?

- 3
 2
 1
 düzgün cavab yoxdur
 4

227 Silahdan hədəfə atəş açılır. İlk atəsdə hədəfin vurulması ehtimalı 0,6-dır, sonrakı atəşlər zamanı hədəfin vurulması ehtimalı hər dəfə 0,1 qədər artır. 4 atəş açıqdə hədəfin 2 dəfədən çox olmayaraq vurulması ehtimalını tapın.

- 0,257;
 0,645;
 0,952;
 düzgün cavab yoxdur
 0,764.

228 5 nömrəli avtobus marşrutunda avtobuslar cədvələ ciddi əməl edirlər. Hərəkət intervalı 5 dəq-dir. Dayanacağa çatan sərnişinin növbəti avtobusu 3 dəq-dən az gözləməsi ehtimalını tapın.

- 0,6
 0,8
 0,5
 düzgün cavab yoxdur
 [0,7

229 Düz xətt parçası dörd bərabər hissəyə bölünmüdüdür. Parça üzərinə təsadüfi olaraq 8 nöqtə atırlar. Hər hissəyə 2 nöqtənin düşməsi ehtimalını tapın.

- 0,0385
 0,0989;
 0,0584
 düzgün cavab yoxdur
 0,0784.

230 X təsadüfi kəmiyyətinin paylanması funksiyası verimişdir:

$$F(x) = \begin{cases} 0 & , \quad x \leq 2 \\ 0,4 & , \quad 2 < x \leq 5 \\ 0,9 & , \quad 5 < x \leq 8 \\ 1 & , \quad x > 8 \end{cases}$$

$P(3 < X < 10)$ ehtimalını tapın.

- 0,4
- 0,6;
- 0,5;
- düzgün cavab yoxdur
- 0,9;

231 Rasiya ilə üç kodlaşdırılmış məlumat verilir. Hər məlumatın kodunun açılması zamanı səhv edilməsi ehtimalı 0,3 –dür. Bütün məlumattların kodunun düzgün deşifrə olunması ehtimalını tapın.

- 0,343
- 0,216
- 0,441
- düzgün cavab yoxdur
- 0,234

232 Üç atıcı hədəfə atış açdı. Hədəfə bir gülə dəymışdır. Əgər atıcıların hədəfi vurma ehtimalları uyğun olaraq 0,6; 0,8; 0,9 olarsa hədəfi birinci atıcının vurmuş olduğunu ehtimalını tapın.

- 3/250
- 6/81
- 1/9
- düzgün cavab yoxdur
- 8/64

233 İmtahan biletinə iki nəzəri sual salınır. Tələbə programdakı 60 sualdan ancaq 40 dənəsini öyrənib. Tələbənin biletindəki iki sualdan heç olmazsa birini bilməsi ehtimalını tapın.

- 0,893
- 0,126
- 0,328
- düzgün cavab yoxdur
- 0,123

234 Abonent telefon nömrəsini yığarkən axırıncı 3 rəqəmi unudur və bu rəqəmlərin müxtəlif olmasını xatırlayaraq təsadüfi olaraq yığır. Abonentin lazımi nömrəni yığması ehtimalını tapın.

- 1/720
- 1/320
- 1/72
- düzgün cavab yoxdur
- 1/32

235 İki meyvə səbətdindən birində 20 ağ, 10 qırmızı, ikincisində 8 ağ, 14 qırmızı alma var. Hər səbətdən bir alma təsadüfi götürülür. Bunların hər ikisinin ağ olması hadisəsinin ehtimalını tapın.

- 8/33
- 4/11
- 2/3
- düzgün cavab yoxdur
- 15/33

236 Müəssisədə istehsal olunan məhsulun 80%-i standarta uyğun, 50%-i isə birinci növdür. Təsadüfən seçilən məhsulun 1-ci növ olması hadisəsinin ehtimalını tapın.

- düzgün cavab yoxdur
- 1
- 0,5
- 0,7
- 0,4

237 Sexdə 6 kişi, 4 qadın işləyir. Təsadüfi olaraq 2 işçi ayrılır. Bunların ikisinin də kişi olması hadisəsi üçün bütün mümkün olan halların sayını tapın.

- 10
- 24
- 45
- düzgün cavab yoxdur
- 12

$P(A_1) = 0,5$; $P(A_2) = 0,3$; $P(A_3) = 0,2$; $\text{və } P_{A_1}(F) = 0,9$; $P_{A_2}(F) = 0,95$; $P_{A_3}(F) = 0,85$ verilir. Bayes düsturlarından istifadə edərək $P_F(A_1)$ -i tapın.

- düzgün cavab yoxdur
 4/29
 1/30
 3/200
 düzgün cavab yoxdur
 1/3

239 Qrupda 30 tələbənin 16 nəfəri idman ustasıdır. Təsadüfi seçilən 3 tələbənin idman ustası olması ehtimalını tapın.

- 4/29
 1/30
 3/200
 düzgün cavab yoxdur
 1/3

240 Meyvə səbətində 6 ağ və 4 yaşıl alma var. Təsadüfi olaraq 2 alma götürülür. Çıxarılan almaların hər ikisinin ağ olması üçün əlverişli halların sayını tapın.

- 15
 1/3
 2
 düzgün cavab yoxdur
 1/6

241 Satişa kişi, qadın və uşaq corabları satılır. Kişi corabının satılma ehtimalı 0,75-ə, qadın corabının satılma ehtimalı 0,8-ə, uşaq corabının satılma ehtimalı 0,9-a bərabərdir. 1 saatda heç olmasa 1 corabın satılma hadisəsinin ehtimalını tapın.

- 0,995
 0,7
 0,3
 düzgün cavab yoxdur
 0,2

242 Zəmanət müddətində televizorun təmirə ehtiyacı olmaması hadisəsinin ehtimalı 0,914-ə bərabərdir. Zəmanət müddətində televizorun təmirə ehtiyacı olması hadisəsinin ehtimalını tapın.

- 0,086
 0,01
 0,02
 düzgün cavab yoxdur
 0,07

243 Müəssisədə məməlatin 20%-i birinci, 30%-i ikinci, 50%-i üçüncü arasında istehsal olunur. Bu maşınların buraxdığı məməlatların 5%, 4%, 2%-i uyğun olaraq yararsızdır. 3-cü arasında yararsız məməlatın hazırlanması ehtimalını tapın.

- 5/13
 7/69
 8/69
 düzgün cavab yoxdur
 2/69

244 3 istehsalçı müəssisədən 1:2:3 nisbətində satış üçün televizor qəbul olunur. 1-ci, 2-ci, 3-cü istehsalçıdan alınan televizorların zəmanət müddətində saz işləməsi uyğun olaraq 98%, 88% və 92%-dir. Zəmanət müddətində televizorların təmir olmaması ehtimalını tapın.

- 0,914
 0,88
 0,98
 düzgün cavab yoxdur
 0,92

245 Satişa 6 cüt ağ və 8 cüt qara kişi corabı var. Ardıcıl olaraq 2 cüt corab satılır. Satılan corabların qara rəngdə olması hadisəsinin ehtimalını tapın.

- 4/13
 4/7
 3/7
 düzgün cavab yoxdur
 5/13

246 Oyun zəri bir dəfə atılır. Düşən xalın 3-ə bölünməsi ehtimalını tapın.

- 1/3
 2/5
 1/6
 düzgün cavab yoxdur
 2/3

247 1-dən 9-a qədər rəqəmlərdən hərəsinə bir rəqəm yazımaqla 9 karta yazılmışdır. Təsadüfi olaraq götürülmüş iki kart üzərindəki rəqəmlərdən

düzeltilmiş ədədin 18-ə bölünməsi ehtimalını tapın.

- düzgün cavab yoxdur
- 1 / 9
- 1/18
- 2/9
- 2/18

248 Telefon nömrəsi 6 rəqəmdən ibarətdir. Bir nəfər telefon nömrəsini unutmuşdur. Amma o bilirkı nömrə tək ədədlərdən təşkil olunmuşdur. İlk cəhddə nömrənin düzgün tapılması ehtimalını tapın.

- düzgün cavab yoxdur
- 0,5
- 0,4
- 0,05
- düzgün cavab yoxdur
- 0,0167

249 Beş kartda 1,2,3,4,5,7 rəqəmləri yazılmışdır. Təsədüfi olaraq üç kart çıxarıllır və onları çıxarıldıqları sıradə soldan sağa düzürlər. Alınan ədəddə 3 rəqəminin olmaması ehtimalını tapın.

- 0,5
- 0,4
- 0,05
- düzgün cavab yoxdur
- 0,0167

250 Beş oğlan və iki qız voleybol oynamaq üçün dairəvi düzülürələr. Hər iki qızın yan – yana olması ehtimalını tapın.

- 1/3
- 1/5
- 1/4
- düzgün cavab yoxdur
- 1/6

251 Üç tələbə müəyyən bir hesablama aparır. Birinci tələbənin sahv etməsi ehtimalı 0,1 - ə, ikinci tələbənin 0,15-ə və üçüncü tələbənin isə 0,2-yə bərabərdir. Hər üç tələbənin hesablaması düzgün yerinə yetirmələri ehtimalını tapın.

- 0,612
- 0,12
- 0,62
- düzgün cavab yoxdur
- 0,2

252 Saleh və Rahib hərəsi bir dəfə futbol penaltisi vururlar, oyunu Saleh başlayır. Hər bir oğlanın topu vurub qapıdan keçirmə ehtimalı 0,6 – dir. Rahibin oyunu udması ehtimalını tapın.

- 0,24
- 0,6
- 0,16
- düzgün cavab yoxdur
- 0,36

253 Tələbə programdakı 60 sualdan 40 - nı bilir. Imtahan biletlərinə təsadüfi olaraq 3 sual salımb. Tələbənin biletindəki suallardan ancaq ən azı ikisini bilməsi ehtimalını tapın.

- 780/1711
- 80/111
- 78/171
- düzgün cavab yoxdur
- 78/111

254 Briqadada 6 fəhlə və 2 şagird var. Fəhlənin hazırladığı məhsulun yararsız olması ehtimalı 0,05, şagirdin isə 0,2-dir. Fəhlənin məhsuldarlığı şagirdin məhsuldarlığından 2 dəfə yüksəkdir. Briqadanın hazırladığı hər hansı bir məhsulun yararsız olması ehtimalını tapın.

- düzgün cavab yoxdur
- 0,8351
- 0,7563
- 0,6505
- 0,07142

255 Birinci qutuda 4 ağ və 8 qara kürə var, ikinci qutuda 5 ağ və 3 qara kürə var. Birinci qutudan 2 kürə götürüb ikinci qutuya qoydular, sonra ikinci qutudan bir kürə çıxardılar. Çıxarılan kürənin ağ olması ehtimalını tapın.

- 0,42115
- 0,69425
- 0,36126
- düzgün cavab yoxdur
- 0,96369

256 Yeddimərtəbəli binanın liftinə birinci mərtəbədə altı adam minir. Hər bir sərnişinin istənilən mərtəbədə düşməsi ehtimalı eynidir. Sərnişinlərdən üçünün 7-ci mərtəbədə düşməsi ehtimalını tapın.

- 1/216
- 5/234
- düzgün cavab yoxdur
- 2/651

257 Tələbə qrupunda 152 oğlan və 8 qız var. Konfransda iştirak etmək üçün qrupdan təsadüfi olaraq 5 nəfər seçilir. Nümayəndələrin 3-nün oğlan olması ehtimalını tapın.

- 13/33
- 14/33
- 154/969
- düzgün cavab yoxdur
- 0,999

258 1,2,...,8 rəqəmləri təsadüfi qaydada yazılırlar. Rəqəmlərin artma qaydasında yazılıması ehtimalını tapın.

- 1/8!
- 1/15!
- 1/12!
- düzgün cavab yoxdur
- 1/17!

259 20 məhsuldan 5 dənəsi yararsızdır. Yoxlamaq üçün təsadüfi olaraq 3 məhsul götürülür. Götürülmüş məhsulların birinin yararsız olması ehtimalını tapın.

- 1/114
- 1/121
- 1/225
- düzgün cavab yoxdur
- 1/125

260 Silahdan hədəfə atış açılır. Birinci atışdə hədəfin vurulması ehtimalı 0,7-dir. Sonrakı atışlardə bu ehtimal hər dəfə 0,05 qədər artır. Hədəfin ancaq üçüncü atışdə vurulması ehtimalını tapın.

- 0,06
- 0,23
- 0,1
- düzgün cavab yoxdur
- 0,12 6

261 Müəssisədə məməlatin 20%-i birinci, 30%-i ikinci, 50%-i üçüncü maşında istehsal olunur. Bu maşınların buraxdığı məməlatin uyğun olaraq 5%, 4%, 2%-i yararsızdır. Təsadüfi götürülən 1 məməlatin yararsız olması ehtimalını tapın.

- 0,032
- 0,04
- 0,3
- düzgün cavab yoxdur
- 0,02

262 3 növ məhsul istehsal edən maşının istehsal nisbətləri kimidir. Qarşıq şəkildə olan məhsulların içərisindən 2 dənəsi götürülür. Bunların hər ikisinin eyni maşında hazırlanması ehtimalını tapın.

- 0,46
- 0,06
- 0,4
- düzgün cavab yoxdur
- 0,3

263 Saleh və Rahib hərəsi bir dəfə olaraq futbol penaltisi vururlar, oyunu Saleh başlayır. İlk dəfə topu qapıdan keçirən oyunçu qalib hesab olunur. Hər bir oğlanın topu vurub qapıdan keçirməsi ehtimalı 0,6-dir. Salehin oyunu udması ehtimalını tapın.

- 0,24
- 0,16
- 0,6
- düzgün cavab yoxdur
- 0,61

264 Hədəfə ilk dəfə dəyənə qədər atış açılır. Bir atış zamanı hədəfin vurulması ehtimalı 0,2-dir. 5 atışın açılması ehtimalını tapın.

- 0,08192
- 0,2315
- 0,1264
- düzgün cavab yoxdur
- 0,12 06

265 İki atıcının hədəfi vurması ehtimalları uyğun olaraq 0,7 və 0,8 –dir. Hədəfə hərəsi bir atış açır. Hədəfin heç olmazsa bir güllə ilə vurulması ehtimalını tapın.

- 0,94
- 0,23
- 0,9
- düzgün cavab yoxdur
- 0,4

266 100 lotereya biletindən 5-i uduşludur. Alınmış 4 lotereya biletindən heç olmasa 1-nin uduşlu olması ehtimalını tapın.

- 0,188
- 0,08
- 0,1
- düzgün cavab yoxdur
- 0,008

267 Qutuda 10 qırmızı, 8 göy və 2 yaşıl qələm var. Təsədüfi olaraq onlardan üçü çıxarılır. Çıxarılan qələmlərdən heç olmazsa birinin yaşıl olması ehtimalını tapın.

- 0,284
- 0,123
- 0,613
- düzgün cavab yoxdur
- 0,629

268

$P(A_1) = 0,5; \quad P(A_2) = 0,3; \quad P(A_3) = 0,2;$ və $P_{A_1}(F) = 0,9; \quad P_{A_2}(F) = 0,95; \quad P_{A_3}(F) = 0,85$ verilir. Bayes düsturlarından istifadə edərək $P_F(A_3)$ -i tapın.

- düzgün cavab yoxdur
-
-
-
-

269 Oyun zəri bir dəfə atılır. Zərin üst üzündə 6 xal düşməsi ehtimalını tapın..

- 1/ 6
- 1/ 3
- 4 / 6
- düzgün cavab yoxdur
- 2/3

270 Müəssisədə məməlatın 25%-i birinci, 35%-i ikinci, 40%-i üçüncü maşında istehsal olunur. Bu maşınların buraxdığı məməlatların 5%, 4%, 2%-i uyğun olaraq yararsızdır. 2-ci maşında yararsız məməlatın hazırlanması ehtimalını tapın.

- 28/69
- 17/69
- 26/69
- düzgün cavab yoxdur
- 16/69

271 Satışda 5 cüt uşaq corabı var. 1 cüt uşaq corabının satılma ehtimalı 0,9-a bərabərdir. Bunlardan 3 cütünün satılma ehtimalını tapın.

- 0,0729
- 0,81
- 0,8
- düzgün cavab yoxdur
- 0,01

272 İki güləş komandası yarışır. Birinci komandada 2 yüngül, 10 orta və ikinci komandada 8 yüngül, 4 orta çəkili güləşçi iştirak edir. Təsadüfi çağırılan 2 güləşçinin yüngül çəkili olması hadisəsinin ehtimalını tapın.

- 1/3
- 3/4
- 2/3
- 1/9
- düzgün cavab yoxdur

273 Hədəfə 3 nəfər atəş açır. Birincinin hədəfi vurması ehtimalı 0,7-ə, ikincinin hədəfi vurması ehtimalı 0,8-ə, üçüncüün hədəfi vurması ehtimalı 0,9-a bərabərdir. Açılan 3 atəşin üçünün də hədəfi vurması ehtimalını tapın.

- 0,504
- 0,5
- 0,72
- düzgün cavab yoxdur
- 0,52

274 Tələbə 3 imtahanı verməlidir. Birinci imtahani vermə ehtimalı 0,7-a, ikincini vermə ehtimalı 0,9-a, üçüncüyü vermə ehtimalı 0,8-ə bərabərdir. Tələbənin 3 imtahani verməsi ehtimalını tapın.

- 0,504
-
-
-
-

- 0,09
- 0,5
- düzgün cavab yoxdur
- 0,2

275 Tələbə imtahan üçün tərtib olunmuş 30 biletindən 20-ni bilir. Tələbəyə verilən 3 biletin tələbənin bilməsi hadisəsinin ehtimalını tapın.

- 57/203
- 3/115
- 19/115
- düzgün cavab yoxdur
- 4/5

276 Altı mərtəbəli binanın liftinə birinci mərtəbədə altı adam minir. Hər bir sərnişinin istənilən mərtəbədə düşməsi ehtimalı eynidir. Sərnişinlərin 4-cü mərtəbədən başlayaraq düşməsi ehtimalını tapın.

- 1/216
- 5/234
- 5/48
- düzgün cavab yoxdur
- 1/151

277 Birinci qutuda 10 ağ və 12 qara kürə var, ikinci qutuda 4 ağ və 15 qara kürə var. Birinci qutudan bir kürə götürüb ikinci qutuya qoyular və sonra ikinci qutudan bir kürə çıxardırlar. Çıxarılan kürənin ağ olması ehtimalını tapın.

- 0,223
- 0,19
- 0,31
- düzgün cavab yoxdur
- 0,46

278 İki oyun zəri atılır. Heç olmazsa bir zərdə 6 xalın düşməsi ehtimalını tapın.

- 11/36
- 1/2
- 5/36
- düzgün cavab yoxdur
- 1/3

279 QARANQUŞ sözünü hərflərə kəsirlər. Bu hərfləri qarışdırıldıqdan sonra soldan sağa düzürlər. Yenidən QARANQUŞ sözünün alınması ehtimalını tapın.

- 1/10080
- 1/10070
- 1/10090
- düzgün cavab yoxdur
- 1/10012

280 Şəkkiz adam dəyirmi stol arxasında təsadüfi olaraq əyləşir. İki məlum şəxsin yan – yana əyləşməsi ehtimalını tapın.

- 2/7
- 2/9
- 2/5
- düzgün cavab yoxdur
- 2/3

281 Şahmat taxtası üzərinə təsadüfi olaraq bir ağ və bir qara top qoyurlar. Onların bir-birini vurmaması ehtimalını tapın.

- 7/9
- 2/9
- 1 / 9
- düzgün cavab yoxdur
- 1/3

282 Yesikdə 12 qırmızı 8 yaşıl və 10 göy kürə vardır. Təsadüfi olaraq iki kürə çıxarıılır. Müxtəlif rəngli kürələrin çıxmazı ehtimalını tapın.

- 0,77
- 0,95
- 0,26
- düzgün cavab yoxdur
- 0,59

283 Satışa 3 zavodda istehsal olunmuş televizorlar götirilir. 1- ci zavodun istehsal etdiyi televizorların 15% - i qüsurlu, 2- ci zavodun istehsal etdiyi televizorların 10%-i qüsurlu və 3- cü zavodun istehsal etdiyi televizorların 5% qüsurludur. Mağazaya 1- ci zavoddan 30 televizor, 2- ci zavoddan 20 televizor, 3- cü zavoddan isə 50 televizor gətirilmişdir. Alınan televizorun qüsursuz olması ehtimalını tapın.

- 0,91
- 0,523

- 0,665
 düzgün cavab yoxdur
 0,151

284 Birinci qutuda 1-dən 5-ə qədər, ikinci qutuda 6-dan 10-a qədər nömrələnmiş kürəciklər vardır. Hər bir qutudan 1 kürəcik çıxarılır. Çıxarılan kürəciklərin nömrələrinin cəminin 7-dən kiçik olmaması hadisəsinin ehtimalını tapın.

- 1
 1/4
 1/2
 düzgün cavab yoxdur
 1/9

285 Qutuda 5 ağ və 10 qara kürəcik vardır. Qutudan təsadüfi olaraq 1 kürə çıxarılır. Çıxarılan kürəciyin yaşıl rəngdə olması hadisəsinin ehtimalını tapın.

- 0
 1/10
 1/5
 düzgün cavab yoxdur
 1

286 Meyvə səbətində 20 ağ, 15 qırmızı və 20 yaşıl alma var. Təsadüfi olaraq bir alma çıxarılır. Çıxarılan almanın qırmızı və ya yaşıl alma olması hadisəsinin ehtimalını tapın.

- 2/3
 4/12
 5/12
 düzgün cavab yoxdur
 1/12

287

$P(A_1) = 0,6; \quad P(A_2) = 0,3; \quad P(A_3) = 0,1;$ və $P_{A_1}(F) = 0,9; \quad P_{A_2}(F) = 0,95; \quad P_{A_3}(F) = 0,85$ verilir. Tam ehtimal düsturundan istifadə edərək -i tapın

- 0,55
 0,175
 0,095
 düzgün cavab yoxdur
 0,75

288 Meyvə səbətində 3 ağ, 4 yaşıl və 7 qırmızı alma var. Təsadüfi götürülən 1 almanın qırmızı alma olması hadisəsinin ehtimalını tapın.

- 1/2
 1/12
 1/5
 düzgün cavab yoxdur
 1

289 Qutuda 1-dən 20-yə qədər nömrələnmiş 20 kürəcik vardır. Təsadüfi olara çıxarılan 1 kürəciyin 18 nömrəli olması hadisəsinin ehtimalını tapın.

- 18/20
 1
 düzgün cavab yoxdur
 1/37
 1/20

290 Beş kartda 1,2,3,4,5,6 rəqəmləri yazılmışdır. Təsadüfi olaraq üç kart çıxarılır və onları çıxarıldıqları sıradə soldan sağa düzürlər. 123 ədədinin alınması ehtimalını tapın.

- 0,0083
 0,0523
 0,0045
 düzgün cavab yoxdur
 0,435

291 İmtahan biletinə iki nəzəri sual salınır. Tələbə programdakı 60 sualdan ancaq 40 dənəsini öyrənib. Tələbənin biletəki iki sualdan ancaq birini bilməsi ehtimalını tapın.

- 0,452
 0,136
 0,38
 düzgün cavab yoxdur
 0,123

292 30 məhsuldan 5 dənəsi yararsızdır. Yoxlamaq üçün təsadüfi olaraq 3 məhsul götürülür. Götürülmüş məhsullardan ikisinin yararsız olması ehtimalını tapın.

- 0,0616
 0,16
 0,616
 düzgün cavab yoxdur
 0,19

293 Cihaz ardıcıl qoşulmuş iki hissədən ibarətdir. 1-ci hissənin etibarlılığı 0,8, 2-ci hissənin etibarlılığı 0,7-dir. Sınaq zamanı bunlardan bir cihazın sıradan çıxmışdır. Ancaq birinci hissənin sıradan çıxması ehtimalını tapın

- 0,38
 0,26
 0,33
 düzgün cavab yoxdur
 0,64

294 Qrupda 25 tələbənin 10 nəfəri idman ustasıdır. Təsadüfi seçilən 2 tələbənin idman ustası olması ehtimalını tapın.

- 3/20
 1/2
 5/18
 düzgün cavab yoxdur
 1

295 Seçmənin paylanması verilmişdir:

$U_i = x_i - 2250$ şərti variantlarına keçərək, seçmə ortanı tapın.

| x_i | 2310 | 2300 | 2250 | 2400 | 2800 |
|-------|------|------|------|------|------|
| n_i | 2 | 3 | 10 | 4 | 1 |

- düzgün cavab yoxdur

296 Seçmənin paylanması verilmişdir:

$U_i = 100x_i$ şərti variantına keçərək seçmə dispersiyasını tapın

| x_i | 0,01 | 0,04 | 0,08 |
|-------|------|------|------|
| n_i | 5 | 3 | 2 |

- düzgün cavab yoxdur

297 Seçmənin verilmiş paylanması verilmişdir.

$U_i = x_i - 1275$ şərti variantından istifadə edərək düzəldilmiş seçmə dispersiyasını tapın.

| x_i | 1250 | 1275 | 1280 | 1300 |
|-------|------|------|------|------|
| n_i | 20 | 25 | 50 | 5 |

- düzgün cavab yoxdur

298 Momentlər üsulu ilə $P(X = x_i) = (1-P)^{x-1} \cdot P$ həndəsi paylanması P parametrinin nöqtəvi qiymətləndirilməsim momentlər üsulu ilə tapın.

- düzgün cavab yoxdur

299 Sıxlıq funksiyası $f(x) = \frac{1}{b-a}$ olan müntəzəm paylanması momentlər üsulu ilə α parametrini x_1, x_2, \dots, x_n seçməyə görə nöqtəvi qiymətləndirməsini tapın.

- düzgün cavab yoxdur

300 Həcmi $n=100$ olan paylanması verilən seçmənin hasil üsulu ilə seçmə ortanı tapın.

| x_i | 13 | 15 | 17 | 19 | 21 | 23 |
|-------|----|----|----|----|----|----|
| n_i | 5 | 15 | 50 | 16 | 10 | 4 |

- düzgün cavab yoxdur

301 Həcmi $n=100$ olan bərabər addımlı variantlar üçün seçmənin paylanması verilmişdir:

$U_i = \frac{x_i - 16}{h}$ ($h = 2$) düsturundan istifadə edərək şərti variantlara görə seçmənin paylanması yazın.

| | | | | | | |
|-------|---|----|----|----|----|----|
| x_i | 8 | 10 | 12 | 14 | 16 | 18 |
| n_i | 5 | 15 | 50 | 16 | 10 | 4 |

düzgün cavab yoxdur

302 Ümumi yiğimin orta kvadratik meyli σ məlum olduqda x_i seçmə ortaya görə normal paylanmış X miqdarı əlamətinin a riyazi gözləməsinin qiymətləndirmə intervalını yazın.

düzgün cavab yoxdur

303 X təsadüfi kəmiyyəti a və b naməlum parametrlə müntəzəm paylanmaya malikdir. Seçmənin

| | | | | | | | | | | |
|-------|---|----|----|----|----|----|----|----|----|----|
| x_i | 3 | 5 | 7 | 9 | 11 | 13 | 15 | 17 | 19 | 21 |
| n_i | 2 | 16 | 15 | 26 | 22 | 14 | 21 | 22 | 18 | 25 |

paylanmasından istifadə edərək b parametrini momentlər üsulu ilə nöqtəvi qiymətləndirin.

- b=22,38
- b=22,08
- b=22
- düzgün cavab yoxdur
- b=21,38

304

| | | | | | |
|-------|----|----|----|----|----|
| U_i | -5 | -3 | 0 | 3 | 5 |
| n_i | 5 | 20 | 50 | 15 | 10 |

paylanması verilmişdir. Bu cədvəldən istifadə edərək

$$M_2 = \frac{\sum n_i U_i^2}{n} - i \text{ tapın}$$

- 7,2
- 6,9
- 6,5
- düzgün cavab yoxdur
- 7,9

305 X təsadüfi kəmiyyəti naməlum P parametrlə binomial paylanması malikdir.

| | | | | | |
|-------|---|---|---|---|---|
| x_i | 0 | 1 | 2 | 3 | 4 |
| n_i | 5 | 2 | 1 | 1 | 1 |

paylanmasından istifadə edərək momentlər üsulu ilə binomia paylanmasınaməlum P parametrini qiymətləndirin.

- $p=0,11$
- $p=0,1$
- $p=0,01$
- düzgün cavab yoxdur
- $p=0,001$

306 Rasiya ilə üç kodlaşdırılmış məlumat verilir. Hər məlumatın kodunun deşifrə olunması zamanı səhv edilməsi ehtimalı 0,3 -dür. Ancaq bir məlumatın səhv deşifrə olunması ehtimalını tapın.

- 0,441
- 0,343
- 0,216
- düzgün cavab yoxdur
- 0,635

307 X və Y kəsiməz təsadüfi kəmiyyətlərin riyazi gözləməsi və dispersiyası müvafiq olaraq $M(X)=2$, $M(Y)=5$, $D(X)=2$, $D(Y)=5$ olarsa, $z=2X-Y+3$ olduqda $M(Z)$ və $D(Z)$ -i tapın.

- 26
- 23

- 20
 düzgün cavab yoxdur
 25

308 Zay məhsul istehsal edilməsi ehtimalı 0,02-yə bərabərdir. İstehsal edilmiş 2500 sayda məhsulun arasında 50 sayda zay məhsul olması ehtimalı neçədir?

- düzgün cavab yoxdur

309 Kişi ayaqqabısının 41 ölçüsünün satılma ehtimalı 0,25-ə bərabərdir. 6 alıcıdan 3-ünün 41 ölçülü ayaqqabı alması hadisəsinin ehtimalını tapın.

- 0,1318
 0,13
 81/1024
 düzgün cavab yoxdur
 27/1024

310 Texniki nəzarət şöbəsi 10 detalı yoxlayır. Detalin standart olması ehtimalı 0,78-ə bərabərdir. Standart qəbul olunacaq detalların ən böyük ehtimallı ədədini tapın.

- 6
 8
 düzgün cavab yoxdur
 9
 7

311 Batareya hərbi obyektə 6 atəş açmışdır. 1 atəş zamanı güllənin hədəfə dəyməsi ehtimalı 0,3-ə bərabərdir. Güllənin hədəfə ən böyük ehtimalla dəyməsi hadisəsinin ehtimalını tapmalı.

- 0,324
 0,1
 0,2
 düzgün cavab yoxdur
 0,021

312 Avtomat – dəzgah detalları şamplayır. Hazırlanmış detalin yararsız olması ehtimalı 0,01- ə bərabərdir. 200 detalin üçünün yararsız olması ehtimalını tapın

- düzgün cavab yoxdur

313 Tutaq ki, standart olmayan detalin dəzgahdan buraxılması ehtimalı 0,004 - ə bərabərdir. 1000 detaldan 5 – nin standart olmaması ehtimalını tapın.

- düzgün cavab yoxdur

314 X və Y təsadüfi kəmiyyətlərinin riyazi gözləmələri və dispersiyaları uyğun olaraq: $M(X) = 5$, $D(X)=2$; $M(Y) = 4$; $D(Y)=2$. $Z=X+2Y-3$ təsadüfi kəmiyyətinin dispersiyasını: $D(Z)$ – i tapın

- düzgün cavab yoxdur
 10
 30
 40
 20

315 n sayda Bernulli sınadlarında $n=11$ tək ədəd və $p=0,3$ olduqda ən böyük ehtimallı ədədi tapın.

- 9
 9,6
 8,6
 düzgün cavab yoxdur
 8,8

316 X təsadüfi kəmiyyətinə a ədədi əlavə edildikdə onun dispersiyası necə dəyişər?

- a toplananı əlavə edilər
 Dəyişməz
 düzgün cavab yoxdur
 a dəfə artar.

317 Eyni güclü 2 rəqib şahmat oynayır. Dörd partiyadan ikisində və ya altı partiyadan üçündə qalib gəlməsi ehtimallarından hansı böyükdür ?

- düzgün cavab yoxdur

318 $P_n(k) \approx \frac{\lambda^k}{k!} e^{-\lambda}$ Puasson düsturu üçün aşağıdakı bərabərliklərdən hansı doğrudur?

1) $P_n(k) \approx \frac{\lambda^k}{k!} e^{-\lambda}$ 2) $\sum_{k=0}^n \frac{\lambda^k}{k!} e^{-\lambda} = 1$; 3) $\sum_{k=1}^n \frac{\lambda^k}{k!} e^{-\lambda} = 0$; 4) $\sum_{k=0}^n \frac{\lambda^k}{k!} e^{-\lambda} = 1$

- 2
 3
 1
düzgün cavab yoxdur
 4

319 Asılı olmayan 10000 sınağın hər birində hadisənin baş verməsi ehtimalı 0,5-ə bərabərdir. Hadisənin baş verməsinin nisbi tezliyinin ehtimaldan meylinin mütləq qiymətcə 0,01-i aşmaması ehtimalını tapın.

- düzgün cavab yoxdur
 320

Müavir-Laplasın lokal düsturunda iştirak edən üçün aşağıdakı bərabərliklərin hansı istifadə olunur.

1) $x = \frac{m+np}{\sqrt{npq}}$ 2) $x = \frac{np-m}{\sqrt{npq}}$ 3) $x = \frac{m-np}{\sqrt{npq}}$ 4) $x = \frac{m-np}{npq}$

- 3
 2
 1
düzgün cavab yoxdur
 4

321 Market 2400 ədəd su ilə dolu butulka alır. 1 butulka suyun satılma ehtimalı 0,6-ya bərabərdir. 2400 butulka suyun 144-ün satılma ehtimalını tapın.

- düzgün cavab yoxdur
 322

322 Asılı olmayan 625 sınağın hər birində hadisəsinin baş verməsi ehtimalı 0,8-ə bərabərdir. Hadisənin nisbi tezliyinin onun ehtimalından meylinin mütləq qiymətcə 0,04-ü aşmaması ehtimalını tapın.

- düzgün cavab yoxdur
 323

Universitetdə oxuyan tələbələrdən hər 100-dən 80-i yaxşı oxuyur. 400 tələbədən 300-dən 360-a qədərinin yaxşı oxuması ehtimalını tapmaq üçün $P_{400}(300; 360) = \varphi(x_2) - \varphi(x_1)$ düsturundan istifadə olunur. x_2 -ni tapın.

- düzgün cavab yoxdur
 2,5
 5
 360
 300

324 İmtahan zamanı 2100 tələbənin hər birinin ali riyaziyyatdan müsbət qiymət alması ehtimalı 0,7-yə bərabərdir. ən azı 1470 və ən çoxu 1500 tələbənin müsbət qiymət alması hadisəsinin ehtimalını tapın.

- düzgün cavab yoxdur
 325

325 Ali məktəbin kredit fakültəsində 1825 tələbə təhsil alır. Tələbənin doğum gününün ilin müəyyən gününə düşməsi ehtimalı $1/365$ -ə bərabərdir. 3 tələbənin eyni gündə ad gününün olması ehtimalını tapın.

- düzgün cavab yoxdur
 326

326 Bank 100 fermer təsərrüfatına faizsiz 10 il müddətinə kredit verir. Hər bir fermerin 10 il müddətinə alınan məbləği geri qaytarması ehtimalı 0,8-ə bərabərdir. Təsadüfi olaraq 5 fermer ayrılır. ən böyük ehtimallı ədədi tapın.

- 80
 83
 82
düzgün cavab yoxdur
 84

327 Aılədə 5 uşaq var: oğlan uşağıının doğulması ehtimalı 0,51-dir. Aılədə iki oğlan olması ehtimalını tapın.

- 0,31
- 0,96
- 0,48
- düzgün cavab yoxdur
- 0,44

328 Texniki nəzarət şöbəsi 10 detalı yoxlayır. Detalın standart olması ehtimalı 0,75-dir. Standart olan detalların ən böyük ehtimallı sayını tapın.

- 8
- 7
- 6
- düzgün cavab yoxdur
- 5

329 Hədəfə 10 bomba atılır: onlardan hər birinin hədəfə dəymə ehtimalı 0,2-dir. ən böyük ehtimallı ədədin ehtimalını tapın.

- 0,366
- 0,562;
- 0,372
- düzgün cavab yoxdur
- 0,784

330 Ailədə 5 uşaq var: oğlan uşağıının doğulması ehtimalı 0,51-dir. Ailədə oğlanların sayıının 2-dən az olmaması və 3-dən çox olmaması ehtimalını tapın.

- 0,62;
- 0,48;
- 0,31;
- düzgün cavab yoxdur
- 0,52;

331 Hədəfə 6 bomba atılmışdır: onlardan hər birinin hədəfə dəyməsi ehtimalı 0,3 –dür. 3 bomba ilə hədəfin vurulması ehtimalını tapın.

- 0,18522
- 0,17965
- 0,16547
- düzgün cavab yoxdur
- 0,94564

332 Üç silahdan hədəfə atış açılmışdır. Onların hədəfi vurması ehtimalları uyğun olaraq 0,8, 0,85 və 0,9-dir. Hədəfi iki silahın vurması ehtimalını tapın.

- 0,329;
- 0,328;
- 0,635;
- düzgün cavab yoxdur
- 0,129;

333 Texnoloji proses 14 parametrə görə yoxlanılır. Hər parametrin yol verilən sərhədlərdən kənara çıxması ehtimalı 0,2-dir. Yol verilən sərhədlərdən kənara çıxan parametrlərin ən böyük ehtimallı sayının ehtimalını tapın.

- 0,25;
- 0,18;
- 0,65;
- düzgün cavab yoxdur
- 0,89;

334 Təcrubi yolla müəyyənləşdirilmişdir ki, kibrıt qutusunu atlıqda onun kiçik, orta və böyük üzləri üzərində dayanmalarının sayılarının nisbiti 1:4:15 kimidir. Kibrıt qutusunu 6 dəfə atlıqda onun kiçik üz üzərində 1 dəfə, otra üz üzərində 2 dəfə və böyük üz üzərində 3 dəfə dayanması ehtimalını tapın.

- düzgün cavab yoxdur
- 0,784.
- 0,589;
- 0,584
- 0,1083

335 Yarış zolağında 4 maneə vardır. Birinci maneəni idmançı 0,9 ehtimalla müvəffəqiyyətlə dəf edir, ikincini 0,7 ehtimalla, üçüncüyü 0,8 və dördüncüyü 0,6 ehtimalla dəf edir. İdmançı bütün 4 maneəni müvəffəqiyyətlə dəf etməsi ehtimalını tapın.

- 0,581;
- 0,615;
- 0,3024;
- düzgün cavab yoxdur
- 0,364.

336 Silahdan hədəfə atış açılır. Birinci atışdə hədəfin vurulması ehtimalı 0,4-dür, sonrakı atışlər zamanı hədəfin vurulması ehtimalı hər dəfə 0,1 qədər artır. 4 atışın hamisəsinin hədəfi vurması ehtimalını 4 hədəfin hər birində tapın.

- 0,084;
- 0,257;
- 0,440;
- düzgün cavab yoxdur
- 0,684

337 Silahdan hədəfə atəş açılır. İlk atəşdə hədəfin vurulması ehtimalı 0,4-dür, sonrakı atəşlər zamanı hədəfin vurulması ehtimalı hər dəfə 0,1 qədər artır. 4 atəş açıldıqda hədəfin 3 dəfə vurulması ehtimalını tapın.

- 0,302
- 0,257;
- 0,440;
- düzgün cavab yoxdur
- 0,684

338 Tərəfi a olan kvadratın daxilinə çevrə çəkilmişdir. Kvadratın daxilinə atılan nöqtənin dairənin daxilinə düşməsi ehtimalını tapın.

- 0,785
- 0,039;
- 0,012
- düzgün cavab yoxdur
- 0,084.

339 Nə qədər oyun zəri götürmək lazımdır ki, $0,7 - dən$ az olmayan ehtimalla heç olmazsa bir zərdə 6 xalı düşsün.

- düzgün cavab yoxdur

340 X təsadüfi kəmiyyəti paylanması qanunu ilə verilmişdir. $M(X) = 3,9$ olarsa, x_1 -nin qiymətini tapın.

| | | | |
|-------|-----|-------|-----|
| x_i | 0 | x_2 | 5 |
| p_i | 0,1 | 0,2 | 0,7 |

- 3
- 12
- 1
- düzgün cavab yoxdur
- 2

341 Əgər 1000 sayıda sınağın hər birində A hadisəsinin baş verməsi ehtimalı 0,25-ə bərabərdirsə, hadisənin ən azı 215 və ən çoxu 300 dəfə baş verməsi ehtimalını tapmaq üçün hansı düsturdan istifadə edilir?

- Puassondüsturu;
- Muavr-Laplasın integral teoremi.
- Muavr-Laplasın lokal teoremi;
- Bernulli düsturu;
- düzgün cavab yoxdur

342 İkiölçülü kəsilməz təsadüfi kəmiyyətinin birgə sıxlıq funksiyası

$f(x,y) = 2\cos x \cdot \cos y, 0 \leq x \leq \pi/4; 0 \leq y \leq \pi/4$ kvadratında verilir. Bu kvadratdan xaricdə $f(x,y)=0$ -dır.

X komponentinin riyazi gözləməsini tapın.

- düzgün cavab yoxdur

343 X və Y asılı olmayan təsadüfi kəmiyyətlər olduqda $\mu_{\mathbf{u}} = M[(X - MX)(Y - MY)]$ tapın.

- 0
- düzgün cavab yoxdur

344 (X,Y) ikiölçülü təsadüfi kəmiyyətinin paylanması qanunu verilmişdir.

| X/Y | 7 | 9 |
|-----|------|------|
| 4 | 0,25 | 0,10 |
| 12 | 0,15 | 0,05 |
| 20 | 0,32 | 0,13 |

X = 9 olduqda Y komponentinin şərti paylanması
qanunu yazın.

- düzgün cavab yoxdur

345 (X,Y) ikiölçülü təsadüfi kəmiyyətin paylanması cədvəlindən

| X/Y | 5 | 9 |
|-----|------|------|
| 4 | 0,15 | 0,05 |
| 10 | 0,3 | 0,12 |
| 18 | 0,35 | 0,03 |

Y komponenti $y_1=4$ qiymətini aldıqda X
komponentinin şərti paylanması cədvəlini yazın.

- [yeni cavab]
 düzgün cavab yoxdur
 [yeni cavab]

346 $\mu_{E,S} = M \{(X - MX)^4 \cdot (Y - MY)^5\}$ verilir. $\mu_{E,1} - i$ tapın.

- 1/2
 2
 0
 düzgün cavab yoxdur
 1

347 İkiölçülü təsadüfi kəmiyyətin paylanması funksiyası verilmişdir:

$$F(x, y) = \begin{cases} 1 - 3^{-x} - 3^{-y} + 3^{-x-y}; & x \geq 0, y \geq 0 \\ 0 & , x < 0 \text{ ve } y < 0 \end{cases} \quad \text{olduğda}$$

İkiölçülü sıxlıq funksiyasını tapın.

- Q** düzgün cavab yoxdur
- 348 İkiölçülü $f(x, y) = \frac{20}{\pi^2(16+x^2)(25+y^2)}$ sıxlıq funksiyası verilmişdir. İkiölçülü paylanması funksiyasını tapın.

- Q** düzgün cavab yoxdur
- 349 İkiölçülü paylanması funksiyasından istifadə edərək təsadüfi nöqtənin $x_1 < X < x_2, y_1 < Y < y_2$ düzbucaqlısına düşməsi ehtimalı tapmaq üçün aşağıdakı düsturların hansından istifadə olunur:

- 1) $P(x_1 < X < x_2, y_1 < Y < y_2) = [F(x_2, y_2) - F(x_1, y_2)] - [F(x_2, y_1) - F(x_1, y_1)]$;
- 2) $P(x_1 < X < x_2, y_1 < Y < y_2) = [F(x_2, y_2) - F(x_1, y_2)] - [F(x_2, y_1) - F(x_1, y_1)]$
- 3) $P(x_1 < X < x_2, y_1 < Y < y_2) = [F(x_2, y_2) - F(x_1, y_2)] - [F(x_2, y_1) - F(x_1, y_1)]$
- 4) $P(x_1 < X < x_2, y_1 < Y < y_2) = [F(x_1, y_2) - F(x_1, y_1)] - [F(x_2, y_2) - F(x_2, y_1)]$

- 4
 1
 3
 2
 düzgün cavab yoxdur

350 (X, Y) ikiölçülü kəsilməz təsadüfi kəmiyyətinin birgə sıxlıq funksiyası verilmişdir:

$$f(x, y) = \begin{cases} 4xye^{-x^2-y^2}; & (x > 0, y > 0) \\ 0 & , (x < 0 \text{ veya } y < 0) \end{cases}$$

Y komponentinin sıxlıq funksiyasını tapın.

- düzgün cavab yoxdur

351 İkiölçülü (X, Y) təsadüfi kəmiyyətinin birgə sıxlıq funksiyası verilmişdir

$$f(x, y) = \begin{cases} 4xye^{-x^2-y^2}; & (x > 0, y > 0) \\ 0 & , (x < 0 \text{ veya } y < 0) \end{cases}$$

X komponentinin dispersiyasını tapın.

- düzgün cavab yoxdur

352 İkiölçülü təsadüfi asılı olmayan kəsilməz kəmiyyətinin komponentlərinin sıxlıq funksiyası aşağıdakı şəkildə verilmişdir:

$$f_1(x) = \begin{cases} 5e^{-5x}, & x > 0 \\ 0, & x < 0 \end{cases}, \quad f_2(y) = \begin{cases} 5e^{-5y}, & y > 0 \\ 0, & y < 0 \end{cases}$$

Sistemin birgə sıxlıq funksiyasını yazın.

- düzgün cavab yoxdur

353 İkiölçülü paylanması funksiyası verilmişdir:

$$F(x, y) = \begin{cases} (1 - e^{-4x})(1 - e^{-2y}); & x > 0, y > 0 \\ 0 & , x < 0, y < 0 \end{cases}$$

Ikiölçülü sıxlıq funksiyasını tapın

- düzgün cavab yoxdur

354 (X, Y) ikiölçülü kəsilməz təsadüfi kəmiyyətinin birgə sıxlıq funksiyası verilmişdir:

$$f(x, y) = \begin{cases} 4xye^{-x^2-y^2}; & (x > 0, y > 0) \\ 0 & , (x < 0 \text{ veya } y < 0) \end{cases}$$

X komponentinin sıxlıq funksiyasını tapın.

 düzgün cavab yoxdur

355 (X, Y) təsadüfi nöqtəsinin

$$F(x, y) = \begin{cases} 1 - 2^{-x} - 2^{-y} + 2^{-x-y}; & x \geq 0, y \geq 0 \text{ olduqda} \\ 0, & x < 0 \text{ və ya } y < 0 \text{ olduqda} \end{cases}$$

paylanması funksiyası məlum olduqda $x=0, x=3, y=2, y=4$ düz xətləri ilə məhdudlanmış düzbucaqlıya düşməsi ehtimalını tapın.

 7/130
 1/128
 21/128
düzgün cavab yoxdur
4/129

356 İkiölçülü paylanması funksiyasının tərifi üçün

- 1) $F(x, y) = P(X < x, Y > y);$ 2) $F(x, y) = P(X > x, Y < y);$
3) $F(x, y) = P(X < x, Y < y);$ 4) $F(x, y) = P(X > x, Y > y);$

bərabərliklərinən hansı götürüllür?

 4
 1
 3
düzgün cavab yoxdur
2

357 (X, Y) ikiölçülü təsadüfi kəmiyyətin paylanması cədvəlindən

| X/Y | 3 | 7 | 9 |
|-------|------|------|------|
| 6 | 0,15 | 0,30 | 0,35 |
| 8 | 0,05 | 0,12 | 0,03 |

Y komponentinin cədvəlini yazın.

 düzgün cavab yoxdur

358 X \subset) ikiölçülü kəsilməz təsadüfi kəmiyyətinin birgə sıxlıq funksiyası verilmişdir:

$$f(x, y) = \begin{cases} \frac{1}{4} \sin x \cdot \sin y; & (0 \leq x, y \leq \pi) \\ 0 & ; \quad x \notin (0 \leq x, y \leq \pi) \end{cases}$$

Korrelyasiya momentini tapın.

düzgün cavab yoxdur

359 (X, Y) ikiölçülü kəsilməz təsadüfi kəmiyyətinin birgə sıxlıq funksiyası verilmişdir:

$$f(x, y) = \begin{cases} 4xye^{-x^2-y^2}; & (x > 0, y > 0) \\ 0 & , \quad (x < 0 \text{ və ya } y < 0) \end{cases}$$

Y komponentinin riyazi gözləməsini tapın.

düzgün cavab yoxdur

360 İkiölçülü (X, Y) kəsilməz təsadüfi kəmiyyətinin birgə sıxlıq funksiyası verilmişdir:

$$f(x, y) = \begin{cases} 2\cos x \cdot \cos y; & (0 \leq x \leq \pi/4, 0 \leq y \leq \pi/4) \\ 0 & , \text{ələr } x \notin (0 \leq x \leq \pi/4, 0 \leq y \leq \pi/4) \end{cases}$$

X komponentinin dispersiyasını tapın.

düzgün cavab yoxdur

361 İkiölçülü (X, Y) təsadüfi kəmiyyətinin birgə sıxlıq funksiyası verilmişdir:

$$f(x, y) = \begin{cases} \frac{1}{2} \sin x \cdot \sin y; & x \in (0 \leq x, y \leq \pi/2) \\ 0 & , \quad x \notin (0 \leq x, y \leq \pi/2) \end{cases}$$

X komponentinin riyazi gözləməsini tapın.

2
düzgün cavab yoxdur

362 $\mu_{x,y} = M[(X - MX)^k \cdot (Y - MY)^s]$ verilir. $\mu_{2,0} = 1$ tapın.

düzgün cavab yoxdur

363 İkiölçülü (X, Y) təsadüfi kəmiyyətinin paylanma qanunu verilmişdir.

| X/Y | 7 | 9 |
|-----|------|------|
| 4 | 0,25 | 0,10 |
| 12 | 0,15 | 0,05 |
| 20 | 0,32 | 0,13 |

$x = 7$ olduqda Y komponentinin şərti paylanma qanununu yazın.

düzgün cavab yoxdur

364 $\mu_{xy} = M[(X - MX) \cdot (Y - MY)]$ korrelyasiya momenti verilir. Korrelyasiya əmsalını tapın.

düzgün cavab yoxdur

365 Nömal paylanması x təsadüfi kəmiyyətinin riyazi gözləməsi $3 - \sigma$, orta kvadratik meyli $5 - \sigma$ bərabərdir. x -in sıxlıq funksiyasını tapın.

düzgün cavab yoxdur

366 Üstlü paylanması orta kvadratik meylini tapın.

düzgün cavab yoxdur

367

(α, β) intervalında müntəzəm paylanması x təsadüfi kəmiyyətinin dispersiyası hansı

düsturla tapılır:

$$1) D(x) = \frac{(\alpha + \beta)^2}{12}$$

$$3) D(x) = \frac{(\beta - \alpha)^2}{12}$$

$$2) D(x) = \frac{(\beta - \alpha)^2}{2}$$

$$4) D(x) = \frac{(\alpha + \beta)^2}{2}$$

3
2
1
düzgün cavab yoxdur
4

368 Hədəfə 50 atəş açılır. Hər bir güllənin hədəfə dəyməsi ehtimalı $4/5 - \sigma$ bərabərdir. Hədəfə dəyən güllələrin sayını x təsadüfi kəmiyyəti ilə işarə etsək, Dx -i tapmalı.

8
8
1/5
düzgün cavab yoxdur
6

369

Normal paylanması 3σ qaydası düsturunu yazın.

düzgün cavab yoxdur

370 Normal paylanması x təsadüfi kəmiyyətinin riyazi gözləməsi $10 - \sigma$, dispersiyası $4 - \sigma$ bərabərdir. Sınaq nəticəsində x -in $(16, 22)$ intervalında qiymət alması ehtimalını tapın.

düzgün cavab yoxdur

371 X kəsilməz təsadüfi kəmiyyət $p(x) = \begin{cases} 0 & , x \leq 0 \\ Cx & , 0 < x \leq 2 \text{ sıxlıq paylanması ilə verilib. } C \\ 0 & , x > 1 \end{cases}$

əmsalını tapın.

1/2
1/5
düzgün cavab yoxdur
-1
1

372 Binomial paylanma cədvəlini yazın və onun riyazi gözləməsini tapın.


np/q
p/n
np
düzgün cavab yoxdur

373

| | | |
|-----------|-----|-----|
| \hat{X} | 2 | 5 |
| p | 0,3 | 0,7 |

| | | |
|-----------|-----|-----|
| \hat{Y} | 4 | 7 |
| p | 0,6 | 0,4 |

aylanmalanndan $P((x=5)+(y=7))$ - ni tapmali



0,08

0,7

0,28

düzgün cavab yoxdur

0,4

374 (4,10) intervalında müntəzəm paylanması X kəsilməz təsadufi kəmiyyətin M(x) riyazi gözləməsini tapın. Cavabı 40 M(x) kimi yazın.



4/3

6

280

düzgün cavab yoxdur


12

375 Üstlü paylanması üç tərtibli mərkəzi momentini tapın.



düzgün cavab yoxdur

376 Normal paylanması x təsadüfi kəmiyyətinin verilmiş (α, β) qiymət alması ehtimalını yazın.



düzgün cavab yoxdur

377 (2,7) intervalında müntəzəm paylanması X kəsilməz təsadufi kəmiyyətin sıxlıq funksiyası p(x) olarsa, p(3)-ü tapın. Cavaba 40 p(3) yazın.



12

15

8

düzgün cavab yoxdur

9

378 X kəsilməz təsadufi kəmiyyət $\alpha=35$ olan normal qanun ilə paylanılb. Θ gər $P(10 < X < 25) = 0,4$ olarsa, $P(45 < X < 60)$ ehtimalını tapın.



0,4

0,1

0,2

düzgün cavab yoxdur

0,5

379 Asılı olmayan x və y təsadüfi kəmiyyətləri uyğun olaraq (2;8) və (4;16) intervallarında müntəzəm paylanmasıdır. x + y cəminin dispersiyasını tapın.

- 15
 1/3
 4
 düzgün cavab yoxdur
 3

380 Üstlü paylanmada $A_s = \frac{B_3}{\sigma^3(x)}$ asimetriyanı tapın.

- 2
 0
 1
 düzgün cavab yoxdur
 1/2

381 Üstlü paylanmada x təsadüfi kəmiyyətinin (α, β) intervalindakı qiymətləri alması ehtimalının düstutunu yazın.

- düzgün cavab yoxdur
 382 Aşağıdakı $p(x)$ funksiyalardan hansı üstlü paylanmayı göstərir?
 düzgün cavab yoxdur
 383 Aşağıdakılardan hansıları X kəsilməz təsadüfi kəmiyyətin riyazi gözləməsi ola bilər:
 a) $x^2 + c$ b) $c - 2x$ c) π^2 d) $2/\pi$ e) -4
 e)-dən başqa hamısı
 a), b);
 a), c);
 düzgün cavab yoxdur
 c), d), e).

384 X kəsilməz təsadüfi kəmiyyətin paylanma funksiyası $F(x) = \begin{cases} 1 - e^{-\frac{x}{3}}, & x \geq 0 \\ 0, & x < 0 \end{cases}$ olarsa, onun $D(x)$ dispersiyasını tapın.

- 25
 3
 1/3
 düzgün cavab yoxdur
 9

385 [Yeni suall] X kəsilməz təsadüfi kəmiyyət normal paylanma qanunu və sixlıq funksiyası ilə $f(x) = \frac{1}{5\sqrt{2\pi}} e^{-\frac{(x-50)^2}{50}}$ verilmişdir. Hansı intervalda X kəsilməz təsadüfi kəmiyyəti $0,9973$ ehtimalla mümkün qiymətlərini alır? ($\Phi(3) \approx 0,4886$)

- (-15; 15);
 (45; 75);
 (-60; 60)
 düzgün cavab yoxdur

(55; 65).

- 386 $\frac{\mathbf{X} - \mathbf{MX}}{\sqrt{\mathbf{DX}}}$ normallaşmış təsadüfi kəmiyyətin riyazi gözləməsini tapın.

0
 1
 düzgün cavab yoxdur
 Mx

387

x və y asılı olmayan diskret təsadüfi kəmiyyətləri uyğun olaraq

| | | |
|---|-----|-----|
| Y | 4 | 7 |
| p | 0,6 | 0,4 |

| | | |
|---|-----|-----|
| X | 2 | 5 |
| p | 0,3 | 0,7 |

paylanması cədvəlləri ilə verilmişdir. $z = x + y$

təsadüfi kəmiyyətinin paylanması tapın.

düzgün cavab yoxdur

- 388 Baş yiğim Puasson paylanması malikdirsə λ parametrinin (H_1 ; $\lambda \neq 4$) olması rəqib fərziyyə kimi irəli sürülsə, əsas fərziyyəni yazın.

düzgün cavab yoxdur

- 389 Normal X və Y ümumi yiğimlarından alınmış həcmi $n_1 = 11$ və $n_2 = 14$ olan iki asılı olmayan seçmədən $S_x^2 = 0,85$; $S_y^2 = 0,5$ düzəldilmiş seçmə dispersiyaları tapılmışdır. Dəqiqlik səviyyəsi $\alpha = 0,05$ olduqda müşahidə olunan kriteriyanın qiymətini tapın. ($F_{müz} = ?$)

düzgün cavab yoxdur

- 390 Normal X və Y ümumi yiğimlarından alınmış həcmi $n_1 = 9$ və $n_2 = 6$ olan iki asılı olmayan seçmədən

seçmə dispersiyalar $D_c(x) = 14,4$; $D_c(y) = 20,5$ tapılmışdır. $F_M = \frac{S_y^2}{S_x^2}$

düzgün cavab yoxdur

- 391 Beş eyni kartda İ,L,O,S,Ç hərifləri yazılıb. Onları qarışdırıb və təsadüfi olaraq cüt-cüt qoysaq İL sözünün alınması üçün ümumi hallar sayını tapın.

22
 15
 20
 düzgün cavab yoxdur
 35

- 392 Bəzi yerlərdə mart ayında günəşli günlərin sayı 8 bərabərdir. Martin 2-si buludlu olması ehtimalını tapın.

20
 22
 21
 düzgün cavab yoxdur
 23

393 Aşağıdakı ifadələrdən hansı A, B, C hadisələrinin eyni zamanda baş verdiyini ifadə edir?

- A+B+C
düzgün cavab yoxdur

394 Vağzalın bütün səsgücləndiriciləri hər 3 dəqiqədən bir eyni elanı səsləndirirsə, vağzala gələn sərnişinin həmin elanı ən gec 1 dəqiqə sonra eşidəcəyi ehtimalını: p-ni tapın.

- 1/3
1
2/3
düzgün cavab yoxdur
0

395

A_1, A_2, \dots, A_n asılı olmayan hadisələr olduqda onların birgə başverməsi ehtimalı hansı düsturla hesablanır?

- düzgün cavab yoxdur

396 Müəssisə orta hesabla 30% əla və 60% birinci növ əmtəə istehsal edir. Bu müəssisənin istehsalı olan təsadufi götürülən əmtəənin əla və birinci növ olması P ehtimalını tapın. Cavaba 30 p yazın.

- 27
23
20
düzgün cavab yoxdur
25

397 Müstəvi üzərində radiusları 6 və 12 olan iki konsentrik dairə çəkilib. Bu iki dairədən ibarət halqaya təsadufi atılan nöqtənin böyük dairəyə düşməsi ehtimalını tapın.

- 0,5
0,12;
0,65;
düzgün cavab yoxdur
0,75.

398 Dairənin 8 nöqtəsi neçə mümkün vətəri təyin edir?

- 28
21
20
düzgün cavab yoxdur
25

399 Necə üsulla 6 tələbədən ibarət siyahını tərtib etmək olar?

- 720
652
560
düzgün cavab yoxdur
675

400 2 oyun zəri atılır. Düşən xalların cəminin 3-dən kiçik olmaması ehtimalını: p-ni tapın.

- 11/12
7/36
5/36
düzgün cavab yoxdur
1/12

401 etalları iki fəhlə hazırlayır. Birinci fəhlə bütün detalların $2/3$, ikinci isə $1/3$ hissəsini hazırlayır. Birinci fəhlə orta hesabla 1%, ikinci fəhlə isə 10 % xarab detal hazırlayırlar. Təsadüfi bir detal götürülür. Onun xarab olması ehtimalını tapın (faiz ilə).

- 4
2
3
düzgün cavab yoxdur
5

402 Oğlan görüşə gəlmədi – A hadisəsi, qız görüşə gəlmədi – B hadisəsi olarsa, $C = A + B$ ifadəsi hansı hadisəni ifadə edir?

- heç kəs görüşə gəlmədi;
ancaq biri görüşə gəlmədi;
kimse görüşə gəldi ;
düzgün cavab yoxdur

 kimsə görüşə gəlmədi.

403 5 eyni kağız parçasında S,E,A,P,Z hərfləri yazılıb. Bu kağızları qarışdırıb içindən 3-ü götürülür və ardıcıl düzülür. Kağızlardakı hərflərdən SAZ sözünün düzəlməsi ehtimalını: p-ni tapın.

-  1/60
 düzgün cavab yoxdur
 1/5!3!

404 Bəzi yerlərdə iyunun ayının 10 günü cıskinli olur. 1 iyunun cıskinli hava olması p ehtimalını tapın. Cavabı 15p kimi yazın.

-  5
 4
 2
 düzgün cavab yoxdur
 1

405 $P(A/B)$ şərti ehtimalı aşağıdakı düsturla hesablanır:

-  düzgün cavab yoxdur
 $P(A)-P(B);$

406 Bütün üzləri rənglənmiş kub 1000 dənə eyni ölçülü kiçik kublara doğranmışdır. Kiçik kublar qarışdırılmış və onlardan biri təsadüfən çıxarılmışdır. Çıxarılmış kiçik kubun iki üzünün rənqli olması ehtimalını tapın.

-  0,096
 0,06
 0,96
 düzgün cavab yoxdur
 0,09

407 İki oyun zəri atılır. Düşən xalların cəminin 7 olması ehtimalını tapın.

-  1/6
 11/36
 1/2
 düzgün cavab yoxdur
 1/36

408 Gülsatan satışa 15 ağ və 10 qırmızı qızılıgül qoymuşdur. Müştəri ondan 5 qızılıguldən ibarət buket düzəltməyi xahiş edir. Bütəndə 3 ağ və 2 qırmızı qızılıgül olacaq ehtimalını tapın..

-  0,136
 0,38
 0,385
 düzgün cavab yoxdur
 0,123

409 Tələbə qrupunda 6 oğlan və 4 qız var. Konfransda iştirak etmək üçün qrupdan təsadüfi olaraq 3 nəfər seçilir. Seçilmiş nümayəndələrin 3-nün oğlan olması ehtimalını tapın.

-  22/63
 20/63
 0,028
 düzgün cavab yoxdur
 0,99

410 Paçkadaki 100 lotoreya biletindən 10 dənəsi uduşludur Bir nəfər 5 bilet alır. Alınmış biletlərdən birinin uduşlu olması ehtimalını tapın.

-  0,416
 0,126
 0,328
 düzgün cavab yoxdur
 0,123

411 Qutuda 6 qırmızı və 4 göy qələm var. Təsadüfi olaraq onlardan üçü çıxarıılır. Çıxarılan qələmlər arasında göy qələm olmaması ehtimalını tapın.

-  1/6
 0,03
 0,0193
 düzgün cavab yoxdur
 0,09

412 1,2,...,9 rəqəmləri təsadüfi qaydada yazırlar. Cüt rəqəmlərin cüt yerlərdə yazılmış olması ehtimalını tapın..

-  1/126
 1/16
 1/26

413 Telefon kitabında bütün nömrələr yeddirəqəmlidir. Kitabdan təsadüfi olaraq bir nömrə seçilir. Seçilmiş nömrədə axırınca dörd rəqəmin eyni rəqəm olması ehtimalını tapın.

-  0,001
 0,1
 0,01
 düzgün cavab yoxdur
 0,51

414 Maşın zalındaki 9 kompüterdən 3 dənəsi ağ-qara ekranlıdır. Müəllim 10 tələbəni ixtiyarı olaraq bu kompüterlər arxasında əyləşdirir. Tələbələrdən Məmmədovun, Hüseynovun və Əliyevin ağ-qara ekranlı kompüterlər arxasında əyləşməsi ehtimalını tapın.

-  1/84
 1/12
 2/120
 düzgün cavab yoxdur
 2/12

415 6 oyun zəri atılır. Müxtəlif rəqəmlərin düşməsi ehtimalını tapın.

-  0,0154
 0,015
 0,014
 düzgün cavab yoxdur
 0,054

416 İki atıcının hədəfi vurması ehtimalları uyğun olaraq 0,7 və 0,8 – dir. Hədəfə hərəsi bir atəş açır. Hədəfin iki güllə ilə vurulması ehtimalını tapın.

-  0,56
 0,6
 0,5
 düzgün cavab yoxdur
 0,2 6

417 Qutuda 6 ağ və 4 qara küre vardır. Qutudan təsadüfi olaraq kürələr bir- bir qara küre çıxana qədər çıxarılır. Əgər çıxarılan küre qaytarılırsa 4 dəfə küre çıxarılması ehtimalını tapın.

-  0,086
 0,86
 0,216
 düzgün cavab yoxdur
 0,068

418 Sexdə avtomatik nəzarət olan 14 dənə və əllə idarə olunan 6 dənə qurğu vardır. Avtomatik nəzarəti olan qurğuda istehsal olunan məhsulun yararsız olması ehtimalı 0,001, əllə idarə olunanda isə 0,002- dir. Labaratoriyada analiz olunmaq üçün götürülmüş bir məhsulun yararlı olması ehtimalı nə qədərdir.

-  0,9985
 0,9523
 0,6125
 düzgün cavab yoxdur
 0,1451


419 15 imtahan biletinin hər birində 2 sual vardır. Tələbə 15 sualın cavabını bilir. Imtahan verən tələbə ya biletin hər iki sualına cavab verməli, ya da biletin bir sualına və bir əlavə suala cavab verməlidir. Tələbənin imtahanı verməsi ehtimalını tapın.

-  0,5
 0,9
 0,3
 düzgün cavab yoxdur
 0,4


420 Müxtəlif növ məhsul istehsal edən 3 dəzgahın istehsal nisbətləri 1:3:6 kimidir. Qarışışlı şəkildə olan məhsulların içərisindən 2 dənə lazım olanı götürülür. Onların birinin 3-cü dəzgahın istehsal məhsulu olması hadisəsinin ehtimalını tapın.

-  0,18
 0,48
 0,66
 düzgün cavab yoxdur
 0,64


421 20 əmanət bankından 10-u şəhərdən kənardır yerləşir. Yoxlamadan keçirmək üçün 5 əmanət bankı seçilmiştir. . Seçilmiş əmanət banklarından heç olmasa 1-nin şəhərdə olması hadisəsinin ehtimalını tapın.




422 Təsadüfi götürülmüş telefon nömrəsi 5 rəqəm-lidir. Bu nömrədə bütün rəqəmlərin müxtəlif olması hadisəsinin ehtimalını tapın. Məlumdur ki, telefon nömrəsi sıfır rəqəmilə başlamır.




423 Yarışma keçirmək üçün 16 voleybol komandası (hər birində 8 komanda olmaqla) püşklə 2 yarımqrupa bölünmüştür. 2 ən güclü komandanın müxtəlif yarımqrupda olması hadisəsinin ehtimalını tapın.




424 İstehsal olunan məhsulunun qəbulu vaxtı yarısı yoxlamaya məruz qalır. Qəbul vaxtı şərti-seçilənlərdən 2% keyfiyyətsiz çıxır. 100 məhsulun 5%-nin keyfiyyətsiz çıxması hadisəsinin ehtimalını tapın.




425 Şahmat turnirində 16 nəfər iştirak edir. Əgər iki nəfər yalnız bir dəfə görüşərsə, turnirdə neçə partiya oyun olacaqdır?




426 İmtahan biletlerinin 5-i asan 25 dənəsi isə çətindir. Birinci bilet götürən tələbə ilə ikinci bilet götürən asan bilet götürmələri ehtimalını hesablamalı.




427 Tələbənin üç imtahanın hər birinin müvəffəqiyyətlə verə bilməsi ehtimalları uyğun olaraq 1-ci 0,9-a; 2-ci 0,7-a və 3-cü 0,8-ə bərabərdir. Tələbənin hər üç imtahani verə bilməsi hadisəsinin ehtimalını tapın.



428 Əmtəə firması üç istehsalçı müəssisə-dən 1:4:5 nisbətində televizor tədarük edir. Praktika göstərmisdir ki, 1-ci, 2-ci və 3-cü istehsalçıdan alınan televizorların zamanət müddətində təmir olunması üçün müraciət olunmaması uyğun olaraq 98%, 88% və 92% təşkil edir. Zamanət müddətində televizorun təmirə ehtiyacı olmaması hadisəsinin ehtimalını tapın.



429 İki atıcı hədəfi gülə atır. I atıcının 1 atəşlə hədəfi vurması ehtimalı 0,7, II-ki isə 0,8-ə bərabərdir. Atəş açarkən atıcılarından yalnız birinin hədəfi vurması ehtimalını tapın.



430 Tələbə programda olan 30 sualdan 25-ni bilir. Əgər bilettdə olan 4 sualdan 3-nə tələbə cavab veribsə onun imtahani verdiyi hesab edilir. Biletin 1-ci sualına baxan tələbə onu bildiyini aşkar edir. Tələbənin imtahani verməməsi hadisəsinin ehtimalını tapın

- 0,094
 0,981
 0,068
 düzgün cavab yoxdur
 0,009

431 Usta biri-birindən asılı olmayan 4 dəzgahın işinə nəzarət edir. Birinci dəzgahın fəhlənin diqqətini tələb etməsi ehtimalı 0,3-ə, 2-cininki – 0,6-ya, 3-cünün-kü – 0,4-ə, 4-cünün – 0,25-ə bərabərdir. Növbə ərzində usta-nın diqqətini tələb etməyən heç olmasa bir dəz-gahın olması ehtimalını tapmaq.

- 0,891
 0,892
 0,982
 düzgün cavab yoxdur
 0,799

432 15 lampadan 4-ü standarta uyğundur. Eyni za-manda təsadüfi olaraq 2 lampa götürülür. Onlardan heç olmasa birinin qeyri-standart olması ehtimalını tapın.

- 0,476
 0,349
 0,746
 düzgün cavab yoxdur
 0,199

433 Zavodun məhsulları içərisində A tip yarar-sızlıq 4%, B tipi isə-3,5% təşkil edir. Zavodun yararlı məh-sulları 95% təşkil edir. Məhsullar sırasında A tip yararsızlığı rast gəlməmə, B tip yararsızlığı rast gəlinmə hadisəsinin ehtimalını tapın.

- 0,012
 0,3
 0,0104
 düzgün cavab yoxdur
 0,2

434 Müəyyən rayona ərzaq məhsullarını üç firma tərəfindən 5:8:7 nisbatında göstərilir. Məhsullar arasındada birinci firmanın 90%-i, ikincinin 85%, üçüncü-75% məhsulları standarta uyğundur. Alınmış məhsulların qeyri-standart olması hadisəsinin ehtimalını tapın.

- 0,177
 0,1725
 0,725
 düzgün cavab yoxdur
 0,175

435 Tələbə ona lazımlı olan düsturu 3 sorğu kitab-çasında axtarır. Düsturun birinci, ikinci və üçüncü sor-ğu kitablarında olması ehtimalı müvafiq olaraq 0,6; 0,7 və 0,8-ə bərabərdir. Bu düsturun iki dən az olmayan sorğu kitabçasında olması hadisəsinin ehtimalını tapın.

- 0,588
 0,677
 0,788
 düzgün cavab yoxdur
 0,899

436 X -in Y -ə nəzərən seçmə regresiya düz xəttinin tənliyini yazın.

- düzgün cavab yoxdur

437 Korrelyasiya cədvəlindən $\bar{x}_c = 0,425$; $\bar{y}_c = 0,09$; $\sigma_x = 1,106$; $\sigma_y = 1,209$; $r_c = 0,603$

verilmişdir. Y -in X -ə nəzərən seçmə regresiya düz xəttinin tənliyini yazın.

- düzgün cavab yoxdur

438 X və Y təsadüfi kəmiyyətləri asılı olmayan kəmiyyətlərdir. $D(X) = 4$, $D(Y) = 5$

olduqda $Z = 2X - 3Y$ təsadüfi kəmiyyətinin dispersiyasını tapın

- 31
 51
 61
 düzgün cavab yoxdur

439 X təsadüfi kəmiyyəti bütün Ox oxu üzrə paylanma funksiyası ilə verilmişdir:

$$F(x) = \frac{3}{4} + \frac{1}{\pi} \arctg x. \quad \text{Sınaq nəticəsində } X \text{ kəmiyyətinin } (0; 1) \text{ intervalında qıymət}$$

alması ehtimalını tapın.

- 1/4
 1/6
 düzgün cavab yoxdur

440

X təsadüfi kəmiyyəti paylanma funksiyası ilə verilmişdir:

$$F(x) = \begin{cases} 0 & , \quad x \leq 2 \\ \frac{1}{4}x - \frac{1}{2} & , \quad -2 < x \leq 6 \\ 1 & , \quad x > 6 \end{cases}$$

Sınaq nəticəsində X kəmiyyətinin $(3; 5)$ intervalında qıymət alması ehtimalını tapın.

- 3/4
 1/3
 1/4
 düzgün cavab yoxdur
 1/2

441 Aşağıdakı paylanma funksiyası ilə verilmiş X təsadüfi kəmiyyətinin riyazi

gözləməsini tapın: $F(x) = \begin{cases} 0, & x \leq 0 \\ x+4, & 0 < x \leq 1 \\ 1, & x > 1 \end{cases}$

- 1/5
 1/3
 1/2
 düzgün cavab yoxdur
 1/4

442

Normal paylanmış X təsadüfi kəmiyyəti $f(x) = \frac{1}{5\sqrt{2\pi}} e^{-\frac{(x-4)^2}{50}}$ sıxlıq funksiyası ilə verilmişdir. X -in riyazi gözləməsini tapın.

- 3
 4
 0
 düzgün cavab yoxdur
 2

443 X təsadüfi kəmiyyəti $(0; 1)$ intervalında $f(x) = \frac{1}{2}x$ sıxlıq funksiyası ilə verilmişdir; bu

interval xaricində $f(x) = 0$. X təsadüfi kəmiyyətinin riyazi gözləməsini tapın.

- düzgün cavab yoxdur
 1/6
 1/5
 1/8
 1/2

444 Kəsilməz təsadüfi kəmiyyətin sıxlıq funksiyası aşağıdakılardan hansı ola bilər?

- düzgün cavab yoxdur
 0

445 3 zəri atıldıqda yuxarı düşən üzlərdəki xalların cəminin orta kbadratik meylini tapmalı.

- düzgün cavab yoxdur
 0

446 Aşağıdakı paylanma qanununa əsasən verilmiş X diskret təsadüfi kəmiyyətinin orta kvadratik meylini tapın:

| | | | |
|---|-----|-----|-----|
| X | -5 | 2 | 3 |
| P | 0,4 | 0,5 | 0,1 |

- 6,41
- 5,41
- 3,52
- düzgün cavab yoxdur
- 8,41

447 X və Y təsadüfi kəmiyyətlərinin riyazi gözləmələri məlumdur: $M(X) = 5$ və $M(Y) = 3$.

$Z = 2X + Y$ təsadüfi kəmiyyətinin riyazi gəzəlməsini tapın:

- 13
- 11
- 10
- düzgün cavab yoxdur
- 12

448. X təsadüfi kəmiyyətinin sıxlıq funksiyası $f(x) = a(x-3)(2-x)$, $x \in [2; 4]$
 $f(x) = 0$, $x \notin [2; 4]$ kimi verilir. a parametrinini tapın.

- 5/2
- 3/2
- 3/2
- düzgün cavab yoxdur
- 1/2

449 $D(M(x))$ tapın.


- Dx
- Mx
- 0
- düzgün cavab yoxdur

450 İmtahan bilet 3 sualdan ibarətdir. Tələbənin bu sualların hər 3-nə cavab verə bilməsi ehtimalı 0,8-ə bərabərdir. X təsadüfi kəmiyyəti tələbənin düzgün cavab verdiyi sualların sayını ifadə edir. Bu sayı 2-yə bərabər olması ehtimalını tapın.

- p=0,48
- p=0,8
- p=0,16
- düzgün cavab yoxdur
- p=0,384


451 düzgün cavab yoxdur

452 X təsadüfi kəmiyyətinin sıxlıq funksiyası $(-\infty, \infty)$ intervalında $f(x) = \frac{1}{\pi\sqrt{c^2 - x^2}}$ sıxlıq funksiyası ilə verilir. Bu interval xaricində $f(x) = 0$ –dır. 1-ci tərtib başlangıç momenti tapın.



453 Diskret təsadüfi kəmiyyətinin paylanması qanunu verilmişdir :


| x | 0 | 1 | 2 | ... | n | ... |
|---|----------------|------------------------|-------------------------------------|-----|-------------------------------------|-----|
| p | $e^{-\lambda}$ | $\lambda e^{-\lambda}$ | $\frac{\lambda^2 e^{-\lambda}}{2!}$ | ... | $\frac{2^n \cdot e^{-\lambda}}{n!}$ | ... |
| $\sum_{k=0}^{\infty} \frac{\lambda^k}{k!} e^{-\lambda}$ | -ni tapmalı. | | | | | |



455 Diskret təsadüfi kəmiyyətinin paylanması qanunu verilmişdir :

| x | -2 | 2^2 | ... | $(-1)^k 2^k$ | ... |
|-----|---------------|-----------------|-----|-----------------|-----|
| p | $\frac{1}{2}$ | $\frac{1}{2^2}$ | ... | $\frac{1}{2^k}$ | ... |



$Mx = -1$ tapmalı.



456 Kəsilməyən təsadüfi kəmiyyətin paylanması funksiyası

$$F(x) = \begin{cases} 0, & x < 2 \text{ olduqda} \\ (x-2)^2, & 2 \leq x \leq 3 \text{ olduqda} \\ 1, & x > 3 \text{ olduqda} \end{cases}$$

kimi verilmişdir. $P(2,5 < x < 3,5)$ -i tapın.



- 458 0,8
 1
 0,3
düzgün cavab yoxdur
 3

459 əgər X kəsilməz təsadüfi kəmiyyətin sıxlıq funksiyası $(\pi/6; \pi/3)$ intervalında qalırsa $p(x)=C \sin 5x$ və bu intervalın xaricində $p(x)=0$ olarsa, C sabitini tapın.

- 6
 2
 5
düzgün cavab yoxdur

- 460 1
 1/2
 25/8
düzgün cavab yoxdur
 43/2

- 461 1
düzgün cavab yoxdur
 1/2

- 462 -3
 3
 3,6
düzgün cavab yoxdur
 0

- 463 0,2
 0,3
 1,2
düzgün cavab yoxdur
 2,1

- 464 120
 121
 49
düzgün cavab yoxdur
 11




- 465 120
 121
 49
düzgün cavab yoxdur
 11

- 466 3/4
 1/3
 1/4
düzgün cavab yoxdur
 1/2

- 467 2/3
 0,2
 0,5
düzgün cavab yoxdur
 0,1

- 468 2,5
 1
 2
düzgün cavab yoxdur
 1/2

- 469 0,2
düzgün cavab yoxdur
 0,1

- 470 
0,4
0,5
a
0
düzgün cavab yoxdur
-2a
- 471 
4
1
3
düzgün cavab yoxdur
2
- 472 
1/3
düzgün cavab yoxdur
- 473 
6
4
4,8
düzgün cavab yoxdur
19/60
- 474 
1
n
0
düzgün cavab yoxdur
- 475 
düzgün cavab yoxdur
- 476 
0,1
0,4
0,2
düzgün cavab yoxdur
0,3
- 477 
düzgün cavab yoxdur
- 478 
6
5,8
4
düzgün cavab yoxdur
19/60
- 479 
15
20
39
düzgün cavab yoxdur
18
- 480 
düzgün cavab yoxdur
- 481 Bir oyun zərini bir dəfə atdıqda düşən xalların sayının riyazi gözləməsini tapın.
- 
3,6
3,4
3,2
düzgün cavab yoxdur
3,5
- 482 
3,4
1,4
düzgün cavab yoxdur
0
2,4
- 483 Binomial paylanmasından dispersiyasının tapın.

- np+q
 np
 npq
düzgün cavab yoxdur
 n/p

484 Üstlü paylanmanın iki tərtibli mərkəzi momentini tapın.

- düzgün cavab yoxdur
 1/2

485

- 1/3
0,9
 0,18
düzgün cavab yoxdur
 1/2

486

- 1/5
-1
 4
düzgün cavab yoxdur
 5

487 Normal əyridə əyilmə nöqtələrini yazın.

- düzgün cavab yoxdur
 1/2

488 Əgər X kəsilməz təsadüfi kəmiyyət üslü paylanırsa, aşağıdakı funksiyalardan hansı $f(x)$ paylanma funksiyasıdır

- düzgün cavab yoxdur
 1/2

489 Üstlü paylanmanın riyazi gözləməsini tapın.

- düzgün cavab yoxdur
 1/2

490

- düzgün cavab yoxdur
 1/2

491 $(2,6)$ intervalında müntəzəm paylanmış X kəsilməz təsadüfi kəmiyyət $(3,6)$ intervalına düşməsi ehtimalını tapın.

- 0,8
0,3
 3/4
düzgün cavab yoxdur
 4/9

492 Əgər X kəsilməz təsadüfi kəmiyyət $(2,10)$ intervalında müntəzəm paylanırsa, bu kəmiyyətin dispersiyasını tapın.

- 8/11
40
 16/3
düzgün cavab yoxdur
 6

493 a) paylama mərkəzi, b) orta qiymət, c) ehtimalın sıxlığı, d) riyazi gözləmə ifadələrinindən hansılar sinonimdilər?

- düzgün cavab yoxdur
b)-dan başqa hamısı
a)-dan başqa hamısı
a) və d)
 b), d)

494 Hər hansı regionda elektrik enerjisinin orta sərfiyatı 30000 kvt/s - dir. Markov bərabərsizliyini istifadə edərək elektrik enerjisinin sərfiyatı 50000 kvt/s -dan çox olmaması ehtimalını qiymətləndirin. Cavaba 10 p yazın.

- 7
5
 4
düzgün cavab yoxdur
 6

495

- 1
5
 6,4
düzgün cavab yoxdur
 0

496 Sərnişin avtobusları fasılısız olaraq 4 dəqiqdən bir işləyir. Təsadüfi olaraq sərnişin dayanacağa gəlir. Sərnişinin avtobusu yarım dəqiqdən çox olmayaraq gözləməsi ehtimalını tapın.

- 1/5
 1/2
 1/8
 düzgün cavab yoxdur
 1/3

497

- M(x)
 düzgün cavab yoxdur
 D(x)

498 (3,15) intervalında müntəzəm paylanması təsadüfi kəmiyyətin orta kvadratik meylini tapın.

- düzgün cavab yoxdur
 3
 2

499

- 1/2
 0
 düzgün cavab yoxdur

500 Avtobus gözləmə vaxtı (0,8) intervalında müntəzəm paylanması X kəsilməz təsadüfi kəmiyyətdir. Növbəti avtobusun gəlməsinin orta vaxtını tapın.

- 7
 6
 4
 düzgün cavab yoxdur
 5

501

- düzgün cavab yoxdur

502 X kəsilməz təsadüfi kəmiyyət normal paylanma qanunu ilə paylanılıb və $M(x)=15$ -dir. $P(15 \text{ kiçikdir } X \text{ kiçikdir } 20) = 0,25$ olarsa, $P(10 \text{ kiçikdir } X \text{ kiçikdir } 15)$ t apın.

- 0,25;
 0,15;
 0,10;
 düzgün cavab yoxdur
 0,20;

503

- 0
 1
 düzgün cavab yoxdur

504

- düzgün cavab yoxdur

505

- 1/72
 1/36
 1/4
 düzgün cavab yoxdur
 4

506

- düzgün cavab yoxdur

507

- düzgün cavab yoxdur

508

- düzgün cavab yoxdur

509

- düzgün cavab yoxdur

510

- düzgün cavab yoxdur

511

- düzgün cavab yoxdur

512

- düzgün cavab yoxdur

513 düzgün cavab yoxdur

513 düzgün cavab yoxdur

514 7,8
 29,4
 19,6
 düzgün cavab yoxdur
 8,8

515 6,71
 10,31
 7,21
 düzgün cavab yoxdur
 8,51 ;

516 25/18
 5/18
 5/8
 düzgün cavab yoxdur
 15/18

517 1/2
 1
 düzgün cavab yoxdur
 0

518 13,6
 13,1
 10,2
 düzgün cavab yoxdur
 1,9

519 78
 175
 düzgün cavab yoxdur
 128
 71

520 3/4
 1/2
 1/4
 düzgün cavab yoxdur
 1/3

521 1/3
 1/2
 0
 düzgün cavab yoxdur
 2/3

522 0,4
 0,2
 0,25
 düzgün cavab yoxdur
 0,05

523 1
 0,5
 0,7
 düzgün cavab yoxdur
 0,2

524 0,15
 0,2
 0,25
 düzgün cavab yoxdur

 0,5

525

-  15/16
-  1/15
-  16/15
-  düzgün cavab yoxdur
-  4/15

526 3 zəri atdıqda yuxarı düşən üzlərdəki xalların cəminin dispersiyasını tapmalı.

-  38/5
-  35/4
-  33/15
-  düzgün cavab yoxdur
-  37/3

527 Fəhlə 3 dəzgahda işləyir. Fəhlənin növbə ərzində hər bir dəzgahda işləməsi ehtimalı 0,7-yə bərabərdir. X təsadüfi kəmiyyəti fəhlənin növbə ərzində işlədiyi dəzgahların sayını ifadə edir. Onun dispersiyasını tapın.

-  düzgün cavab yoxdur
-  D=0,63.
-  D=3,1 ;
-  D=1,1;
-  D=2,1;

528

-  düzgün cavab yoxdur
-  8,89
-  8,31
-  8,21
-  8,11

529

-  70
-  69
-  68
-  düzgün cavab yoxdur
-  67

530

-  1/5
-  1/4
-  1/3
-  düzgün cavab yoxdur
-  1/2

531

-  1/15
-  düzgün cavab yoxdur
-  1/17
-  1/16
-  1/12

532

-  2/3
-  1/2
-  1/4
-  düzgün cavab yoxdur
-  3/4

533

-  düzgün cavab yoxdur

534 Növbə ərzində dəzgahın xarab olması ehtimalı p olarsa, üç növbədə dəzgahın xarab olmaması ehtimalını tapın.

-  3(1-P)
-  3P
-  düzgün cavab yoxdur

535

-  0,649
-  0, 648
-  0,647
-  0,646
-  düzgün cavab yoxdur

536

-  0,05

- düzgün cavab yoxdur
 0,69
 2,05
 4,05

537 Hər 100 sınadıda A hadisəsinin baş vermə ehtimalı 0,6-ya bərabər olarsa, A hadisəsinin baş verməsini göstərən X təsadüfi kəmiyyətin riyazi gözləməsini və dispersiyasını tapın. Cavabda onların cəmini yazın.

- 84
 düzgün cavab yoxdur
 65
 87
 62

538

- 1/3
 1/2
 düzgün cavab yoxdur
 1/6
 1/4

539 Kəsilməz təsadüfi kəmiyyətin sıxlıq funksiyası aşağıdakılardan hansı ola bilər ?

- düzgün cavab yoxdur

540 Əgər X kəsilməz təsadüfi kəmiyyətin $(0,3)$ intervalında sıxlıq funksiyası $p=0,5x$, bu interval xaricində isə $p=0$ olarsa, bu kəmiyyətin $M(x)$ riyazi gözləməsini tapın.

- 1
 1/2
 9/2
 düzgün cavab yoxdur
 3/2

541

- 3/27
 1/27
 20/27
 düzgün cavab yoxdur
 13/21

542

- düzgün cavab yoxdur

543

- düzgün cavab yoxdur

544

- düzgün cavab yoxdur

545

- 3
 2
 1
 düzgün cavab yoxdur
 4

546 Aerovağzaldan aeroporta tərəf 3 avtobus-ekspress yola düşdü. Avtobusların aeroporta vaxtında çatma ehtimalları eynidir və $0,9$ -a bərabərdir. X təsadüfi kəmiyyəti vaxtında çatmış avtobusların sayını ifadə edir. X -in riyazi gözləməsini tapın: m

- 27
 0,3;
 0,09;
 düzgün cavab yoxdur
 0,9.

547

- 1
 1/2
 düzgün cavab yoxdur
 0

548

- düzgün cavab yoxdur

549

- 1
 0,21
 düzgün cavab yoxdur

550

- 45
 31
 14
 düzgün cavab yoxdur
 20

551

- 0,5
 0,7
 0,3
 düzgün cavab yoxdur
 0,2

552

- 5
 6
 4
 düzgün cavab yoxdur
 8

553

- düzgün cavab yoxdur

554

- düzgün cavab yoxdur

555

- 7
 4
 7,3
 düzgün cavab yoxdur
 4,9

556

- düzgün cavab yoxdur

557 6 oyun zəri atılır. Eyni rəqəmlərin düşməsi ehtimalını tapın.

- 0,00013
 düzgün cavab yoxdur
 0,13
 0,013
 0,0013

558 Mağazaya 35 təzə televizor gətirdilər, onlardan 5 dənəsində qapalı (görünməyən) nasazlıq var. Satın alınan televizorun nasaz olmaması ehtimalını tapın.

- 4 / 6
 düzgün cavab yoxdur
 6/ 7
 1/ 3
 1/ 6

559 İki oyun zəri atılır. Düşən xalların cəminin cüt olması ehtimalını tapın

- düzgün cavab yoxdur
 1/12
 5/36
 1/2
 11/36


560 Müəssisədə istehsal olunan məhsulun 90%-i standarta uyğun, 70%-i isə birinci növdür. Təsadüfən seçilən məhsulun 1-ci növ olması hadisəsinin ehtimalını tapın.

- 0,9
 0,8
 0,16
 0,63
 düzgün cavab yoxdur


561

- düzgün cavab yoxdur


562 Qutuda üzərində 1-dən 10-a qədər nömrələrlə nömrələnmiş 10 kürəcik vardır. Təsadüfi olaraq 1 kürəcik çıxarıılır. Çıxarılan kürəciyin üzərindəki nömrənin 10-dan böyük olmaması hadisəsinin ehtimalını tapın.




563 Satışda a cüt uşaq, b cüt qadın corabı var. 1 saatda 2 cüt corab satılır. Birinci cüt satılan corabin uşaq, ikinci cüt satılan corabin qadın corabı olması ehtimalını tapın.




564 Qutuda 3 ağ, 4 qara və 5 qırmızı kürəcik vardır. Qutudan təsadüfi olaraq 1 kürəcik çıxarılır. Çıxarılan kürəciyin qara rəngdə olması ehtimalını tapın.




565 Aralarında əhməd və Veli olan 10 tələbə dərslik üçün kitabxanada növbə tutublar. Növbədə Məmmədovla Hüseynovun arasında 4 adamın olması ehtimalını tapın.




566 Qutuda 6 ağ və 4 qara kürə vardır. Qutudan təsadüfi olaraq kürələr bir – bir qara kürə çıxana qədər çıxarılır. Əgər çıxarılan kürə qaytarılırsa 4 dəfə kürə çıxarılması ehtimalını tapın.




567 Konveyerə iki dəzgaha istehsal olunmuş detallar gəlir. Birinci dəzgahın məhsuldarlığı ikinci dəzgahın məhsuldarlığından 2 dəfə çoxdur. Birinci dəzgaha istehsal olunan məhsulun yararsız olması ehtimalı 0,01, ikincidə isə 0,02 –dir. Təsadüfi götürülmüş detalın yararlı olması ehtimalını tapın.




568 Meyvə səbətində 8 ağ və 4 yaşıl alma var. Təsadüfi olaraq 2 alma götürülür. Hər 2 almanın ağ rəngdə olması hadisəsinin ehtimalını tapın.



569 Meyvə səbətində 20 ağ, 10 qırmızı və 5 yaşıl alma var. Təsadüfi olaraq 1 alma çıxarılırsa, çıxarılan almanın ağ və ya qırmızı olması hadisəsinin ehtimalını tapın.



570 Tələbə 25 imtahan biletindən ancaq 10 dənə biletini bilir. Bu tələbə birinci olaraq bilet çəksə, yoxsa ikinci olaraq bilet çəksə imtahan verə bilməsi daha şanslıdır?



571 İki atıcının hədəfi vurması ehtimalları uyğun olaraq 0,7 və 0,8 –dir. Hədəfə hərəsi bir atəş açır. Hədəfin ancaq bir gülə ilə vurulması ehtimalını tapın.



- 0,1
- 0,38
- düzgün cavab yoxdur
- 0,63

572 Saleh və Rahib hərəsi bir dəfə olaraq futbol penaltisi vururlar, oyunu Saleh başlayır. İlk dəfə topu qapıdan keçirən oyunçu qalib hesab olunur. Hər bir oğlannın topu vurub qapıdan keçirməsi ehtimalı 0,6-dir. Heç-heçə olması ehtimalını tapın.

- 0,42
- 0,6
- 0,52
- düzgün cavab yoxdur
- 0,24

573 Benzin kolonkasının yaxınlığındakı yoldan keçən yük maşınının sayının minik maşınının sayına olan nisbəti 3:2 kimidir. Yük maşınının benzin götürmə ehtimalı 0,2-ə, minik maşınınınkı isə 0,3-yə bərabərdir. Benzin doldurmaq üçün yaxınlaşan 1 maşının yük maşını olması ehtimalını tapın.

- 1/7
- 2/7
- 1/2
- düzgün cavab yoxdur
- 4/7

574 Müəssisədə məməlatın 20%-i birinci, 30%-i ikinci, 50%-i üçüncü maşında istehsal olunur. Bu maşının buraxdığı məməlatın uyğun olaraq 5%, 4%, 2%-i yararsızdır. 1-ci maşında yararsız məməlatın hazırlanması ehtimalını tapın.

- 13/69
- 5/16
- 19/69
- 20/69
- düzgün cavab yoxdur

575 Satışda 6 cüt ağ və 8 cüt qara kişi corabı var. Ardıcıl olaraq 2 cüt corab satılır. Satılan corabların ağ rəngdə olması hadisəsinin ehtimalını tapın.

- 15/91
- 4/7
- 3/7
- düzgün cavab yoxdur
- 7/13

576 Meyvə səbətində 5 ağ, 8 yaşıl və 5 qırmızı alma var. Təsadüfi götürülən 1 almanın qırmızı alma olması hadisəsinin ehtimalını tapın.

- 5/18
- 1/2
- 8/18
- düzgün cavab yoxdur
- 1

577 Qutuda 8 ağ və 12 qara kürəcik vardır. Qutudan təsadüfi olaraq 1 kürə çıxarılır. Çıxarılan kürəciyin yaşıl rəngdə olması hadisəsinin ehtimalını tapın.

- 0
- 0,5
- 0,7
- düzgün cavab yoxdur
- 1

578 Sexdə 6 kişi, 4 qadın işləyir. Təsadüfi olaraq 2 işçi ayrılır. Bunların ikisinin də kişi olması hadisəsinin ehtimalını tapın.

- 1/6
- 1/3
- 1/2
- düzgün cavab yoxdur
- 1/4

579 İdman nazirliyi güləş üzrə yarış keçirir. Yarışda 15 yüngül, 20 orta, 25 ağır çəkili pəhləvanlar iştirak edir. Çağırılan 1 idmançının orta və ya ağır çəkili olması hadisəsinin ehtimalını tapın.

- 3/4
- 4/9
- 1/3
- düzgün cavab yoxdur
- 2/9

580 100 lotereya biletindən 10-i uduşludur. 2 bilet alınır. Bu 2 biletin heç olmasa 1-nin uduşlu olması ehtimalını tapın.

- 0,1909
- 0,05
- 0,9
- düzgün cavab yoxdur
- 4/99

581 Telefon kitabından bütün nömrələr yeddirəqəmlidir. Kitabdan təsadüfi olaraq bir nömrə seçilir. Seçilmiş nömrənin bütün rəqəmlərinin müxtəlif olması ehtimalını tapın.

- 0,061
- 0,1
- 0,61
- düzgün cavab yoxdur
- 0,6

582 Küləkdən sonra telekomunikasiyanın 50 və 70-ci kilometr ərazisində xətti qırılmışdır. Bu qırığın 60-ci və 65-ci kilometr arasında olması ehtimalını tapın. Cavaba 60P yazın.

- 15
- 11
- 8
- düzgün cavab yoxdur
- 9

583 Bütün üzləri rənglənmiş kub 1000 dənə eyni ölçülü kiçik kublara doğranmışdır. Kiçik kublar qarışdırılmış və onlardan biri təsadüfən çıxarılmışdır. Çıxarılmış kiçik kubun bir üzünün rənqi olması ehtimalını tapın.

- 0,384
- 0,09
- 0,06
- düzgün cavab yoxdur
- 0,009

584 . İmtahan biletinə iki nəzəri sual salınır. Tələbə programdakı 60 sualdan ancaq 40 dənəsini öyrənib. Tələbənin biletindəki hər iki sualı bilməsi ehtimalını tapın.

- 0,441
- 0,136
- 0,38
- düzgün cavab yoxdur
- 0,123

585 30 məhsuldan 5 dənəsi yararsızdır. Yoxlamaq üçün təsadüfi olaraq 3 məhsul götürülür. Götürülmüş məhsulların hamısının yararsız olması ehtimalını tapın.

- 0,00246
- 0,0246
- 0,246
- düzgün cavab yoxdur
- 0,29

586 Qutuda 10 qırmızı, 8 göy və 2 yaşıl qələm var. Təsədüfi olaraq onlardan üçü çıxılır. Çıxarılan qələmlərin müxtəlif rəngli olması ehtimalını tapın.

- 23/57
- 0,63
- 8/57
- düzgün cavab yoxdur
- 11/57

587 10 kartda A, A, A, A, A, M, M, Məhrifləri yazılmışdır .Uşaq təsadüfi olaraq 4 kartı ardıcıl çıxarır və onları soldan sağa yan-yanaya düzür.Onun təsadüfi olaraq MAMASözünü düzəməsi ehtimalını tapın.

- 1/14
- 1/15
- 1/12
- düzgün cavab yoxdur
- 1/17

588 1,2,...,9 rəqəmləri təsadüfi qaydada yazırlar. Cüt rəqəmlərin cüt yerlərdə yazılmış olması ehtimalını tapın..

- 1/945
- 1/16
- 1/26
- düzgün cavab yoxdur
- 1/12

- 590 düzgün cavab yoxdur
- 591 düzgün cavab yoxdur
- 592 düzgün cavab yoxdur
- 593 düzgün cavab yoxdur
- 594 n sayda hadisənin: birgə başverməsi ehtimalı hansı düsturla hesablanır?
 düzgün cavab yoxdur
- 595 1,2, ..., 20 ədədləri kartlara yazılmışdır. Kartlar diqqətlə qarışdırılmış və sonra onlardan təsadüfi olaraq ikisi götürülmüşdür. Götürülmüş kartlardakı ədədlərin cəminin 30-a bərabər olması ehtimalını tapın.
- 1/38
 1/36
 5/38
 düzgün cavab yoxdur
 1/3
- 596 Beş kartda 1,2,3,4,5 rəqəmləri yazılmışdır. Təsadüfi olaraq üç kart çıxarılır və onları çıxarıldıqları sıradə soldan sağa düzürlər. Alınan ədədin cüt ədəd olması ehtimalını tapın.
- 0,4
 0,45
 0,0167
 düzgün cavab yoxdur
 0,05
- 597 Paçkadaki 100 lotoreya biletindən 10 dənəsi uduşludur. Bir nəfər 5 bilet alır. Alınmış biletlərdən ikisinin uduşlu olması ehtimalını tapın..
- 0,07
 0,25
 0,75
 düzgün cavab yoxdur
 0,758
- 598 Qutuda 6 qırmızı və 4 göy qələm var. Təsadüfi olaraq onlardan üçü çıxarılır. Onlardan ikisinin qırmızı qələm olması ehtimalını tapın.
- 0,63
 0,29
 0,23
 0,5
 düzgün cavab yoxdur
- 599 Müəyyən bir malın reklamını televiziyada (A hadisəsi), reklam lövhəsində (B hadisəsi) görə bilər və qəzətdə (C hadisəsi) oxuya bilər. İfadəsi hansı hadisəni ifadə edir?
- İstehlakçı yalnız 2 növ reklam görüb;
 İstehlakçı reklamı qəzətdə oxumayıb, digər 2 haldan birində görüb;
 İstehlakçı reklamı televiziyada və reklam lövhəsində görüb;
 düzgün cavab yoxdur
 İstehlakçı reklamı televiziyada və reklam lövhəsində görüb, lakin qəzətdə oxumayıb;
- 600 Tələbə programda olan 20 sualdan 14-nü bilir. Bilet 3 sualdan ibarətdir. Tələbənin 3 sualdan ən azı 2-nə cavab verə bilməsi ehtimalı neçədir?
- düzgün cavab yoxdur
- 601 Bir atəşin tankı yanması ehtimalı 0,2 - dir. Tankın bir atəş dəyəsə onun yanma ehtimalı 0,3, iki atəşin dəyməsi zamanı tankın yanması ehtimalı 0,5, üç atəşin dəyməsi zamanı tankın yanması ehtimalı 0,9 – dur. Tankın 3 atəş açılmışdır. Tankın yanması ehtimalını tapın.
- 0,1704
 0,983
 0,365
 düzgün cavab yoxdur
 0,452
- 602 Aşağıdakı ifadələrdən hansı A, B, C hadisələrindən heç olmazsa birinin baş verdiyini ifadə edir?
- A+B+C
 düzgün cavab yoxdur

603 Partiyada 10 televizordan 3 xarabdır. Bunlardan təsadüfi olaraq 2 televizor seçilir. Bu televizorlardan hər ikisinin xarab olması şəhərimalını tapın. Cavaba 45 p yazın.

- 3
- 4
- 6
- düzgün cavab yoxdur
- 9

604

- 7
- 0,5
- düzgün cavab yoxdur
-

605 №1 mağazaya getmək ehtimalı 0,6, №2 mağazaya getmək ehtimalı isə 0,4-dür. №1 mağazadan alış-veriş etmək ehtimalı 0,7, №2 -dən 0,2 olarsa, ümumiyyətlə alış veriş edilməsi ehtimalını tapın.

- 0,5
- 0,2
- 0,3
- düzgün cavab yoxdur
- 0,1

606

- düzgün cavab yoxdur
-

607 Ümumi konveyero iki avtomatdan detal tökünlər, biricidən 80%, ikincidən 20%. Təsadüfi götürülmüş detalın keyfiyyətli olması ehtimalını tapın, əgər birinci orta hesabla 10 %, ikinci isə 5 % keyfiyyətsiz detal istehsal edir.

- 0,91
- 0,91
- 0,09
- düzgün cavab yoxdur
- 0,85;

608 Uzunluğu 20sm olan AB parçasında ixtiyarı M nöqtəsi qeyd edilir. Diametri AM olan dairənin sahəsinin 16π -dən böyük olması ehtimalını: p-ni tapın. Cavabını 10 p kimi yazın.

- 4
- 6
- düzgün cavab yoxdur
-

609 7 mərtəbəli evin liftinə 1ci mərtəbədə 2 sakin mindi. Onların, 2ci mərtəbədən başlayaraq hər hansı mərtəbədə düşməsi ehtimalı eynidir. Hər 1 sakinin eyni mərtəbədə düşməsi ehtimalını p-ni tapın

- 1/25
- 1/10
- 1/5
- düzgün cavab yoxdur
- 2/5

610 Tutaq ki, A, B, C hər hansı hadisələrdir. A, B, C -dən ibarət hadisənin ifadəsini tapın a) Ancaq A hadisəsi baş verir. b) A və B hadisələri baş verirlər, C hadisəsi isə baş verməyib. c) iki və yalnız iki hadisə baş verib. Verilənlərə uyğun olmayanı göstərin.

-
- düzgün cavab yoxdur
-

611 Müyyəyen bir ərazidə iyun ayında buludlu günlərin sayı 6-dir. İyunun 1-də buludlu havanın olması ehtimalını: p-ni tapın. Cavab 15p yazın.

- 1/5
- düzgün cavab yoxdur
- 1/30
- 5
- 3

612 Yəşikdə 12 detal var. Onlardan 5 rənglidir. İxtiyarı qaydada üç detal götürülüb. Onların hər üçüncü rəngli olması ehtimalını tapın.

- 2
- 4
- 3
- düzgün cavab yoxdur
- 1

613 Əgər telefon xəttinin 40 ilə 70-ci km arasındaki ərazidə qırılma baş veribsə, onda qırılmanın 50 ilə 55-ci km arasında olması ehtimalını: p-ni tapın. Cavabı 6p kimi yazın.

- 1
- 3
- 2
- düzgün cavab yoxdur
-

614 10 kommersiya bankından 4-ü şəhər kənarında yerləşir. Vergi müfətişi təsadüfi 3 bank secir. Bu banklardan hec olmasa 2-sinin şəhər kənarında yerləşməsi ehtimalını tapın.

- düzgün cavab yoxdur
-

615 P(A/B) şərti ehtimalı aşağıdakı hökmlərdən hansını ifadə edir:

- A və B hadisələrindən hec olmazsa birinin başverma ehtimalı;
- A hadisəsinin baş verməsi fərziyyəsi ilə B hadisəsinin başvermə ehtimalı;
- A və B hadisələrinin eyni zamanda baş verməsi ehtimalı;
- düzgün cavab yoxdur
- B hadisəsinin baş verməsi fərziyyəsi ilə A hadisəsinin başvermə ehtimalı;

616

- düzgün cavab yoxdur
-

617 Körpünü dağıtmak üçün 1 bombanın düşməsi kifayətdir. Həmin körpüyə üç bombanın düşməsi ehtimaları uyğun olaraq 0,3; 0,4; 0,6 olarsa körpünün dağılmamasını ehtimalını tapın.

- 0,828
- 0,834
- 0,832
- düzgün cavab yoxdur
- 0,830

618 İstehlakçı müəyyən əmtəənin reklamını televizorda (A hadisəsi), reklam lövhəsində (B hadisəsi) və ya qəzetdə oxuya (C hadisəsi) bilər. A+B+C hadisəsi nə demekdir?

- İstehlakçı yalnız reklamlardan birini görüb.
- İstehlakçı hec bir reklamı görməyib.
- İstehlakçı üç reklamın üçünündə görüb.
- düzgün cavab yoxdur
- İstehlakçı hec olmasa reklamin birini görüb.

619 Bütün üzləri rənglənmiş kub 1000 dənə eyni ölçülü kiçik kublara doğranmışdır. Kiçik kublar qarışdırılmış və onlardan biri təsadüfən çıxarılmışdır. Çıxarılmış kiçik kubun üç üzünün rəngli olması ehtimalını tapın.

- 0,25
- 0,08
- 0,008
- düzgün cavab yoxdur
- 0,02

620 İki oyun zəri atılır. Üst üzlərdə düşən xalların eyni olması ehtimalını tapın.

- 11/36
- 5/36
- 1/6
- düzgün cavab yoxdur
- 1/2

621 Üç oyun zəri atılır. Bütün zərlərdə eyni xalın düşməsi ehtimalını tapın.

- 1/ 62
- 2/21
- 1/36
- düzgün cavab yoxdur
- 1/23

622 Tələbə qrupunda 12 oğlan və 8 qız var. Konfransda iştirak etmək üçün qrupdan təsadüfi olaraq 5 nəfər seçilir. Seçilmiş nümayəndələrdən 4-nün qızlar olması ehtimalını tapın.

- 58/323
- 0,028
- 56/323
- düzgün cavab yoxdur
- 0,308

623 Abonent telefon nömrəsinin axırıncı rəqəmini unutmuşdur və nömrəni təsadüfi yiğir. Üç dəfədən çox olmayıaraq cəhd etsə onun nömrəni yiğməsi ehtimalını tapın.

- 0,13
- 0,16
- 0,1
- düzgün cavab yoxdur
- 0,6

624 Üç tələbə müəyyən bir hesablama aparır. Birinci tələbənin səhv etməsi ehtimalı 0,1 - ə, ikinci tələbənin 0,15-ə və üçüncü tələbənin isə 0,2-yə bərabərdir. Hesablama zamanı heç olmazsa bir tələbənin səhv etməsi ehtimalını tapın.

- 0,461
- 0,912
- 0,388
- düzgün cavab yoxdur
- 0,234

625 1,2,...,9 rəqəmləri təsadüfi qaydada yazırlar. 3,6,9 rəqəmlərinin bir birinin ardınca istənilən qaydada yazılıması ehtimalını tapın.

- 1/12
- 1/17
- 1/14
- 1/13
- düzgün cavab yoxdur

626 10 dənə oyun zəri atılır. Üç zərdə 6 xalının düşməsi ehtimalını tapın.

- 0,51
- 0,15
- 0,155
- düzgün cavab yoxdur
- 0,55

627 6 oyun zəri atılır. 3 zərdə bir xalının, 2 zərdə üç xalının və 1 zərdə altı xalının düşməsi ehtimalını tapın.

- 0,013
- 0,006
- 0,0013
- düzgün cavab yoxdur
- 0,31

628 Aliçiya 4- ü uduşlu olan 50 lotereya biletini təklif olunur. Alıcı təsadüfi olaraq 3 bilet alır. Alınmış biletlərdən çoxunun uduşlu olmasına ehtimalını tapın.

- 0,138
- 0,128
- 0,117
- düzgün cavab yoxdur
- 0,427

629

- 12
- 8
- 6
- düzgün cavab yoxdur
- 10

630

- 53,6
- 34,6
- 36,4
- düzgün cavab yoxdur
- 34,4 ;

631

- düzgün cavab yoxdur
-

632

- düzgün cavab yoxdur
-

633

- düzgün cavab yoxdur
-

634

- 28,61
- 24,61
- 22,61
- düzgün cavab yoxdur
- 26,61

635

- 41
- 21
- 11
- düzgün cavab yoxdur
- 31

- 636
- 4
 - 8
 - 7
 - düzgün cavab yoxdur
 - 3

- 637
- 4/5
 - 4/7
 - 3/4
 - düzgün cavab yoxdur
 - 4/3

- 638
- 3
 - düzgün cavab yoxdur
 - 4
 - 6
 - 1

- 639
- 50
 - 20
 - 57
 - düzgün cavab yoxdur
 - 39

- 640
- 1/6
 - 1/3
 - 1/2
 - düzgün cavab yoxdur
 - 1/4

- 641
- 2/9
 - 2/5
 - 2/3
 - düzgün cavab yoxdur
 - 2/7

- 642
- 1
 - Mx
 - 0
 - düzgün cavab yoxdur
 - 2Mx

- 643
- p
 - 1
 - düzgün cavab yoxdur
 - yoxdur

- 644
- 1/2
 - 0,3
 - 1
 - düzgün cavab yoxdur
 - 0,21

- 645
- 5
 - 13,8
 - 16
 - düzgün cavab yoxdur
 - 2

- 646
- 0,7
 - 0,9
 - 1,4
 - düzgün cavab yoxdur
 - 0,09

- 647
- 1/2
 - 1/3
 - 1/4

 düzgün cavab yoxdur
3/4

648

 2/3
 1/2
 1/3
 düzgün cavab yoxdur

649

 0,3
 0,1
 0,5
 düzgün cavab yoxdur
 0,2

650

 0,1
 0,3
 0,5
 düzgün cavab yoxdur
 0,2

651

 0,5
 0,25
 düzgün cavab yoxdur
 0,1
 0,2

652

 düzgün cavab yoxdur


653

 10/37
 12/39
 13/40
 düzgün cavab yoxdur
 11/38

654

 1/3
 2/9
 1/9
 düzgün cavab yoxdur
 2/3

655

 0,35
 0,2
 0,95
 düzgün cavab yoxdur
 0,4

656

 0,278
 0,274
 0,61
 düzgün cavab yoxdur
 -0,276

657

 2
 1/2
 3/2
 düzgün cavab yoxdur
 1/3

658

 düzgün cavab yoxdur


659 7 asılı olmayan sınaq zamanı A hadisəsinin baş verməsi sayını göstərən X diskret təsadüfi kəmiyyətinin dispesiyasını tapmalı. Hər sınaq zamanı A hadisəsinin baş verməsi ehtimalı 0,3-ə bərabərdir.

 0,3 0,5 0,2
 0,2 0,3 0,5
 0,4 0,5 0,1
 düzgün cavab yoxdur
 0,3 0,4 0,3

660 Oyun zəri 3 dəfə ardıcıl atılır. X təsadüfi kəmiyyəti 6 rəqəminin düşməsi sayını ifadə edir. Bu sayı 0 olması ehtimalını: p tapın.

- p = 215/216.
- p = 125/216;
- p = 91/216;
- düzgün cavab yoxdur
- p = 25/216;

661

- 2
- 5
- 3/8
- düzgün cavab yoxdur
- 4/7

662

- düzgün cavab yoxdur

663

- a=2
- a=0,24
- a=2,24
- a=0,04
- düzgün cavab yoxdur

664

- düzgün cavab yoxdur

665

- düzgün cavab yoxdur

666

- düzgün cavab yoxdur

667

- 22,075
- düzgün cavab yoxdur
- 22,6875
- 23
- 23,6875

668

- düzgün cavab yoxdur

669

- düzgün cavab yoxdur

670

- düzgün cavab yoxdur

671

- 0,2
- 0,1
- 0,01
- düzgün cavab yoxdur
- 0,001

672

- düzgün cavab yoxdur

673

- düzgün cavab yoxdur

674 Tələbə ona lazım olan düsturu üç müxtəlif kitabda axtarır. Düsturun birinci kitabda olması ehtimalı 0,6, ikincidə olması ehtimalı 0,8, üçüncüdə olması ehtimalı 0,7 olarsa, düsturun ancaq bir kitabda olması ehtimalını tapın.

- 0,093
- 0,091
- 0,188
- düzgün cavab yoxdur
- 0,092

675 Lazım olan kitab üç rəfdə axtarılır. Kitabın birinci rəfdə olması ehtimalı 0,9, ikinci rəfdə olması ehtimalı 0,6, üçüncü rəfdə olması ehtimalı 0,7 olarsa kitabın ancaq bir rəfdə olması ehtimalını tapın.

- 0,094
- 0,092
- 0,154
- düzgün cavab yoxdur
- 0,093

676 Bəzı rayonlarda avqust ayında ciskinli günlərin sayı 8-ə bərabər olarsa, avqustun birinci və ikinci gündə ciskinli hava olması ehtimalını tapın.

- 9/155
- 7/155
- 28/465
- düzgün cavab yoxdur
- 8/155

677 Yeşikdə 10 şar var. Onlardan 8-i qırmızıdır. Baxmadan 3 şar götürülür. Götürülən şarların hər üçünün qırmızı olmas ehtimalını tapın.

- 14/55
- 12/55
- 7/15
- düzgün cavab yoxdur
- 13/55

678 Piramida şəklində düzülmüş 10 tufəng var. Onlardan 6-sı optik nişan almaya malikdir. Optik tufənglə hədəfin vurulma ehtimalı 0,9-a, o biri tufənglə hədəfi vurma ehtimalı 0,7-yə bərabər olarsa, ixtiyari götürülmüş tufənglə hədəfin vurulma ehtimalını tapın.

- 0,88
- 0,86
- 0,82
- düzgün cavab yoxdur
- 87

679 Yeşikdə 10 tufəng yerləşir. Onlardan 6-sı optik priselli, 4 isə optik priselli deyil. Optik priselli tufənglə hədəfi vurma 0,8-a, optik priselsiz tufənglə hədəfi vurma ehtimalı 0,6-yə bərabərdir. İxtiyari götürdüyü tufənglə atıcı hədəfi vurub. Atıcının hədəfi optik tufənglə vurma ehtimalını tapın.

- düzgün cavab yoxdur
- 57/85
- 0,75
- 0,72
- 59/85

680 Ehtiyat hissəsinin əla növdən olmasını əmtəəşunas yoxlayır. Ehtiyat hissəsinin əla növ olması ehtimalı 0,6 -ya bərabər olarsa, götürülmüş üç ehtiyat hissəsindən ancaq ikisinin əla növ olması ehtimalını tapın.

- 0,445
- 0,442
- 0,432
- düzgün cavab yoxdur
- 443

681 Texniki nəzarət şöbəsi məhsulun stanarta uyğun olmasını yoxlayır. Məhsulun standart olması ehtimalı 0,85 olarsa, həmin məhsuldan ikisi yoxlanarkən ancaq birinin standart olması ehtimalını tapın.

- 0,096
- 0,94
- 0,255
- düzgün cavab yoxdur
- 0,095

682 $P(AB) = 0,82$ $P(\overline{AB}) = 0,06$ olarsa . $P(\overline{A}) = ?$

- 0,256
- 0,82
- 0,88
- düzgün cavab yoxdur
- 0,255

683 1000 lotereya biletindən 2 bilet 100, 3 bilet 50, 10 bilet 20, 20 bilet 10, 165 bilet 5, 400 bilet 1 manat məqdarında pula uduşludur. Təsadüfən alınan 1 biletin 10 manatdan az olmayıaraq uduşlu olması ehtimalını tapın.

- 0,0215
- 0,0165
- 0,035
- düzgün cavab yoxdur
- 0,0125

684 $x^2 + 4x + q = 0$ kvadrat tənliyinin q sərbəst həddi təsadüfi olaraq $\{0; 1; 2; 3; 4; 5; 6; 7; 8; 9\}$ çoxluğunundan götürüldükdə onun köklərinin həqiqi irrasional ədəd olması ehtimalını tapın.

- 0,1

- 0,3
- 0,5
- düzgün cavab yoxdur
- 0,2

685 25-dən böyük olmayan, təsadüfən götürülen sadə ədədin $4k+1$, $k \geq 0$ şəklində olması ehtimalını tapın.

- 1/2
- 1/8
- 3/8
- düzgün cavab yoxdur
- 5/8

686 Sadə ədədlər cədvəlindən istifadə edərək natural sıranın [1:30] parçasında sadə ədədlərin müşahidə olunmasının nisbi tezliyini tapın.

- 1/3
- 4/7
- 2/3
- düzgün cavab yoxdur
- 1/5

687 Bayes düsturu aşağıdakılardan hansıdır.

- düzgün cavab yoxdur
- düzgün cavab yoxdur

688 Tam qrup təşkil edən hadisələr üçün aşağıdakı bərabərliliklərdən hansı doğrudur.

- düzgün cavab yoxdur
- düzgün cavab yoxdur

689 Müəssisədə bərabər sayıda qadın və kişi var. Kişiilərin 6% - i, qadınların 8% - i şagird kimi fəaliyyət göstərir. Seçilmiş şəxsin şagird olduğu məlumdursa, onun qadın olması ehtimalını tapın.

- 1/8
- 3/7
- 3/14
- düzgün cavab yoxdur
- 4/7

690 Alma bağından yeşiyə qarışq şəkildə 300 alma yiğilmişdir. Onlardan 150-si 1-ci növə, 120-si 2-ci növə və qalanı 3-cü növə aiddir. 1-ci və ya 2-ci növ almaları yaşıldan neçə üsulla çıxarmaq olar?

- 270
- 30
- 300
- düzgün cavab yoxdur
- 170

691

- 0,06
- 1
- düzgün cavab yoxdur
- 0,02

692

- düzgün cavab yoxdur
- düzgün cavab yoxdur

693

- düzgün cavab yoxdur
- düzgün cavab yoxdur

694

- düzgün cavab yoxdur
- düzgün cavab yoxdur

695 (X, Y) ikiölçülü təsadüfi kəmiyyətinin birgə sıxlıq funksiyası verilmişdir:

$$f(x, y) = \begin{cases} 36xye^{-x^2-y^2}; & (x>0, y>0) \\ 0 & , (x<0 \text{ və } y<0) \end{cases}$$

X komponentinin riyazi gözləməsini tapın.

- düzgün cavab yoxdur
- düzgün cavab yoxdur

696



düzgün cavab yoxdur

697



düzgün cavab yoxdur

698 İkiölçülü (X, Y) təsadüfi kəmiyyətinin paylanması qanunu cədvəli verilib.

| $X \setminus Y$ | 5 | 9 |
|-----------------|------|------|
| 4 | 0,15 | 0,05 |
| 10 | 0,3 | 0,12 |
| 18 | 0,35 | 0,03 |

$y=10$ olduqda X komponentinin paylanması qanununu yazın.



düzgün cavab yoxdur

699 İkiölçülü təsadüfi kəmiyyətin paylanması funksiyası verilmişdir:

$$F(x, y) = \begin{cases} 1 - 2^{-x} - 2^{-y} + 2^{-x-y}, & x \geq 0, y \geq 0 \text{ olduqda} \\ 0, & x < 0, y < 0 \text{ olduqda} \end{cases}$$

Ikiölçülü sıxlıq funksiyasını tapın.



düzgün cavab yoxdur

700



[yeni cavab]



[yeni cavab]

düzgün cavab yoxdur